

**2007-ci il**

MÜNDƏRİCAT

- Bərdədə yeni məktəb binası tikilir ..... 6
- Heydər Əliyev Fondunun Fransa institutuna kitab töhfəsi ..... 7
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblər tikilir ..... 8
- Lənkəranın Liman şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni məktəb binasının açılışı olmuşdur ..... 9
- "Boeing-Mülki aviasiya təyyarələri" şirkətinin prezidenti Heydər Əliyev Fondunda olmuşdur .....10
- Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayılmasına öz töhfəsini verir .....11
- Yevlaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilmişdir .....12
- Heydər Əliyev Fondu yeni məktəblər ucaldır .....13
- Malayziya nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur .....14
- Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır .....15
- Heydər Əliyev Fondun ilə tanışlıq (Moldovanın Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur) .....16
- Heydər Əliyev Fondunun yeni nailiyyətləri .....17
- Heydər Əliyev Fondunun daha bir xeyirxah layihəsi .....18
- Ermənistan Azərbaycana təcavüzü barədə həqiqətlərin dünyaya yayılması Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur .....19
- Heydər Əliyev Fondunun yeni nailiyyətləri .....22
- Heydər Əliyev Fondunda görüş (Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğan Heydər Əliyev Fondunda olmuşdur .....25
- Xocalı soyqırımının 15 illiyi ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın ən böyük şəhərlərində keçirilmiş tədbirlər erməni lobbisini təşvişə salmışdır .....26
- Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərdə olmuşdur .....27
- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək” .....30
- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək” .....31
- Heydər Əliyev Fondu ilə tanışlıq (Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri Sergey Mironov Heydər Əliyev Fondunda olmuşdur) .....33
- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək” .....34
- Yardımlıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb binası istifadəyə verilmişdir .....36
- Heydər Əliyev Fondu ilə tanışlıq (Polşa Prezidenti Lex Kaçinski və Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunda olmuşlar) .....37
- Polşa Prezidentinin xanımı Heydər Əliyev Fondunun və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirmişdir .....38

- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək” Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır .....39
- “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qrupu aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur .....41
- Heydər Əliyev Fondunun yeni layihəsi - “Hərəyimiz bir ağac əkək!” Bu nəcib təşəbbüsə ölkəmizin hər yerində həvəslə qoşulmuşlar .....42
- Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyi açılacaq .....44
- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Heydər Əliyev Fondunda olmuşdur .....47
- Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunmasını fəaliyyətinin prioritet istiqamətinə çevirib .....48
- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək” Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır .....50
- Heydər Əliyev Fondunun yeni nailiyyətləri.....53
- Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha 2 məktəb tikilir.....53
- Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək.” Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır .....55
- Heydər Əliyev Fondunun prezidenti, YUNESK O-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Profilaktika! Müdafiə! İmmunlaşma!” həftəsində iştirak etmişdir (17 aprel 2007-ci il) .....58
- Heydər Əliyev Fondunun layihəsi olan "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabının təqdimatı .....59
- Heydər Əliyev Fondunun yeni layihəsi - "Hərəyimiz bir ağac əkək!" Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır .....60
- Heydər Əliyev Fondunun daha bir xeyirxah layihəsi. Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin roman və hekayələrindən ibarət 5 kitab Türkiyədə nəfis tərtibatla nəşr edilmişdir .....62
- Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır .....63
- Heydər Əliyev Fondu ilə tanışlıq. Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Heydər Əliyev Fondunda olmuşdur (30 aprel 2007-ci il).....64
- Bakı Dövlət Universitetində Heydər Əliyev Fondunun hədiyyə etdiyi kitabların sərgisi keçirilmişdir.....65
- Belarus Prezidenti Heydər Əliyev Fondunda olmuşdur (Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur) .....66
- Moskvada Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılıb Leyla Əliyeva: "Heydər Əliyev bu gün aramızda yoxdur, lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır" .....67
- Azərbaycanın gələcəyi naminə. Heydər Əliyev Fondu Fəaliyyətini məhz bu istiqamətdə qurub.....69
- Heydər Əliyev Fondunun yeni nailiyyətləri.....71
- Heydər Əliyev Fondu ilə tanışlıq (Luvr muzeyinin direktoru Anri Luaret mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur) .....72

- Heydər Əliyev Fondu ilə "Or-Avner" Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalanmışdır .....73
- Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunmasında fəal iştirak edir .....74
- Xarici şirkətlərin Heydər Əliyev Fonduna hədiyyə etdiyi müasir tibb avadanlığı Səhiyyə nazirliyinə təqdim olunmuşdur .....75
- Avropa Şurasında “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu /Heydər Əliyev Fondu/” adlı bəyanat yayılmışdır.....76
- Heydər Əliyev Fondunda "Muğam" jurnalının ilk nömrəsinin və "Muğam-antologiya" layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın çıxışı .....77
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucarda daha bir məktəb binası tikilir.....79
- Heydər Əliyev Fondunun dəstəyi ilə Qars Qafqaz Dövlət Universitetində Heydər Əliyevə həsr olunmuş tədris mərkəzi yaradılır.....80
- Heydər Əliyev Fondu ilə tanışlıq (Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də Heydər Əliyev Fondunda olmuşdur) .....81
- Heydər Əliyev Fondu ilə tanışlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad avqustun 21-də Heydər Əliyev Fondunda olmuşlar .....82
- Heydər Əliyev Fondu Neftçala şəhər internat məktəbini əsaslı təmir etdirəcəkdir.....83
- Xeyirxahlıq və ümid fondu.....84
- Xeyriyyəçilik, uşaqlara kömək, müxtəlif humanitar aksiyalar Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləridir .....87
- Yasamal rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində bədən xəsarəti almış insanların müalicəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə lazımı kömək göstərilir.....89
- Heydər Əliyev Fondu “Təhsilə Dəstək” layihəsi çərçivəsində yeni dərslər ilə bağlı növbəti aksiyaya başlamışdır .....90
- Heydər Əliyev Fondu ilə tanışlıq (Məşhur memar xanım Zaha Hadid Heydər Əliyev Fondunda olmuşdur).....91
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Borçalı bölgəsinin ucqar kəndinə xalçatoxuyan dəzgahlar hədiyyə edilmişdir.....92
- Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin açılışı olmuşdur .....93
- Heydər Əliyev Fondu Qax, Zaqatala və Balakəndə tədris gürcü dilində olan məktəblərə yeni dərsliklər hədiyyə etmişdir .....94
- Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla Əliyeva Tver vilayətində rəsmi səfərdə olmuşdur .....95
- Heydər Əliyev Fondu 22 ölkənin iştirakı ilə Moskvada keçiriləcək “Bibliobraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir .....96
- Heydər Əliyev Fondu ilə tanışlıq (Xorvatiya Prezidenti Stepan Mesiç Heydər Əliyev Fondunda olmuşdur).....97
- Heydər Əliyev Fondu əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara xoş gün bəxş etdi.....98

- **Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva İvanovo vilayətinə səfər etmişdir.....99**
- **Heydər Əliyev Fondu ilə tanışlıq Küveytli qonaqlarda zəngin təəssürat yaratmışdır....100**
- **Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçiriləcəkdir.....101**
- **Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva Tula vilayətində olmuşdur .....102**
- **Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda keçiriləcək "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfrans mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfələr verəcəkdir.....103**
- **“Gənclər sivilizasiyaların alyansı uğrunda” təşəbbüsü çərçivəsində tədbir keçirilmişdir.....104**
- **İranlı qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar (İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri Həccətülislam Əli Əkbəri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 31-də Heydər Əliyev Fondunda olmuşlar) .....105**
- **Qətər Əmirinin xanımı Heydər Əliyev Fondunda olmuşdur (1 noyabr 2007-ci il).....106**
- **Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans başlanmışdır.....107**
- **Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı.....108**
- **Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İSESKO-nun baş direktoru, İslam Konfransı Təşkilatı Gənclər Forumu idarə heyətinin sədri və Qətər Əmirinin xanımı ilə görüşmüşdür.....111**
- **“Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans başa çatmışdır.....112**
- **Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikiləcəkdir .....113**
- **Türkiyə Prezidenti Abdullah Gül Heydər Əliyev Fondunda olmuşdur (6 noyabr 2007-ci il) .....114**
- **Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb binası istifadəyə verilmişdir.....115**
- **Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvanın daha bir məktəbində olmuşdur.....116**
- **Heydər Əliyev Fondu ilə tanışlıq (Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl noyabrın 18-də Heydər Əliyev Fondunda olmuşdur) .....117**
- **Heydər Əliyev Fondunun uşaqlar üçün növbəti layihəsi .....118**
- **Leyla Əliyeva: Mən Rusiyanın Azərbaycan gəncləri təşkilatına inanıram.....119**
- **Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin baş katibinin xüsusi məsləhətçisi Nafis Sadiq ilə görüşmüşdür.....121**
- **Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirmişdir.....122**
- **Leyla Əliyeva: “Bakı” jurnalı heyranlıq doğuran faktların təqdim olunduğu yeni və**

- orijinal mənbədir .....123**
- **Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir .....125**
  - **Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıdakı 268 nömrəli xüsusi məktəbdə olmuşdur .....126**
  - **Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir .....127**

### **Bərdədə yeni məktəb binası tikilir**

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur. Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulur.

Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Ağcabədililər rayonda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

**AzərTAc**  
**“Azərbaycan”, 12 yanvar 2007-ci il**

### **Heydər Əliyev Fondunun Fransa institutuna kitab töhfəsi**

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, Azərbaycan həqiqətlərini, xalqımızın başına gətirilmiş faciələri Fransada da təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir. Fond 1999-cu ildən Azərbaycan dilinin tədris olunduğu Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun kitabxanasına nəfis şəkildə çap olunmuş kitablar hədiyyə etmişdir. 150 nüsxədən ibarət 100 adda elmi və bədii ədəbiyyat arasında qədim, klassik və müasir Azərbaycan ədəbiyyatından nümunələr, aşıq poeziyasından və şifahi xalq ədəbiyyatından seçmələrlə yanaşı, lüğətlər, ensiklopediyalar, fondun fəaliyyətini və Qarabağ həqiqətlərini əks etdirən nəşrlər vardır.

Azərbaycan Respublikasının YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova bu günlərdə Heydər Əliyev Fondunun hədiyyəsini institutun rektoruna təqdim etmişdir. E.Hüseynova fondun prezidenti Mehriban Əliyevanın institut rəhbərliyinə səmimi salamlarını çatdırmış, fondun fəaliyyəti barədə məlumat vermiş, Fransanın ən qədim elm və təhsil ocaqlarından olan bu institutda Azərbaycan dilinin tədrisinə ayrılan saatların artırılacağına, fakültativ kursun ixtisas kursuna çevriləcəyinə və onu bitirənlərə diplom veriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Rektor qiymətli hədiyyəyə, Azərbaycan dilinin tədrisinə xüsusi diqqət və qayğı göstərdiyinə görə Mehriban xanıma minnətdarlığının çatdırılmasını xahiş etmişdir. O, Azərbaycanla institut arasında olan işgüzar əlaqələri xüsusi vurğulamış, kitabların həm dərs vəsaiti, həm də elmi axtarışlar baxımından qiymətli olduğunu bildirmişdir.

Rektor səfiri Azərbaycan dilinin tədrisinə daha böyük diqqət göstəriləcəyinə, qaldırılan məsələlərin müsbət həllini tapacağına əmin etmişdir.

**Əsgər ƏLİYEV,**  
**AzərTAc-ın xüsusi müxbiri**  
**Paris**  
**“Xalq qəzeti”, 16 yanvar 2006-cı il**

## **Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblər tikilir**

### **HACIQABULDA 640 YERLİK MƏKTƏB TİKİLİR**

Hacıqabulda Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının növbəti mərhələsi çərçivəsində smeta dəyəri 1 milyon manat olan 640 yerlik məktəb binasının tikintisi sürətləndirilmişdir. İcraçı "Mingəçevir Tikinti-L" MMC qısa müddətdə 50 min manatlıqdan çox iş görmüşdür. Cəmiyyətdən bildirmişlər ki, təhsil kompleksi növbəti dərs ilinin əvvəlində hazır olacaqdır.

### **BU İL NEFTÇALADA YENİ MƏKTƏBLƏR TİKİLƏCƏK**

2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Neftçalanın Xıllı qəsəbə-sində 240, Xoltəzəkənd kəndində isə 200 yerlik məktəb binaları tikiləcəkdir. Təhsil şöbəsindən bildirmişlər ki, artıq layihə-smeta sənədləri hazırlanmış, məktəblər üçün torpaq sahələri ayrılmışdır. Fondun təşəbbüsü ilə 2006-cı ildə rayonun Mayak-2 kəndində 100 yerlik məktəb binası istifadəyə verilmiş, təhsil ocağı təzə avadanlıqla təchiz edilmişdir.

### **AĞCABƏDİDƏ DAHA 5 MƏKTƏB İSTİFADƏYƏ VERİLDİ**

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Ağcabədi rayonunda ötən il 5 məktəb binası tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindarx, Minaxorlu, Şənlik kəndlərin-də hər biri 240, Hacılar kəndində 200, Aşağı Avşar kəndində isə 100 yerlik məktəb binaları inşa olunmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının 2-ci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik məktəb binası tikiləcəkdir. Hazırda rayonun Boyad kəndində 500 yerlik, Kürdlər kəndində 360 yerlik məktəb binaları inşa edilir. Ağcabədililər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

### **BƏRDƏDƏ YENİ MƏKTƏB BİNASI TİKİLİR**

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur. Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananaqəd istifadəyə verilməsi nə-zərdə tutulur.

Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Bərdəlilər rayonda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

**AzərTAc**  
**“Azərbaycan müəllimi”, 19 yanvar 2006-cı il**



## **Lənkəranın Liman şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni məktəb binasının açılışı olmuşdur**

Yanvarın 26-da Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Lənkəranın Liman şəhərində inşa edilmiş 1200 şagird yeri olan məktəb binasının açılış mərasimi olmuşdur.

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından müəllim və şagirdləri, valideynləri yeni təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, fondun həyata keçirdiyi layihə çərçivəsində 2005-ci ildə 132, 2006-cı ildə isə 58 məktəb tikilib istifadəyə verilmiş, bu il də yeni məktəblərin inşası davam etdiriləcəkdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev və məktəbin direktoru Kamil Hüseynov mərasimdə çıxış edərək regionlarda təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olmuşlar. “Şəbəkə” kiçik müəssisəsinin inşaatçıları tərəfindən qısa müddətdə müasir üslubda tikilmiş təhsil ocağı yeni avadanlıq və məktəb ləvazimatları ilə təmin edilmişdir.

Sonra Heydər Əliyev Fondunun əməkdaşları Lənkəran şəhərinin mərkəzi meydanında salınmış Heydər Əliyev parkına gələrək ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Fondun icraçı direktoru Anar Ələkbərov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda inşa edilən Heydər Əliyev muzeyinin tikintisi və burada aparılan abadlıq işləri ilə də tanış olmuşlar.

Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtıplı internat məktəbi də istifadəyə verilmişdir.

Mərasimdə məktəbin direktoru Ofelya Qəmbərova çıxış edərək Heydər Əliyev Fondunun əməkdaşlarını müəllim və şagird kollektivi adından salamlamış, ölkəmizdə təhsilin inkişafı və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığını vurğulamış, valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Toplantıda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək fondun prezidenti Mehriban xanım Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırmış, əsaslı təmirdən sonra təhsil və tərbiyə ocağının istifadəyə verilməsi münasibətilə məktəbin şagird və müəllim kollektivini təbrik etmişdir. Qonaqlar internat məktəbdə uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmuş, onlarla bir yerdə nahar etmişlər.

**AzərTAc**  
**“Xalq qəzeti”, 27 yanvar 2007-ci il**

**"Boeing-Mülki aviasiya təyyarələri" şirkətinin prezidenti  
Heydər Əliyev Fondunda olmuşdur**

"Boeing-Mülki aviasiya təyyarələri" şirkətinin prezidenti və baş icraçı direktoru Skott Karsonun başçılıq etdiyi nümayəndə heyəti fevralın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verdi.

Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən Skott Karson haqqında çoxlu məlumatlar aldığı məşhur dövlət xadiminin ötən əsrin ən nəhəng tikintilərindən olan Baykal-Amur magistralının tikintisində də rəhbərlik etməsinin onun üçün yenilik olduğunu bildirdi.

Qonaqlara məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Skott Karson xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli adını daşıyan fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

Nümayəndə heyətinin rəhbərinə fondun fəaliyyətindən bəhs edən kitab, "Qarabağ xanəndələri" musiqi albomu, üzərində ümummilli lider Heydər Əliyevin əksi olan xatirə nişanı təqdim olundu. Qonaqlar ulu öndərin portreti önündə xatirə şəkli çəkdirdilər.

**AzərTAc**  
**"Azərbaycan", 6 fevral 2007-ci il**

## **Heydər Əliyev Fondu Xocalı soyqırımını haqqında həqiqətlərin dünyaya yayılmasına öz töhfəsini verir**

XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu xüsusi layihə hazırlamışdır. Layihə çərçivəsində erməni terror dəstələrinin Xocalıda törətdiyi vəhşiliklərə dair Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Almaniya, Çexiya, Gürcüstan və İsveçrədə silsilə tədbirlər keçiriləcəkdir. Həmin ölkələrdə min ildən artıq tarixi olan Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsi, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını əks etdirən fotosənədlərdən ibarət sərginin təşkili və ingilis, fransız, alman, rus, macar dillərində bu faciədən bəhs edən bukletlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərgidə Fondun keçirdiyi “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsindən seçmələr, müxtəlif illərdə xarici ölkələrdəki nüfuzlu nəşrlərdə Xocalı soyqırımına dair dərc olunmuş yazılardan hazırlanmış materiallar da nümayiş etdiriləcəkdir.

Heydər Əliyev Fondu ötən il bir neçə dildə hazırladığı “Qarabağ həqiqətləri” bukletlər toplusunu beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm tədbirlər görmüşdür. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu il də Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Ankara, Tbilisi və dünyanın digər şəhərlərində minlərlə insanı fotosənədlərin təkzibedilməz dili ilə qanlı Xocalı faciəsi, erməni vandalizmi ilə tanış edəcək, dünya ictimaiyyətinin bu soyqırımını haqqında obyektiv və dürüst məlumatlandırılmasına çalışacaqdır.

Keçirilən tədbirlərin xarici kütləvi informasiya vasitələri ilə yayılması üçün də tədbirlər görülür.

**AzərTAc**  
**“Azərbaycan”, 9 fevral 2007-ci il**

**Yevlaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları  
tikilmişdir**

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Yevlax rayonunun Hacıselli kəndində 200 yerlik, Həmərli kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

Şəhər təhsil şöbəsinin müdiri Zərifə Məmmədova bildirmişdir ki, şəhərin 1 nömrəli və 6 nömrəli orta məktəblərində əlavə sinif otaqları, Yuxarı Qarxun kəndində 360 yerlik yeni məktəb binası inşa olunmuş, şəhər məktəblərində, Aran qəsəbə-sindəki 1 nömrəli orta məktəb və 1 nömrəli uşaq bağçası — körpələr evi əsaslı təmir edilmişdir.

**AzərTAc**  
**“Xalq qəzeti”, 11 fevral 2007-ci il**

## **Heydər Əliyev Fondu yeni məktəblər ucaldır**

### **Ağdaş**

2006-2007-ci dərslər ilində Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Pirkəkə kəndində 200 şagird yeri olan yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Məktəb binasını Azəraqortikinti Səhmdar Cəmiyyətinin Ağdaş filialı inşa etmişdir. Yeni məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbi elektrik enerjisi ilə təmin etmək məqsədilə 169 kilovatt gücündə transformator quraşdırılmışdır. Burada hər cür şəraiti olan idman meydançası yaradılmış, məktəbin həyətində gül-çiçək bağçası salınmışdır.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə M.Şeyxzadə adına şəhər internat əsas məktəbi əsaslı şəkildə təmir edilmiş, məktəbin istiliklə təmin olunması üçün qazanxana quraşdırılmış, müasir tələblərə cavab verən yeni idman zalı tikilib şagirdlərin istifadəsinə verilmişdir.

### **Göyçay**

2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay rayonundakı Bəydövül kənd orta məktəbi üçün 200 yerlik, 2006-cı ildə isə Kürdşaban kənd orta məktəbi üçün 240 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, hər iki məktəb binası müasir avadanlıqlarla təchiz edilmişdir.

2007-ci ildə isə Göyçaydakı internat orta məktəbində əsaslı təmir işlərinə başlanmışdır.

### **Gəncə**

Son illər Gəncə şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə muzeyi, Cavad xanın məzarı üzərində məqbərə, Comərdi Qəssab türbəsi, Böyük Bağbanlar məhəllə məscidi inşa olunmuş, Gəncə uşaq evinə avtobus, 45 nömrəli yardımçı məktəbə "QAZ"-el markalı mikroavtobus və beş əlil arabası alınmışdır.

### **Oğuz**

Oğuz rayonunda təkcə 2005-ci ildə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Xalxal və Zərrab kəndlərinin hər birində 100 yerlik, Muxas kəndində 200 yerlik və Oğuz şəhərində 240 yerlik yeni məktəb binalarının tikilib istifadəyə verilməsi və onların müasir avadanlıqlarla təchiz olunması rayonda təhsilin maddi-texniki bazasını xeyli yaxşılaşdırmış, ikinövbəliliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu tikililərin hesabına 2005-2006-cı dərslər ilində bir məktəbin tipi dəyişdirilmiş, bir yeni məktəb təşkil olunmuşdur.

2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Böyük Söyüdlü kəndində 240, Qarabulaq kəndində isə 200 yerlik yeni məktəb binalarının inşası planlaşdırılmış, tikinti üçün torpaq sahələri ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır.

### **Hacıqabul**

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Hacıqabul-da smeta dəyəri 1 milyon manat olan 640 yerlik yeni məktəbin inşası uğurla davam etdirilir. Podratçı "Mingəçevir Tikinti-L" Məhdud Məsuliyyətli Cəmiyyəti 150 min manatlıq iş görmüş, bünövrə tökülmüş, hörgüyə başlanmışdır.

Geniş sinif otaqları, kompüter və fənn kabinetləri, laboratoriyalar, tibb məntəqəsi, idman zalı, yeməkxana, istixana, nasosxana, yardımçı elektrik stansiyasına malik müasir tipli bu təhsil kompleksinin növbəti dərslər ilində istifadəyə veril-məsi nəzərdə tutulur.

### **Yevlax**

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Yevlax rayonunun Hacısellı kəndində 200 yerlik, Kəmərli kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

Bundan əlavə, şəhərin 1 nömrəli və 6 nömrəli orta məktəblərində əlavə sinif otaqları, Yuxarı Qarxun kəndində 360 yerlik yeni məktəb binası inşa olunmuş, şəhər məktəbləri Aran qəsəbəsindəki 1 nömrəli orta məktəb və 1 nömrəli uşaq bağçası - körpələr evi əsaslı təmir edilmişdir.

**İnformasiya şöbəsi**  
**“Azərbaycan müəllimi”, 16 fevral 2007-ci il**

### **Malayziya nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur**

Malayziya Baş nazirinin departamentində nazir Məhəmməd Nəzri Əbdüləziz və onu müşayiət edən şəxslər fevralın 15-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verildi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun həyatının ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə tanış olan qonaqlar görkəmli siyasi xadim Heydər Əliyevin Moskvadakı genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdilər. Nazir Məhəmməd Nəzri Əbdüləziz vaxtilə dünyanın ən nəhəng dövlətinin - SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin adının bütün müsəlman dünyasında məşhur olduğunu bildirdi.

Qonaqlara məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də müxtəlif sahələrdə layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva İSESCO-nun - 51 müsəlman dövlətinin təmsil olunduğu İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiridir.

Nazir xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

Nümayəndə heyətinin rəhbərinə fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə olundu. Malayziya naziri də fonda xatirə hədiyyəsi bağışladı.

Nazir Məhəmməd Nəzri Əbdüləziz ulu öndərin portreti önündə xatirə şəkli çəkirdi.

**AzərTAc**  
**“Azərbaycan”, 16 fevral 2007-ci il**

## **Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır**

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ötən il "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimindəki çıxışında demişdir:

"Bu gün Azərbaycanın ən böyük, ən ağır problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur".

Bu istiqamətdə görülən məqsədyönlü iş 2005-ci ildə fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.

İndi on beş illiyini sonsuz ağrı-acı ilə qeyd etdiyimiz Xocalı soyqırımı da portalda ayrıca bölmə kimi təqdim olunmuş, 1992-ci ilin fevralında erməni quldurlarının törətdiyi qırğın haqqında geniş məlumatla yanaşı, burada qanlı faciəni əks etdirən fotosəkillər də yerləşdirilmişdir.

Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır. Hazırda bu nəşrin başqa dillərə tərcüməsi davam edir.

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihə həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçiriləcəkdir.

Xarici ölkələrdə keçiriləcək anma mərasimləri Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" filminin nümayişi ilə başlayacaqdır. Mərasimlərə dəvət olunanlar erməni şovinistlərin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotosəkillərlə və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olacaqlar. Bu tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da təqdim olunacaqdır.

Bu aksiyalarda "Qarabağ həqiqətləri" toplusunun geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulmuşdur. İctimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlər Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidiçe, Tbilisi və başqa şəhərlərin sakinlərinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya almağa imkan yaradacaqdır.

Keçirilən aksiyaların xarici ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün də tədbirlər görülür.

**AzərTAc**  
**"Azərbaycan", 22 fevral 2007-ci il**

**Heydər Əliyev Fondun ilə tanışlıq  
(Moldovanın Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyəti  
Heydər Əliyev Fondunda olmuşdur)**

Moldovanın Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-də Heydər Əliyev Fondunda olmuşdur

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verdi.

Baş nazir ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosəkillərə, Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdi. Cənab Vasile Tarlev görkəmli siyasi xadim Heydər Əliyevlə şəxsən tanış olduğunu, dəfələrlə onun söhbətlərinə qulaq asdığını, zəkasına və intellektinə heyran qaldığını bildirdi, sadəcə bir azərbaycanlı ailəsində doğulub böya-başa çatmış insanın keçmiş Sovetlər Birliyi kimi nəhəng dövlətin ali rəhbərliyinə yüksəlməsini onun fenomen şəxsiyyətinin təsdiqi olduğunu vurğuladı. Bildirdi ki, görkəmli dövlət xadimi kimi Heydər Əliyev bütün müttəfiq respublikalarda, o cümlədən Moldovada məşhur idi.

Qonaqlara məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, ümummilli liderin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiridir.

Baş nazir xatirə kitabına ürək sözlərini yazdı, fondla tanışlıqdan aldığı təəssüratı ifadə etdi. Moldova hökumətinin başçısına fondun fəaliyyətindən bəhs edən kitab və “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edildi

Vasile Tarlev ölkəsinin təbii zənginliklərini əks etdirən kitabı fonda bağışladı və Moldovanın ictimai, qeyri-hökumət təşkilatları ilə fond arasında əlaqə qurulmasına yardım edəcəyini bildirdi.

**AzərTac**  
**23 fevral 2007-ci il**



## Heydər Əliyev Fondunun yeni nailiyyətləri

### **BALAKƏN**

Roç Əhməd kəndi Balakən rayonunun ucqar kəndlərindədir. Təqribən 400 nəfər yaşayan bu kənddə indiyədək müasir tipli məktəb binasının olmaması sakinləri ən çox narahat edən problemlərdən biri idi. Uyğunlaşdırılmış binada yerləşən, cəmi 20 şagird yeri olan iki otaqlı ibtidai məktəbi bitirən şagirdlər təhsillərini davam etdirmək üçün nəqliyyatın da ara-sıra hərəkət etdiyi kənd yolları ilə ən yaxın məsafədə yerləşən orta məktəblərə piyada 5-10 kilometr yol qət etməli olurdular.

Fevral ayının 15-də kənddə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikiləcək 120 yerlik əsas məktəbin bünövrəsi qoyuldu. Təməlqoyma tədbirində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili R.Abdullayev, millət vəkili R.Aslanova, Prezident aparatının məsul işçisi cənab M.Quliyev, rayon icra hakimiyyətinin başçısı A.Məmmədov iştirak və çıxış etmişlər.

Tədbirdə çıxış edən kənd sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, yeni tikiləcək məktəbdə qonşu Murğuztala və Əyritala kəndlərinin uşaqları da təhsil ala biləcəklər.

**Ş.QURBANOV**

Balakən rayonunun Talalar kəndində fəaliyyət göstərən 1 nömrəli orta məktəb üçün 240 yerlik məktəb binasının inşasına 2005-ci ilin oktyabr ayında başlanmış, 2006-cı ilin sentyabr ayının 15-ində isə istifadəyə verilmişdir.

Mazımçay kənd əsas məktəbi üçün 100 yerlik məktəb binasının tikintisinə 2006-cı il iyunun 15-də başlanıb. 2006-cı il oktyabrın 1-də həmin binanın tikintisi başa çatdırılmışdır.

Katexdəki 3 nömrəli məktəb üçün 240 yerlik binanın inşasına isə 2006-cı ilin avqust ayında başlanıb. Hazırda binanın tikintisi davam etdirilir.

### **ABŞERON**

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yoncalıq, Quşçuluq massivlərində, o cümlədən Novxanı kəndində 240 yerlik yeni məktəb binaları tikilmişdir. Bundan əlavə, Goradil kəndində 120 yerlik 6 sinif otağı inşa edilmişdir. Məktəblərə və yardımçı siniflərə lazım olan avadanlıqlar gətirilmiş, tərtibat işlərinə başlanmışdır.

2007-2008-ci tədris ilində həmin sinif otaqları və məktəb binaları istifadəyə veriləcəkdir.

### **LƏNKƏRAN**

Heydər Əliyev Fondunun vəsaiti, təşəbbüsü və dəstəyi ilə inşa edilən məktəblərin sayı günbəgün artmaqdadır. Belə məktəblərin sayı Lənkəranda da az deyildir.

Hələ 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranın Şağlaküçə kənd orta məktəbi üçün 360 yerlik, rayonun Girdəni kənd orta məktəbi üçün isə 240 yerlik bina inşa edilmişdir.

Ötən il rayonun Digah kəndi və Liman şəhər 1 nömrəli orta məktəbi üçün də yeni bina tikilmişdir. Həmin binalar da Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır.

Bundan əlavə, 2006-cı ildə Lənkəranda O.Mirzəyev adına qarışıq tipli uşaq evi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təchiz edilmişdir.

**İnformasiya şöbəsi**  
**“Azərbaycan müəllimi”, 23 fevral 2007-ci il**

### **Heydər Əliyev Fondunun daha bir xeyirxah layihəsi**

Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasına, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yönəldilmiş daha bir xeyirxah layihəsi reallaşmışdır. "Heydər Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan növbəti kitab "Müharibə və tarixi mədəniyyət abidələrimiz" adlanır. Kitab respublikamızın tanınmış alimlərinin, mütəxəssislərin iştirakı ilə hazırlanmışdır.

Bu kitaba işğal altında qalan Azərbaycan ərazilərindəki tarixi-mədəniyyət abidələrinin, ziyarətgahların, məscid və məbədlərin adları toplanmış, haqlarında maraqlı, zəngin məlumatlar verilmişdir. Hazırda həmin siyahının genişləndirilməsi, erməni işğalçılarının viran qoyduqları abidələrin, inanc yerlərinin müəyyənləşdirilməsi və mədəniyyətə, mənəviyyətə qarşı soyqırım faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində araşdırma və tədbirlər davam etdirilir.

Kitab Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ön sözü ilə açılır. Nəşrin mahiyyətini və məzmununu incəliklərinə qədər açıqlayan "Ön söz"də deyilir: "Azərbaycan xalqı çox böyük sivilizasiya tarixinə malikdir. Dünya xalqları sırasında tarixi ənənələrinə və yüksək maddi-mənəvi dəyərlərinə görə özünəməxsus yeri olan xalqımız zaman-zaman ağır sınaqlara məruz qalsa da, bu dəyərləri itirmədən, qoruya-qoruya bu günümüze çatdırmışdır. Mədəni irsimizin zənginliyi, tarixi kökümüzün saflığı, əqidəmizin, inancımızın möhkəmliyi, milli düşüncəmizin əhatəliliyi və bütün insanlığa açıq baxışlarımız xalqımızın üstün məziyyətlərindəndir.

Biz, bəlkə də çoxlarının həsəd apara biləcəyi daha bir keyfiyyətimizlə seçilməkdəyik. Təkcə əqidə və inanc məsələlərində deyil, ictimai şüurun bütün sahələrində tolerantlıq - dözümlülük və xoşgörü başqa mədəniyyətlərə ehtiram bizlərə xasdır. Heç şübhəsiz, milli tariximiz əsrlər boyu dini əqidəmlə, müqəddəslərə ehtiramla, əcdadlarımızın ərməğan qoyduğu maddi-mənəvi abidələrə qayğı və məhəbbətlə səciyyələnir. Hər bir xalqın bu gününə və sabahına münasibəti onun öz tarixinə münasibət ilə ölçülür. Nə gözəl ki, xalqımız özünün müstəqilliyinə qovuşduqdan sonra tarixin unudurmağa çalışdığı bir çox məsələlərə yenidən qayıtmaq şansı əldə etmişdir.

Bu məsələlərdən biri də mənəvi tariximizdə böyük rol oynamış pirlər, xanəqahlar və sairə ziyarətgahlarımızın qorunması və öyrənilməsidir. Həmin müqəddəs yerlər tariximizin müxtəlif dövrlərində sufi ordenlərinin geniş yayılmasından və bu ideoloji sistemin daşıyıcıları olan dərvişlərin fədakarlığından xəbər verir. Geniş sosial-mədəni təsisatlara çevrilmiş dərviş hərəkatı özündə dərin fəlsəfi-poetik anlayışlarla yanaşı, pak və ilahi bir dünyagörüşü təbliğ etməkdə idi. Diyarbədiyar dolaşan bu insanlar, eyni zamanda, milli mədəniyyətimizin daşıyıcıları və bu mədəniyyətin böyük islam sivilizasiyasına qovuşmasına yol açan səyyar maarifçilər, əqidə fədailəri idilər. Fikir tariximizin yüzlərlə ustadı, kəlam və hikmət sahibləri bu xanəqahlardan dünya söz xəzinəsinə töhfələr verərək, xalqımızın adını yüksəklərə ucaltmışlar.

Pirlər və digər müqəddəs yerlər həmişə insanlar üçün mənəvi saflaşma, özünüdərkətmə, bir sözlə, kamilləşmə məkanı olmuş və olmaqdadır. Azərbaycanda belə səcdəgahlar çoxdur.

Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bu gün işğal altında olan ərazilərdə yerləşən müqəddəs ziyarətgahlarımız vəhşicəsinə dağıntıya məruz qalır ki, bu da bütün beynəlxalq normalara zidd vandalizmdən başqa bir şey deyil. İnanırıq ki, tarixə əl uzadanların cavabını elə tarix özü verəcəkdir.

Möhtərəm oxucularımıza təqdim olunan bu kitab, əminəm ki, hər bir soydaşımız üçün maraqlı bir vəsait olacaqdır".

**AzərTAc**  
**"Azərbaycan", 3 mart 2007-ci il**

## **Ermənistan Azərbaycana təcavüzü barədə həqiqətlərin dünyaya yayılması Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur**

***Fond Xocalı faciəsinin 15-ci ildönümündə də bu soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm işlər gördü***

Tarix boyu azərbaycanlılara qarşı terror aktlarını həyata keçirən ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət üçün növbəti cinayətkar əməllərini - Xocalı soyqırımını törətdilər. 613 nəfər dinc sakinin qəddarcasına qətlə, 1275 nəfərin girov götürülərək ən ağılasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biridir.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan bu faciədən artıq 15 il ötür. Xocalı soyqırımına təəssüf ki, dünya ictimaiyyəti siyasi qiymət verməkdən hələ də çəkinir. Xocalıda törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. Amma bir çox dövlətlərin ikili standartlardan çıxışı etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, beynəlxalq təşkilatlar Xocalıda baş verənlərin soyqırımı olduğunu qəbul etmək istəmirlər. Hətta dünyanın bir çox telekanalları da 1992-ci ildə Xocalıda baş verənlərin soyqırımı olduğunu təsdiq edən kadrları nümayiş etdirməkdən hələ də çəkinirlər. Ancaq dünya bilməlidir ki, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayəti ermənilər törətmişlər.

Azərbaycan hakimiyyəti erməni şovinist millətçilərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Əsl həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olan Azərbaycan tərəfi Ermənistandan və erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı maliyyə, ərazi və başqa dividendlər güdmür. Azərbaycanın məqsədi tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsil həqiqətlərin dünyaya çatdırılmasına, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Müdhiş faciənin ildönümü hər il ölkəmizdə və onun hüduqlarından kənarında yaşayan soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur. Həmin gün dünyanın bir çox ölkəsində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır, müxtəlif aksiyalar, mitinqlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə xalqa müraciətində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi qeyd olunur: "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".

Eyni məzmunlu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsi ilə əlaqədar qəbul etdiyi qərarla əksini tapıb. Qərarla deputatlara xarici səfərlər zamanı Xocalı faciəsi haqqında həqiqətlərin yayılmasını təmin etmələri bir vəzifə olaraq tapşılır, dövlət və qeyri-dövlət təşkilatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması və yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərin birləşdirilməsi tövsiyə edilir. Doğrudan da, təcrübə göstərir ki, hər hansı bir məsələ ilə bağlı mərkəzləşdirilmiş, koordinasiya edilmiş və planlaşdırılmış şəkildə kampaniyanın aparılması istənilən effekti verə bilər. Elə ermənilərin qondarma soyqırımı iddialarının bir çox dövlətlərin parlamentləri tərəfindən tanınmasının kökündə onların uzun illərdir ki, planlaşdırılmış şəkildə yalançı kampaniya aparmaları dayanır. Xocalı faciəsinin 15-ci ildönümü bu il də dünyanın müxtəlif ölkələrində qeyd olundu. Amma əvvəlki illərdən fərqli olaraq son dövrlərdə faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsinin genişləndiyi, Azərbaycan diasporunun bu məsələdə fəallaşması, həmçinin türk diaspor təşkilatlarının aktiv şəkildə təbliğat kampaniyasına qoşulmaları hiss olunmaqdadır. Bu il Xocalı faciəsi dünyanın 70-dən artıq

ölkəsində anılıb. Keçirilən tədbirlərdə həmin ölkələrin müxtəlif dövlət və hökumət rəsmiləri, parlamentlərin deputatları, diplomatik korpusların təmsilçiləri iştirak ediblər. Məqsədyönlü və ardıcıl təbliğat kampaniyasının nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında daha çox informasiyalara malik olur, əsl həqiqətlərin nədən ibarət olduğunu anlayır.

Xocalı faciəsinin 15-ci ildönümündə ötən illərdə olduğu kimi, bu il də Heydər Əliyev Fondu bütün imkanlarından istifadə edərək soyqırımı barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynadı. Məqsədi ölkəmizin sosial-siyasi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, vətəndaşların maddi rifahının yaxşılaşması üçün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi, hazırladığı siyasi kursun öyrənilməsinə, təbliğinə, ulu öndərin ideyalarının həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və digər sahələrdə proqram və layihələr hazırlayıb həyata keçirmək olan Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımı haqqında həqiqətlərin yayılması da Fondun fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Hələ ötən il Fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimində deyib: "Bu gün Azərbaycanın ən böyük, ən ağır problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşacağı ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur".

Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyəti 2005-ci ildə Fond tərəfindən yaradılan "Azerbaijan.az" portalının internet şəbəkəsinə qoşulması ilə özünün əsas mərhələsinə qədəm qoymuşdur. Bu internet saytında Ermənistanın Azərbaycana təcavüzü, yüz minlərlə azərbaycanlının didərgin düşməsi, qaçqın, məcburi köçkün vəziyyətində yaşaması, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri qətlamlar və sair informasiyalar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib.

Xocalı soyqırımı haqqında həqiqətlər "Qarabağ həqiqətləri" bukletlər toplusunda da yer alıb. Qeyd edək ki, bu toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" və "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" bukletlərindən ibarətdir. YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə həyata keçirilmişdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində və Azərbaycanda törətdiyi terror aktları haqqında faktları əks etdirən, ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq dünyanın bir çox dövlətlərində yayılan "Qarabağ həqiqətləri" bukletlər toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.

Bu il, Xocalı soyqırımının 15-ci ildönümündə də Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə hazırlanaraq uğurla həyata keçirildi. Fransa, Rusiya, Çin, Böyük Britaniya, Belçika, Avstriya, Almaniya, Küveyt, Rumıniya, Danimarka, Mərakeş, Çexiya, Macarıstan, Yeni Zelandiya, Hollandiya, İran, İsveç, İsveçrə, Ukrayna, Gürcüstan və digər onlarla ölkədə keçirilən anma mərasimlərində, konfranslarda, mitinq və piketlərdə Heydər Əliyev Fondunun göndərdiyi materiallardan geniş istifadə edildi. Layihə çərçivəsində müxtəlif ölkələrdə keçirilən mərasimlər zamanı Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirilmiş, "Xocalı uşaqların gözü ilə", "Təcavüzün qurbanları" adlı foto və rəsm sərgiləri təşkil olunmuşdur. Tədbir iştirakçılarında Fondun hazırladığı "Qarabağ həqiqətləri" bukletlər

torlusı, nəşrlərin CD-DVD variantları da paylanmışdır.

Heydər Əliyev Fondu yarandığı vaxtdan Ermənistanın Azərbaycana təcavüzü, dinc azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınması, soydaşlarımızın tarixin müxtəlif dövrlərində ermənilərin etnik təmizləmə, soyqırımını siyasətinə məruz qalmaları barədə həqiqətlərin yayılması məsələsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Xocalı faciəsi ilə bağlı həyata keçirdiyi son layihə isə Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətinin ardıcıl, davamlı və effektiv olması üçün daha keyfiyyətli şəkildə qurduğunun əyani göstəricisidir.

**Rəşad CƏFƏRLİ,**  
**"Azərbaycan", 7 mart 2007-ci il**

## Heydər Əliyev Fondunun yeni nailiyyətləri

### GORANBOY

2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rayonda Qaramusalı kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 200 şagird üçün nəzərdə tutulub), Kələk kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 200 yerlikdir) və Tar kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 120 yerlikdir) üçün yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hər bir məktəbin kitab-xanası və bufeti də var. Məktəblər yeni avadanlıqlarla təmin olunmuşdur.

2006-cı ildə isə Goranlı kənd (məktəb binası ikimərtəbəlidir, 240 yerlikdir) və Qaşaltı-Qaraqoyunlu kənd orta məktəbləri üçün (məktəb binası ikimərtəbəlidir, 240 yerlikdir) yeni binalar inşa olunmuşdur. Hər iki məktəbin akt və idman zalı, kitabxanası və bufeti, mərkəzləşdirilmiş istilik sistemi var. Məktəblər yeni inventar və avadanlıqla təchiz edilmiş, kompyuter sinfi yaradılmışdır. Qaşaltı-Qaraqoyunlu kənd orta məktəbində ulu öndərimizin büstü qoyulmuşdur.

### ZAQATALA

Son illər respublikamızın demək olar ki, hər bölgəsində yeni məktəb binaları tikilir. Onların arasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən məktəblər özünün yaraşığı xarici görünüşü, müasirliyi ilə seçilir, göz oxşayır.

Zaqatala rayonunun mərkəzindən təqribən 30 kilo-metr aralıda yerləşən Qandax kəndində inşa edilən belə bir məktəbdə tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə təhsil şöbəsinin məsləhətçisi Aydın Camalovla hə-min kəndə yola düşdük. Yarım saatlıq yolu qət edib Vasif Saatov adına Qandax kənd orta məktəbinə yetişdik. Hava küləkli olduğundan bəzi siniflərdəki odun sobaların-dan çıxan tüstü dəhlizdə gözlərimizi yaşardır. 1933-cü ildə tikilən və hazırda 308 şagirdin təhsil aldığı məktəbin binası onun ərazisində inşa olunmuş yeni məktəblə müqayisə edilməz dərəcədə təzadlı görünürdü.

Direktor Yeganə Hüseynovanın danışıqları, lakin hər yanda qadın səliqəsi sezilən iş otağına daxil olduq. O bildirdi ki, məktəbdə tədris üçün şərait aşağı səviyyədə olsa da, pedaqoji kollektiv bütün imkanlardan istifadə edərək təlim-tərbiyə işlərini yüksəltməyə çalışır. Ötən il ali məktəbə sənəd verən 7 nəfər məzundan 4-ü tələbə adını qazanıb. Əvvəlki illərdə də bir çox məzunlarımız ali məktəblərə qəbul olublar.

Sonra Yeganə Hüseynova müəllim və şagirdlərin yeni məktəbin açılacağı günü səbirsizliklə gözləmələrindən, tədris şəraitinin təhsilin keyfiyyəti ilə bilavasitə bağlı olmasından söhbət açdı.

Hazırda inşa edilən məktəbdə qızğın iş gedir. Divarlara suvaq çəkilir, otaqların döşəmələri yeni materialın vurulması üçün hazırlanır, damda çalışanlar da gərgin işləyirlər.

İş icraçısı Hamlet Sultanov tikinti işlərinin gedişi barədə məlumat verdi:

— Hazırda tamamlama işləri ilə məşğuluq. Bu gün sinif otaqlarının döşəməsinə beton töküürük. Betonun üzərinə başqa materiallar, daha doğrusu, preslənmiş taxta materialı qoyulduqdan sonra xüsusi, taxtanı əvəz edəcək laminar döşəməkdir ki, bu da rütubətli ərazilər üçün əvəzolunmaz material sayılır. Binanın damı örtülmək üzrədir. İşiq xətləri artıq çəkilmişdir. Yeni transformator qoyulub. İstilik xətləri də hazırdır. Dizel yanacağı ilə işləyəcək qazanxana binası da tikilib. İstilik xətləri təzyiq altın-da sınaqdan çıxarılıb. Almaniya və Türkiyə istehsalı olan istilik xətləri qış vaxtı gün ərzində sinif otaqlarında normal istiliyi saxlamağa imkan verəcəkdir. Plastik materiallardan hazırlanmış və kip yerləşdirilmiş qapı və pəncərələr də otaqlarda normal temperaturu saxlamağa zəmin yaradır. Bir sözlə, işlərimiz yaxşı gedir. Düzdür, havaların şaxtılı keçməsi işlərimizə bir qədər mane olur. Bununla belə, iş qrafikinə əməl edirik. Burada çalışan 30-dan çox bənna, suvaqçı və fəhlənin demək olar ki, hamısı kəndin sakinləridir. Hər biri ən xoş sözlərə layiqdir. Suvaqçılardan İlqar və Səbuhi Bayramov qardaşları, bənna Vidadi Süleymanov, fəhlələrdən Qəflən Mustafayev, Aydın Çobanov və başqaları səylə çalışırlar. Tikinti şirkətinin maliyyə meneceri Firqut Hacıyev isə tikintini vaxtılı-vaxtında lazımı materiallarla təmin edir. Onu da qeyd etmək istərdim ki, kəndin adamları, məktəbin şagirdləri də bizə ərazidə təmizlik işlərində iməcilik şəkildə köməklik göstərirlər. İşlərin gedişi deməyə əsas verir ki, yaxın vaxtlarda məktəbin tikintisi başa çatacaq, şagirdlər yeni dərs ilini yeni məktəbdə qarşılayacaqlar.

İş icraçısı ilə birlikdə otaqlara baxdıq. 240 şagird yeri olan məktəbin müəllimlər, kompyuter, sinif otaqlarına, bir də direktorun kabinetinə baxdıqca gözüümüzün önündə yenidən ayrıldığımız köhnə məktəbin müasir tələblərdən çox-çox uzaq olan sinif otaqları, bir də direktorun danışıqlar kabinetini canlandı. Bir anlığa düşündük: az vaxtdan sonra 74 yaşlı Qandax kənd orta məktəbinin yeni dövrü başlayacaq.

### KÜRDƏMİR

Son üç ildə rayonun kəndlərində 11 məktəb binası və 145 sinif otağı tikilərək məktəblilərin və pedaqoji kollektivlərin istifadəsinə verilmiş, 3000 şagirdin bir növbədə təhsil alması üçün real şərait yaradılmışdır.

"Yenilənən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində son iki ildə Karrar kəndində 240 yerlik, Beyi kəndində 200 yerlik, Sovla kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmiş, bu məktəblər



hər cür avadanlıq və tədris ləvazimatları ilə təchiz edilmişdir. Tədris şəraitinin yaxşılaşdırılması məktəblərdə aparılan təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Karrar kənd orta məktəbində inşa edilən məktəb bina-sının istifadəyə verilmə mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etmişdir.

Yeni məktəb binalarının tikilməsi rayon ictimaiyyətinin, pedaqoji və şagird kollektivlərinin sonsuz razılıq his-si ilə qarşılanmışdır.

#### **TOVUZ**

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkədə ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması nəzərdə tutulub. Həmin Proqrama əsasən rayonun Kırən kəndində 260, Azaflı kəndində 360, Çobansınacaq kəndində 264 və Aşağı Ayıblı kəndində 1176 yerlik yeni məktəb binalarının tikintisi, 5 məktəbdə 100 şagird yerlik 5 əlavə sinif otağının inşası, 6 məktəbdə isə əsaslı təmir işlərinin aparılması və onların avadanlıqlarla təmin olunması nəzərdə tutulub.

Həmin Proqrama əsasən Kırən kəndində 260 yerlik yeni məktəb binası, Sarıtala kənd orta məktəbində isə 100 yerlik 5 əlavə sinif otağı tikilib, inventar və avadanlıqlarla təchiz olunub. Vahidli kəndində 40 yerlik 2 əlavə sinif otağı tikilib istifadəyə verilib. Hacıhəsənli kənd orta məktəbi üçün 20 yerlik 1 əlavə sinif otağının, Baqqallı kənd orta məktəbi üçün 40 yerlik 2 əlavə sinif otağının tikintisi də nəzərdə tutulub.

Bu məktəb binalarının tikilməsi üçün yerlər seçilib, müvafiq təşkilatlar tərəfindən bütün sənədləşmə işləri aparılıb. Yaxın vaxtlarda həmin məktəblərdə tikinti işləri-nə başlanacaq.

Dövlət Proqramından əlavə, bir çox hamı təşkilatlar məktəblərin təmiri və tikintisində yaxından iştirak ediblər.

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Alakol, Əsrək Cırdaxan kəndlərinin hər birində 200, Cəlilli kəndində 240 şagirdlik məktəb binaları inşa olunub. Həmin Proqramın ikinci mərhələsinə uyğun olaraq Düz Qırıqlı, Aşağı Öysüzlü və İsakənd kəndlərinin hər birində 240 yerlik məktəb binalarının tikintisi üçün bütün sənədləşmə işləri aparılıb. Yaxın vaxtlarda bu məktəblərdə də tikinti işlərinə başlanacaq.

Azərbaycan Respublikası Regionlarının Bərpa Agentliyi tərəfindən Ağdam, Əlibəyli, Ağbulaq kənd orta məktəbləri əsaslı təmir olunub, inventar və avadanlıqlarla təmin edilib.

N.Tusi adına şəhər, Papaqçılar, Hacılar kənd orta məktəblərinin hər birində 5 sinif otağı Alman Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı təmir olunub, inventar və avadanlıqlarla təchiz edilib. S.Kazımov adına Qovlar qəsəbə, Y.Sadıqov adına Bozalqanlı kənd orta, X.Cəfərov adına Qazqulu kənd əsas məktəblərində isə əsaslı təmir işləri aparılıb.

BP və Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən R.İsmayılov adına Düz Cırdaxan kənd orta məktəbində 3, A.Qasımov adına şəhər orta məktəbində 2 əlavə sinif otağı əsaslı təmir edilib.

Rayon icra hakimiyyətinin xətti ilə F.Qasımov adına Xatınlı, C.Sadıqov adına Qədirlı, F.Hüseynov adına Qaraxanlı, M.Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəblərində əsaslı təmir işləri görülüb.

Rayon təhsil şöbəsinin vəsaiti hesabına M.Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəbi üçün 180 şagirdlik 9 əlavə sinif otağı tikilib, M.Məmmədov adına Yuxarı Öysüzlü, E.Bayramov adına Aşağı Ayıblı kənd orta, M.Məmmədov adına Qovlar qəsəbə və Qovlar qəsəbə 3 №-li orta məktəbləri əsaslı təmir edilib.

10 mart 2006-cı il tarixdə təhsil naziri cənab Misir Mərdanovla Tovuz Rayon İcra Hakimiyyətinin başçısı "Tovuz rayonunda Təhsilin İnkişafı Proqramı (2006-2010-cu illər)"nı imzalayıblar. Həmin Proqrama əsasən rayonun 8 məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılıb. 2006-cı ildə bu Proqrama uyğun olaraq M.Ələkbərov adına şəhər orta məktəbi əsaslı təmir edilib, inventar və avadanlıqlarla təchiz olunmuşdur.

#### **SABİRABAD**

Kürkəndi kəndində 150 yerlik yeni məktəb binası tikilib. Son tamamlama işləri görülür. Qalaqayın kənd orta məktəbində "AZKİL" adlı xarici təşkilatın layihəsi əsasında 5 sinif və yardımçı otaq, akt zalı tikilib istifadəyə verilmişdir.

Ötən dərs ilində Heydər Əliyev Fondunun vəsaiti ilə Axtaçı-Muğan kəndində 14 sinif otağı, Həşimxanlı kəndində isə 7 sinif otağı olan müasir üslubda məktəb bina-ları inşa olunub.

Hər iki kəndin müəllim və şagirdləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, təhsilin inkişafına göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirmiş, gördüyü xeyirxah işlərdə ona uğurlar diləmişlər.

#### **ZƏRDAB**

Rayonda son 3 il ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 məktəb binası inşa edilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  
PREZİDENT KİTABXANASI

---

2005-ci ildə rayonun Körpükənd kəndində 100 yerlik əsas, 2006-cı ildə isə Dəkkəoba kəndində 180 yerlik orta məktəb binası tikilmişdir.

Dəkkəoba kəndindəki orta məktəb binasının açılışın-da (2006-cı il iyunun 30-da) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişlər.

**İnformasiya şöbəsi**  
**“Azərbaycan müəllimi”, 8 mart 2007-ci il**



**Heydər Əliyev Fondunda görüş  
(Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğan  
Heydər Əliyev Fondunda olmuşdur**

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğan martın 9-da Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımını və qızı Sümeyyənə səmimiyyətlə qarşıladı.

Çay süfrəsi arxasında başlayan söhbət zamanı Mehriban xanım 2004-cü ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirdi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə xidmət edən genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son 2 ildə respublikanın bütün regionlarında, hətta, indiyədək məktəbi olmayan ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımı avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fond həm də elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmiş, ali məktəblərə müxtəlif dillərdə nəşr olunmuş 20 minədək dərslik və digər elmi kitablar alıb hədiyyə etmiş, 29 uşaq evi və internat məktəbinin yenidən qurulmasına dəstək vermişdir.

Son illər Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini, gündən-günə möhkəmləndiyini faktlarla vurğulayan Mehriban xanım, Fondun qardaş ölkənin ictimai təşkilatları ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirmişdir.

Hörmətli qonaq Mehriban xanımın və onun rəhbərlik etdiyi Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini yüksək dəyərləndirdi, ona nəcib işində yeni uğurlar arzuladı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımına xatirə hədiyyəsi bağışladı.

Mehriban xanım Əliyeva, Türkiyə Baş nazirinin xanımı və onu müşayiət edən qonaqlar Fondun kinosalonusunda qurumun fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.

**AzərTAc  
10 mart 2007-ci il**

**Xocalı soyqırımının 15 illiyi ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə  
Avropanın ən böyük şəhərlərində keçirilmiş tədbirlər erməni lobbisini təşvişə salmışdır**

AzərTAc xəbər verir ki, martın 11-də Türkiyənin “ATV Avropa” kanalının saat 13-də efirə çıxan “Avropada 7 gün” populyar proqramında Xocalı faciəsi haqqında 10 dəqiqəlik veriliş getmişdir.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Aqil Abbas, Musa Quliyevin müsahibələrində bu faciənin ermənilər tərəfindən dinc Azərbaycan əhalisinə qarşı əvvəlcədən hazırlanmış ssenari üzrə həyata keçirilmiş soyqırımı aktı olduğu faktlarla, sənədlərlə diqqətə çatdırılmışdır. Almaniya, Hollandiya və Türkiyədən canlı yayıma qatılan dinləyicilər, proqramda iştirak edən tanınmış sənətçilər ermənilərin öz havadarları ilə birlikdə törətdikləri misli görünməmiş bu vandalizmdən dəhşətə gəldiklərini bildirmişlər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın ən böyük şəhərlərində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı keçirilmiş tədbirlər ermənilərin Azərbaycan və Türkiyəyə qarşı apardığı hay-küylü, heç bir tarixi fakta əsaslanmayan təbliğatının ifşasına imkan yaratmış, ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdiyi belə qətlialamların təkzibedilməz dəlillərlə avropalılara çatdırılması erməni lobbilərini təşvişə salmışdır.

Dinləyicilər özlərini daim məzlum, yazıq, türklər tərəfindən əzilən bir millət kimi tanıtməyə çalışan ermənilərin mənfur niyyətlərinin, iç üzünün açılmasının, bu istiqamətdə aparılan işin ardıcıl davam etdirilməsinin zərurliyini də bildirmişlər.

**AzərTAc  
12 mart 2007-ci il**

## **Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərdə olmuşdur**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-də Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində olmuşdur.

Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir. Uzun illər təmir olunmayan bina yararsız vəziyyətə düşmüşdü. Mehriban xanım 2003-cü ildə ilk dəfə buraya gələrkən vəziyyətlə yerində tanış olmuş, onun təşəbbüsü ilə məktəbin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində əsaslı şəkildə təmiri və yenidən qurulmasına başlanmışdır. 2005-ci ilin yanvarında işlər başa çatdırılmışdır. Burada ayrıca daimi istilik sistemi qurulmuş, yeməkhana, idman kompleksi də tikilmişdir. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmişdir, burada tibb otağı, loqopediya və s. kabinetlər vardır.

Azərbaycanın birinci xanımının buraya ilk gəlişindən sonra məktəbin fəaliyyətində də əsl canlanma yaranmışdır. İndi burada əvvəlkindən 3 dəfə çox, əqli və fiziki cəhətdən zəif inkişaf etmiş 130 uşaq təhsil alır. Bundan iki dəfə çox uşağa isə ailələrdə xüsusi tədris proqramı keçirilir. 15 sinif və 6 qrupda uşaqların təlim-tərbiyəsi ilə 140 müəllim və tərbiyəçi məşğul olur. Uşaqlara gündə 2 dəfə yemək verilir. Valideynlər iş gününün sonunda onları evlərinə aparırlar.

Məktəbin əvvəlki və hazırkı vəziyyətini əks etdirən foto-guşə, ümummilli lider Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərinə, Fondun həyata keçirdiyi layihələrə, Mehriban xanımın bu məktəbdə keçirdiyi görüşlərə həsr olunmuş fotosəkillər, dəhlizləri və sinif otaqlarını bəzəyən gül-çiçək dibçəkləri, göz oxşayan səliqə-sahman diqqəti cəlb edir.

Mehriban xanım məktəbin bayramsayağı bəzədilmiş salonunda uşaqların Novruz bayramı münasibətilə hazırladığı musiqili-əyləncəli kompozisiyaya tamaşa etdi, onların sevincinə qoşularaq uşaqlarla birlikdə rəqs etdi. Uşaqların məharətlə ifa etdiyi yumoristik səhnələr, oynaq, şux rəqslər hörmətli qonağa, valideynlərə xoş ovqat bəxş etdi.

Mehriban Əliyeva məktəbin kompyuter otağına da baxdı. Burada uşaqlar kompyuterlərdə sərbəst işləyirdilər. Onlar Mehriban xanımın suallarını, verdiyi tapşırıqları bacarıqla yerinə yetirdilər.

Uşaqların əmək təlimi dərslərində əldə etdiyi uğurlar, emalatxanada nümayiş etdirilən əl işlərində özünü göstərirdi.

Yardımçı məktəbin yeməxanasında açılmış bayram süfrəsi də uşaqların ürəyincə oldu. Şəkərbura, paxlava, meyvə-tərəvəz, şərbətlər düzülmüş bol süfrə arxasında uşaqlarla birlikdə əyləşən Mehriban xanımdan qızı Arzu və Leylanı soruşdular, ötən dəfə onlarla birlikdə rəqs etdiklərini, birgə şəkil çəkdirdiklərini xatırladılar, hətta onların harada və hansı uşaqlarla yanaşı oturduqlarını da yada saldılar. Mehriban xanım uşaqların bu diqqət və yaddaşından mütəəssir oldu, növbəti görüşlərində mütləq onları da gətirəcəyini bildirdi. Buraya toplaşan valideynlər bu qayğıkeşliyinə görə Mehriban xanıma minnətdarlıq etdilər, onun artıq bu uşaqların sevimlisinə çevrildiyini vurğuladılar.

Valideyn Nisə Abbasova Fondun Prezidentinə müraciətlə dedi ki, qızı Sevda hər dəfə Sizi televizorda görəndə “Mehriban xala, Mehriban xala” deyərək, hamını Sizə baxmağa, söhbətinizi dinləməyə çağırır, onu öpdüyünüzü yada salır.

Mehriban xanım Heydər Əliyev Fondunun əqli və fiziki cəhətdən zəif inkişaf etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllinə, onların valideynlərinin, doğma və əzizlərinin mənəvi ağrılarına şərik olmağı özünün borcu hesab etdiyini, bunun üçün mümkün olan tədbirləri görməyə çalışdığını bildirdi.

Mehriban xanım uşaqlarla birlikdə xatirə şəkilləri çəkirdi.

Əziz qonağı səmimiyyətlə yola salan uşaqların əhval-ruhiyyəsindən bu görüşün də onların qəlbində şirin xatirəyə çevriləcəyi hiss olunurdu.

X X X

Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinin qarşısında Mehriban xanıma gül-çiçək dəstəsi təqdim edən uşaqlar bu məktəbin əsaslı şəkildə təmirinə, yenidən qurulmasına, təzə avadanlıqla təmin olunmasına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər, indi burada onların rahatlığı üçün hər cür şərait yaradıldığını söylədilər.

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuşdur”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tək deyil” sözləri yazılmış lövhələrin də asıldığı foyədə bu təhsil ocağının bərpadan əvvəlki acınacaqlı

görməni və hazırkı vəziyyətini əks etdirən stend, ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısından bəhs edən, habelə Fondun prezidenti Mehriban xanımın bu təhsil ocağında keçirdiyi görüşlərə dair foto-guşələr yaradılmışdır.

Direktor məlumat verdi ki, 61 ildir fəaliyyət göstərən məktəbdə hazırda 300 uşaq təlim-tərbiyə alır. Onların yarısı tamamilə görmür, 27-si 1-ci qrup əlildir. Burada 100 müəllim və tərbiyəçi çalışır, onların da əksəriyyətinin görmə qabiliyyəti zəifdir.

Mehriban xanımın bu məktəbə ilk gəlişindən sonra Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmiri və yenidən qurulmasına başlanmışdır. İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılmış, daimi istilik sistemi quraşdırılmış, yeməxana, idman kompleksi də tikilmişdir. Uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün nümunəvi şərait var. Məktəbin həyətində geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada gəzməyi, burada istirahət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmiş, uşaqların müayinə, müalicəsinə kömək məqsədi ilə müasir avadanlıqla təchiz olunmuş tibb kabinetləri təşkil edilmişdir.

12 illik təhsil proqramından sonra attestat alan məzunlar test imtahanları ilə ali məktəblərə daxil ola bilirlər. Ötən il 14 nəfər məzundan 4-ü ali, 2-si isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlar arasında keyli istedadlı adamlar çıxmışdır. Onlardan biri də bəstəkar İsrail Kərimov idi.

Sınıf, yataq otaqları, fənn kabinetləri ilə ətraflı tanış olan Mehriban xanım proqram və dərslərlə təminat, kadrların ixtisas hazırlığı ilə maraqlandı.

Uşaqlar Azərbaycanın birinci xanımını Novruz bayramı münasibətilə xüsusi olaraq bəzədilmiş yeməxanada təşkil edilmiş şənliyə dəvət etdilər. Süfrədə müxtəlif yeməklər, səməni, bol şirniyyat, meyvə-tərəvəz vardı. Məktəbin şagirdi Əsgər Əliyevin ifa etdiyi şən, oynaq mahnı və Kosa, Keçəl, Bahar qızın göstərdiyi səhnəciklər, şən, şux zarafatlar, rəqslər uşaqlarda hədsiz sevinc doğurdu. Mehriban xanım uşaqlarla birlikdə süfrə arxasında bayram plovundan daddı, yumurta döyüşdü, buraya tez-tez gələcəyini bildirdi.

Şagirdlərdən Zeynəb Nəcəfova, Ləman Abdullayeva, Leyla Mərdanlı, Hüseyn Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın məktəblilərin sevimlisi olduğunu bildirərək ona, Azərbaycan Prezidenti İlham Əliyevə və ailə üzvlərinə ən xoş Novruz arzularını çatdırdılar.

X X X

Mehriban Əliyeva Fondun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində bu məktəbdə görülmüş işlərlə də tanış oldu.

Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Fond onlara informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi, İKT-dən istifadənin təşkilini zəruri saymış, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlamışdır.

Məktəbin kompyuter mütəxəssisləri bildirdilər ki, geniş zal elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti alınmışdır. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün Model İKT sinifləri yaradılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audio studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.

Texnologiyanın işləmə mexanizmi əyani şəkildə göstərildi. Bildirildi ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yadda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək, o cümlədən mobil telefonlara da mesaj göndərmək olur. Burada dərslərlər əldə edilib çap olunur. Gözdən əlil insanlar artıq bu texnologiyadan evlərinə də alıb fərdi qaydada istifadə etmək arzusundadırlar. Burada onlarla işləməyi öyrədən bacarıqlı mütəxəssislər vardır. Fondun köməyi ilə xaricdən mütəxəssislər dəvət olunmuş, məşğələlər keçirilmişdir, bizim mütəxəssislər də Almaniya da olmuşlar. Respublika Korlar Cəmiyyəti ilə də birgə işlər aparılır.

Fondun icraçı direktoru Ələkbərov əlavə etdi ki, layihədə nəzərdə tutulmasa da, Mehriban xanımın təşəbbüsü ilə ötən il bizim nümayəndələr bu avadanlığı alıb gətirmək üçün Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq sərgidə olarkən alman mütəxəssislər ölkəmizdə belə layihənin həyata keçirildiyini eşidəndə təəccüblənmişdilər. Bildirmişdilər ki, belə layihə MDB-də birinci olaraq sizin respublikanızda həyata keçirilir, hətta, Avropanın bir çox qabaqcıl dövlətlərində də onun reallaşmasına girişməyə cəsarət etməzlər. BMT İnkişaf Proqramının ölkəmizdəki missiyasının rəhbərliyi də yaxın vaxtlarda bu məktəbdəki elektron kitabxanaya gəlib tanış olmaq istədiklərini bildirdi.

Görmə qabiliyyəti olmayan, yaxud zəif görən hər bir uşağa dəstək vermək, onların həyatının çətinliyini

azaltmağı Fondun prioritet fəaliyyət sahəsi hesab etdiyini bildirən Mehriban xanım layihənin birinci mərhələsi çərçivəsində həyata keçirilən tədbirləri müsbət dəyərləndirdi, bundan sonra görülməli işlərə dair tövsiyələrini verdi, layihənin perspektivləri barədə fikirlərini açıqladı.

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, BMT İnkişaf Proqramının da belə bir layihəyə dəstək verməsi həm ölkəmizdə gedən uğurlu islahatlara inamın, həm də Fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq üçün iradə nümayiş etdirməsinin nəticəsidir.

**AzərTAc**  
**16 mart 2007-ci il**

## Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”

Ulu öndərin arzu və istəklərinin həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırır. Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” devizli layihənin icrasına Mehriban xanımın deputat seçildiyi Əzizbəyov rayonundan başlanmışdır.

Abşeronun ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsi çoxdandır belə qələbəlik görməmişdi. Yüzlərlə sakin hələ bir müddət əvvəl, Heydər Əliyev Fondunun çağırışına qoşularaq, istifadəsiz qalmış 8 hektardan çox ərazini yaşıllıq salmaq üçün yararlı vəziyyətə gətirmiş, buraya Şüvəlanda qazılmış artezian quyusundan kəmərlə su xətti çəkilmişdi.

Bu layihənin əhəmiyyətini yetərincə qiymətləndirən qəsəbə sakinləri martın 17-də ailəliklə iməciliyə çıxaraq, bu savab işə öz töhfələrini verdilər.

Ağsaqqallardan biri isə bu işin İslam dinində də təqdir olunduğunu xatırladaraq, Məhəmməd Peyğəmbərin bir hədisini misal çəkdi: “Bir gün yaxın əsabələrinin əhatəsində olan Rəsulillahdan ahıl bir qoca soruşur: Ömrümün qürub vaxtıdır, nə edim ki, haqq olan o dünyaya özümlə bir az da çox savab aparım? Peyğəmbər dərhal cavab verir: ağac ək. Əsabələrdən digəri soruşur ki, daha nə edək ki, savab yükümüz bir az da ağır gəlsin?”

Peyğəmbər Əleyhissəlam yenə eyni cavabı verir: Ömrünüzə bir gün qaldığınızı bilsəniz də, yenə ağac əkin, ən böyük savab ondadır”.

Həmin gün burada 9 minə qədər sərvi, küknar, şam ağacları əkən insanlar üçün ətrafda çadır qurulmuş, bayram süfrəsi də açılmışdı.

Sakinlər bu tədbirə qoşulmaq üçün gələn Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar. “Mən də özümün, ailə üzvlərimizin payına düşən ağacları əkim”, – deyən Mehriban xanım yer qazıb tingləri əkərək dibinə torpaq, su töküb dayaqlara bağladı.

Qəsəbə sakinləri Mehriban xanımın bu savab təşəbbüsünə ürəkdən qoşulduqlarını bildirdilər, qısa söhbət etdilər.

— Maşallah, o vaxt siz gələndə parkda əkdiyimiz ağacların da hamısı böyüyübür. Ayağınız sayalıdır. Hər bir evdə şəkliniz var, Allah Sizə, ailənizə cansağlığı versin. Allah Prezidentimizə, övladlarımıza cansağlığı versin, sizdən çox razıyıq. Hədiyyələrinizi də almışıq, bilirik ki, 5 min nəfərə - imkansız, şəhid, əlil, qaçqın-köçkün ailələrinə, tənha qocaların hamısına Novruz payı göndərmisiniz, böyük köməkdi, hamı bu işinizdən çox razı qalıb. Allah dayağınız olsun. Gördüyünüz işlər hamını razı salır, deputatımız olduğunuza görə sizinlə ikiqat fəxr edirik.

MEHRİBAN ƏLİYEVƏ: Bu, böyük kampaniyadır. Təkcə Əzizbəyov rayonunda yox, bütün ölkəmizdə gərəkli bir yaşıllaşdırma, abadlaşdırma işləri aparacağıq. Mən bu gün Əzizbəyov rayonunda bir neçə məktəbdə, uşaq bağçasında oldum. Çünki bizim belə bir proqramımız var ki, ilk növbədə, rayonda yerləşən bütün məktəblər və bağçalar gərək yenidən qurulsun, lazımınca təmir olunsun, təzələri tikilsin, ən yüksək standartlara cavab versin. Bu proqramımızı da həyata keçiririk.

Bizim bu ağac əkmək kampaniyamıza dəstək olduğunuza görə sağ olun. Hamımızın, ailələrinizin Novruz bayramı mübarək olsun, işiniz avand olsun. Prezident də mənə sizin hamınıza bayram təbriklərini çatdırmağı xahiş etmişdir.

— Biz də hamılıqla Prezidentimizi, sizi, övladlarımızı təbrik edirik, canınız sağ, işləriniz avand olsun. Prezidentimizə də deyin ki, biz ondan çox razıyıq.

Mehriban xanım iməcilik iştirakçıları ilə xatirə şəkli çəkirdi.

AzərTAc  
“Xalq qəzeti”, 18 mart 2007-ci il

## Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”

Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırmağa başlamışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənilib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıkları məlumatlar da bunu təsdiq edir.

### QARADAĞ RAYONU

Qaradağ rayonunun Sahil qəsəbəsində inşaat materiallarının istehsalı ilə məşğul olan “Saf” və “FR” firmalarının kollektivləri martın 17-dən başlayaraq Novruz bayramı günlərində iməciliklər keçirmiş, Bakı-Salyan şosesinin 25-ci kilometrində sağ və sol hissəsində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu və rezin qarışıqları zavodu ilə magistral yolun arasında təxminən 4 hektaradək sahədə xeyli texnika və işçi qüvvəsi cəlb etməklə təmizlik-abadlıq işləri aparmış, sahəni əkinə yararlı vəziyyətə salmış, arxlar və su xətti çəkmiş, 5 minə qədər sərvi, küknar, şam, yedə, 1500-dək meyvə ağacları əkməmişlər. Bu kollektivlərin üzvləri dövlət əhəmiyyətli magistral “İpək yolu”nun üzərində salınmış yaşıllıq sahədə cavan ağacların tam bitişinə nail olmaq, onlara aqrotexniki qulluq etmək, burada yaşıl zolaq yaradılmasına nail olmaq üçün qüvvələrini əsirgəməyəcəklərinə söz vermişlər. Ona görə də əkin-suvarma işləri hər gün davam etdirilir, bu iş təcrübəli, ixtisaslı işçilərə həvalə olunmuşdur. Özəl müəssisələrin könüllü olaraq başladığı bu nəcib iş həm Qaradağ rayonunun rəhbərliyi, həm də paytaxtımızın iri sənaye rayonunda yerləşən digər sahibkarlar tərəfindən razılıqla qarşılanmış, təşəbbüsün yayılması tövsiyə olunmuşdur.

“Saf” və “FR” firmalarından verilən məlumata görə, aprelin sonunadək hər şənbə və bazar günləri belə iməciliklər keçiriləcək, həmin ərəzilərdə yaz mövsümünün sonunadək müəssisənin yardımçı sahəsində yetişdirilmiş 10 mindən çox ağac və bəzək kolu əkiləcəkdir.

### GƏNCƏ

Gəncəlilər bayram günlərində şəhərin müxtəlif bölgələrində 15 mindən çox ağac və müxtəlif bəzək kolları əkməmişlər.

Şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə çıxmış, yaşadıkları ərəzilərdə yaşıllaşdırma işləri aparmışlar.

### NƏSİMİ RAYONU

Novruz bayramı günlərində yaşayış məhəllələrində iməciliklər keçirən vətəndaşlar 20 Yanvar, A.Mustafayev küçələrində təzə yaşıllıqlar salmış, Mir Cəlal küçəsində yeni parkın inşasına başlamışlar. Heydər Əliyev və R.Zorge parklarında 500-dən çox həmişəyaşıl ağac əkilmiş, təmizlik, abadlıq işləri aparılmışdır. Qısa müddətdə 1500-ə qədər bəzək ağacı və gül kolu basdırılmış, idarə, müəssisə və təşkilatların həyətəyini sahələrində yeni tinglər əkilmişdir. Martın 27-də növbəti iməcilik keçiriləcəkdir.

### NƏRİMANOV RAYONU

Martın 21-də 500-dən çox rayon sakini yaşayış məhəllələrində, idarə və müəssisələrdə iməciliklər keçirmiş, mindən çox həmişəyaşıl ağac əkməmişlər. Onlar ağacların qurumuş budaqlarını kəsmiş, park və xiyabanlarda təmizlik, abadlıq işləri də aparmışlar. Rayon icra hakimiyyətindən verilən məlumata görə, martın 28-də ümumrayon iməciliyi keçiriləcəkdir.

### BALAKƏN RAYONU

Balakənlilər Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq, rayon mərkəzində ulu öndərin adını daşıyan, sahəsi 18 hektar olan parkda 2 gündə 5 min ağac əkməmişlər. Təzə salınan bu parkda yenə də iməciliklər keçirmək, yaşıllıqlar salmaq nəzərdə tutulur.

### ABŞERON RAYONU

Kampaniyanın gedişi müddətində Xırdalan şəhərində 15-20 min, rayonun kənd və qəsəbələrində isə 70-80 min ağacın əkilməsi nəzərdə tutulmuşdur. Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə və istifadəsiz torpaq sahələrində əkiləcəkdir.

### NEFTÇALA RAYONU

İstirahət günləri keçirilən ümumrayon iməciliklərinə könüllü qoşulan yüzlərlə neftçalalı park və xiyabanlarda, küçə və meydanlarda aparılan yaşıllaşdırma tədbirlərində yaxından iştirak etmişdir. Qısa müddətdə 5 minə yaxın bəzək ağacı və 2 mindən yuxarı gül kolu basdırılmış, idarə, müəssisə və təşkilatların

həyətlərində 5 hektara qədər yeni bağ salınmışdır.

#### NİZAMİ RAYONU

Rayonda yaz mövsümünün gəlişi ilə əlaqədar “Yaşıllaşdırma aylığı” keçirilir. Rayon ərazisindəki Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsinə qədər uzunluğu 1 kilometr, eni 10-15 metr olan ərazini əhatə edən sahədə yaşıllaşdırma və abadlıq işlərinə başlanılmışdır. Bu məqsədlə rayonun və Dövlət Neft Şirkətinin, demək olar ki, bütün idarə və müəssisələrinin işçiləri, xüsusilə gənclər fəal iştirak edirlər. Əraziyə 1000-dən artıq ağacın əkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, yol boyu işıqlandırma sistemləri təmir olunacaq, ağaclar əhənglənəcəkdir.

#### YEVLAX RAYONU

Rayonda yeni park və xiyabanlar salınır, yaşıllaşdırma işlərinə ciddi diqqət yetirilir. Bunun nəticəsidir ki, son üç ildə rayon ərazisində ümumi sahəsi 9,3 hektar olan 11 xiyaban və park salınmış, onlarda minlərlə bəzək ağacı və gül kolu əkilmişdir. Son bir neçə gündə Bakı-Gəncə magistral avtomobil yolunun kənarında 35 mindən artıq müxtəlif ağac əkilmişdir. Rayonun bütün yaşayış məntəqələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır.

#### TOVUZ RAYONU

“Hərəyə bir ağac əkək!” çağırışına ürəkdən qoşulan tovuzlular ötən şənbə keçirdikləri iməciliklərdə 5 min ting basdırmış, əlavə olaraq Heydər Əliyev seyrəngahı və Heydər Əliyev prospektində, rayonun küçə və meydanlarında, parklarında təzə ağaclar əkmiş, gül kolları basdırmış, yaşıllıqlar salmışlar. Gözəl təbiəti olan Tovuzda yaşıl örtüyün daha da artırılması, ətraf mühitin qorunması məqsədi ilə geniş tədbirlər planı hazırlanmış, kifayət qədər ağac tingləri və şitillər tədarük olunmuşdur. Bu Novruz günlərində Tovuzda hamı elliklə hərəyə əlavə olaraq bir ağac əkəcək, ona lazımı qulluq edib böyüməsini təmin edəcəkdir.

\* \* \*

Novruz bayramı günlərində Lənkəran, Yevlax, Zərdab, Şəmkir, Samux, Xanlar, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan, Füzuli və digər rayonlarda da “Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, yaşıllıqlar salınmış, park və xiyabanlarda təmizlik işləri görülmüş, ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu layihənin əhəmiyyəti açıqlanmışdır. Vətəndaşlar Azərbaycanın birinci xanımının təşəbbüsünü yüksək dəyərləndirərək, bu kampaniyada yaxından iştirak edəcəklərini bildirmişlər.

**AzərTAc**  
“Xalq qəzeti”, 27 mart 2007-ci il



**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri Sergey Mironov  
Heydər Əliyev Fondunda olmuşdur)**

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi, məqsədləri barədə məlumat verdi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə nəzər yetirən S.Mironov görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi. Rusiyalı qonaq görkəmli dövlət xadimi Heydər Əliyevlə şəxsən tanış olduğunu, onun zəkasına və intellektinə heyran qaldığını, bu dahi şəxsiyyətin bütün keçmiş İttifaq məkanında, xüsusilə Rusiyada həmişə hörmətlə anıldığını bildirdi.

Rusiya parlamenti yuxarı palatasının sədrinə məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Sergey Mironov Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli adını daşıyan fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

Fondun prezidenti Mehriban xanım Əliyevanın adından Federasiya Şurasının Sədrinə fondun fəaliyyətindən bəhs edən kitab və "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

S.Mironov görkəmli siyasi xadim Heydər Əliyevlə çəkirdiyi foto-şəkli və xatirə hədiyyəsini fonda hədiyyə etdi.

Fondla tanışlıq zamanı Federasiya Şurasının Sədrini Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov müşayiət edirdi.

**AzərTAc  
29 mart 2007-ci il**

## Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”

Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində daha bir yeni layihəsini reallaşdırmağa başlamışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənilib hazırlanmış “Hərəyə bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

### ŞAMAXI RAYONU

Şamaxı şəhərinin giriş qapısı sayılan S.Ə.Şirvani küçəsində iməcilik keçirilmiş, küçə boyu 500-dən çox ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. İməciliyə çıxanlar ağacların qurumuş budaqlarını kəmiş, park və xiyabanlarda yenidənqurma işlərini davam etdirmişlər. Novruz bayramı günlərindən başlanan kampaniya çərçivəsində rayon üzrə 3 mindən çox ağac və müxtəlif gül kolları əkilmişdir. Rayonun təhsil, səhiyyə işçiləri, ali, orta-ixtisas və ümumtəhsil məktəblərinin, peşə liseyinin tələbə və şagirdləri Heydər Əliyev Fondunun təşəbbüsünə xüsusi həvəslə qoşulmuşlar. Verilən məlumata görə, rayon ərazisindən keçən magistral yolun hər iki tərəfində yeni ağaclar əkiləcək və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriləcəkdir.

### HACIQABUL RAYONU

Rayonun küçə, meydan, park və xiyabanlarında son bir neçə gündə 10 minə yaxın bəzək ağacı və gül kolu əkilmişdir. Regional tinglik təsərrüfatı 30 hektar sahədə müxtəlif növ bəzək ağacı və gül kolu tingləri yetişdirmişdir. Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə fəal qoşulan bölgələrə indiyədək 250 min ağac və gül kolu göndərilmişdir.

### ƏLİ BAYRAMLI

Şəhər sakinləri, idarə, müəssisə və təşkilatların kollektivləri Heydər Əliyev prospektində və Asudə Vaxt Mərkəzinin həyatında qısa müddətdə 3 min ağac, 2 minədək gül kolu əkməyə başladılar. Mərkəzi xəstəxana, təhsil şöbəsinin və şəhər bələdiyyəsinin işçiləri istirahət günlərində keçirilən iməciliklərdə xüsusilə fərqlənirlər. İcra hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun nəcib çağırışına cavab olaraq 20 min ağac, 6 min gül kolu əkilməsi, 2 hektar sahədə yaşıllıq zolağı yaradılması nəzərdə tutulur.

### NİZAMİ RAYONU

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” Gənclər Şurasının üzvləri paytaxtın Nizami rayonu ərazisində yaşıllaşdırma işləri aparmış, son günlər ərzində ayrı-ayrı küçələrdə 3 mindən çox ağac əkməyə başladılar.

Ötən həftə Nizami Rayon İcra Hakimiyyəti, ARDNŞ-in Təhlükəsizlik İdarəsi və “Neftçi” GŞ növbəti ağacəkmə kampaniyası keçirərək, rayonun R. Rüstəmov küçəsində 1200-dən çox ağac əkməyə başladılar, abadlıq işləri aparmışlar. Tədbirdə iştirak edən 500-dən çox vətəndaş ekologiyaın yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Bildirilmişdir ki, son 1 ay ərzində rayonun müxtəlif yerlərində 7 mindən çox ağac əkilmişdir. Yaşıllaşdırma işlərinin mövsümün sonunadək davam etdirilməsi nəzərdə tutulur.

### İMİŞLİ RAYONU

Rayon icra hakimiyyətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə qoşulan minlərlə rayon sakini bayram günlərində iməciliklərə çıxmışdır.

İmişli şəhəri və kəndlərdə 11 minə yaxın müxtəlif bəzək ağacı və gül kolu əkilmiş, 3 hektar sahədə yaşıllıq zolağı salınmış, ağacların dibi bellənmiş və gövdəsi ağardılmışdır. Ümumiyyətlə, yaz mövsümündə rayonda 40 min ağac və gül kolu əkilməsi nəzərdə tutulur.

### GÖYÇAY RAYONU

Göyçay rayonunda keçirilən yaşıllaşdırma tədbirində idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər xüsusilə fəal iştirak etmişlər.

Rayon yaşıllıq və abadlaşdırma idarəsinin yaxından dəstəyi ilə bir həftə ərzində Heydər Əliyev, Əli Kərim, M.Ə.Sabir parklarında, Heydər Əliyev prospekti, Natəvan, Nizami, Füzuli, M.Ə.Rəsulzadə küçələrinin kənarlarında, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində və kəndlərdə 6 mindən çox şam, küknar, çinar, sərv və palıd tingləri əkilmişdir.

Rayonda ağacəkmə kampaniyası davam etdirilir və bu günlərdə daha 5 min ağacın əkilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək!” təşəbbüsü rayonda gündən-günə daha geniş vüsət alır.

#### NƏRİMANOV RAYONU

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəməz bir ağac əkək!” layihəsi çərçivəsində martın 28-də Nərimanov rayonunda ümumrayon iməciliyi keçirilmişdir. İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirakı ilə Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindəki parkda 200-dən çox həmişəyaşıl ağacı əkilmişdir.

Bildirilmişdir ki, ümumilikdə bir gündə 2000-dən çox ağac əkiləcəkdir. Aprelin sonunadək belə tədbirlər davam etdiriləcəkdir. Bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıl diyara çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. Bütövlükdə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə qoşulmuşlar.

#### SABİRABAD RAYONU

Heydər Əliyev Fondunun “Hərəməz bir ağac əkək!” çağırışı Sabirabadda da geniş əks-səda yaradıb. Rayonda Novruz bayramı günlərində sakinlərin birgə səyi ilə 3 minədək ağac, 1000-dən artıq gül kolları əkilib. Bu, işin başlanğıcıdır. Ayrıca yaşllaşdırma proqramının həyata keçirilməsi planlaşdırılır. Hazırda tamamilə yenidən qurulan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Heydər Əliyev prospektində, Heydər Əliyev abidə kompleksində, Mirzə Ələkbər Sabir abidə kompleksində, habelə şəhərin bir sıra digər küçə və xiyabanlarında, kəndlərdə 20 min bəzək və meyvə ağacları, gül kolları basdırılması nəzərdə tutulur. İlk iməciliklərdə 25-dən artıq idarə, müəssisə və təşkilatın kollektivləri, yüzlərlə sakin iştirak edib. Sonrakı mərhələdə yaşllaşdırma təşəbbüsünə dəstək verənlərin sıralarının xeyli genişləncəyi gözlənilir.

#### XƏTƏİ RAYONU

Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan “Hərəməz bir ağac əkək!” aksiyasına martın 28-də Xətəi rayonunun fəalları da qoşulmuşlar. Həmin gün Aşıq Ələsgər küçəsinin, Zığ yolunun, Nobel və Gəncə prospektlərinin ətrafında 7 mindən çox palıd, şam ağacları, müxtəlif dekorativ bitki və kollar əkilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələrinin kollektivləri iməcilikdə böyük həvəslə çalışmışlar.

Aksiya rayon ərazisində ayın axırınadək davam etdiriləcəkdir.

**AzərTAc**  
**29 mart 2007-ci il**

**Yardımlıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb binası  
istifadəyə verilmişdir**

Yardımlı qəsəbəsindəki 2 nömrəli orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 360 şagird yeri olan ikimərtəbəli məktəb binasının açılışı olmuşdur.

Müasir üslubda inşa edilmiş təhsil ocağında istilik sistemi quraşdırılmış, sinif otaqları zəruri avadanlıq, məktəb ləvazimatı və kompyuterlərlə təmin edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri çıxışlarında son 2 ildə rayonda tikilən 42 məktəb binasının 9-nun məhz Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunduğunu vurğulamış, regionlarda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, rayonun Bozayran kəndində 360 şagirdlik məktəb binası inşa edilir. Aslanlı kənd orta məktəbi üçün isə yeni korpusun tikintisi nəzərdə tutulmuşdur.

**AzərTAc**  
**30 mart 2007-ci il**

**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Polşa Prezidenti Lex Kaçinski və Azərbaycan Prezidenti İlham Əliyev  
Heydər Əliyev Fondunda olmuşlar)**

Prezident İlham Əliyev Polşa dövlətinin başçısını və xanımını müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondla görməkdən məmnun qaldığını bildirdi.

Dövlətimizin başçısı ali qonağı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini Fondun zəngin ekspozisiyaları ilə tanış etdi.

Ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid foto-şəkillər, sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda xüsusi maraq oyatdı.

Keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin sovet rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq, bəyanat verib Sov.İKP sıralarından çıxmasının böyük cəsarət olduğunu bildirən Lex Kaçinski Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və bunun əsas təməli olan iqtisadi islahatların həyata keçirilməsində Heydər Əliyevin oynadığı həlledici rolunu yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Polşa Prezidentini ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış etdi, bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı.

Lex Kaçinski Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotosəkillərə də maraqla baxdı.

Polşa Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı və Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Polşa Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

**AzərTAc**  
**30 mart 2007-ci il**

**Polşa Prezidentinin xanımı Heydər Əliyev Fondunun və onun prezidentinin  
fəaliyyətini yüksək qiymətləndirmişdir**

Polşa Prezidentinin xanımı Mariya Kaçinska martın 30-da Heydər Əliyev Fondunda olmuşdur. Əvvəlcə Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşa Prezidentinin xanımını səmimiyyətlə qarşıladı. Söhbət zamanı Mehriban Əliyeva xanım Kaçinskaya 2004-cü ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond haqqında məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, son iki ildə respublikanın bütün regionlarında Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımı avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan “Hərəməz bir ağac əkək!” çağırışı bütün ölkədə geniş əks-səda doğurmuş, qısa müddətdə 100 mindən çox ağac əkilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair də bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq evi və internat məktəbi yenidən qurularaq təzə, müasir avadanlıqla təchiz olunmuşdur. Mehriban xanım Fondun dünyanın bir çox beynəlxalq qurumları, ictimai, qeyri-hökumət təşkilatları ilə də sıx əlaqə yaratdığını vurğuladı.

Xanım Mariya Kaçinska Azərbaycanın birinci xanımının və onun rəhbərlik etdiyi Fondun genişmiqyaslı fəaliyyətini yüksək dəyərləndirdi, bu nəcib işdə yeni uğurlar arzuladı.

**AzərTAc**  
**30 mart 2007-ci il**

**Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”  
Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır**

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırmağa başlamışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək!" layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıkları məlumatlar da bunu təsdiq edir.

**Gəncə**

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəyə bir ağac əkək" təşəbbüsünə qoşulan gəncəlilər martın 30-da kütləvi şəkildə iməciliyə çıxmışlar. Həmin gün bu vətənpərvərlik təşəbbüsünü dəstəkləyən on minlərlə şəhər sakini böyük həvəs və ruh yüksəkliyi ilə park və xiyabanlarda 15 mindən artıq müxtəlif növ həmişəyaşıl ağac və dekorativ gül kolları əkməmişlər. Yaşadıkları şəhərin yaşıllaşdırılmasında iştirak etməyi özlərinə mənəvi borc bilən gəncəlilər aksiya zamanı yaşadıkları ərazilərdə abadlıq işləri də görmüş, məhəllələrdə olan məişət tullantılarını təmizləyərək səliqə-sahman yaratmışlar. Aksiyanı mövsüm ərzində davam etdirmək nəzərdə tutulmuşdur.

**Sabunçu rayonu**

Heydər Əliyev Fondunun "Hərəyə bir ağac əkək!" devizi ilə həyata keçirdiyi layihəyə qoşulan rayonların sayı artır. Martın 30-da ağacəkmə kampaniyası Sabunçu rayonunun ərazisində də davam etmişdir. Bilgəh-Şüvəlan magistralının ətrafında yerləşən ərazidə 2500-dən çox ağac əkilmişdir. Rayonda 300-dək müəssisə, idarə, təhsil və səhiyyə təşkilatlarının ərazilərində abadlıq işləri aparılmışdır. Ümumilikdə isə layihənin icrasına başlanan vaxtdan bəri rayon ərazisində 4500 ağac əkilmişdir. Bu xeyirxah aksiyaya yüzlərlə sakin qoşulmuşdur. Ağacəkmə kampaniyası aprelin 15-dək davam edəcəkdir.

**Abşeron rayonu**

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən yaşıllaşdırma kampaniyasının həddləri günbəgün genişlənilir. "Hərəyə bir ağac əkək!" devizi altında keçirilən xoşməramlı aksiyaya abşeronlular da qoşulmuşlar. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərviz Suleymanov bildirmişdir ki, rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər keçirilir. Ümumilikdə rayon üzrə 100 mindən artıq ağacın əkilməsi nəzərdə tutulmuşdur. Kampaniyanın gedişi müddətində Xırdalan şəhərində 15-20 min, rayonun 15 kənd və qəsəbəsinin hər birində isə 6-10 min ağac əkiləcəkdir.

Martın 30-da keçirilən kampaniya kütləvililiyi ilə seçilmişdir. Rayon fəallarının iştirakı ilə baş tutan abadlıq işləri çərçivəsində əsasən, şam ağacları, müxtəlif dekorativ bitki və kollar əkilmişdir. Təkcə Masazır qəsəbəsində 1500-dən çox ağac əkilmişdir. Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə, istifadəsiz torpaq sahələrində və yolların kənarında əkiləcəkdir. Aprelin sonunadək belə tədbirlər davam etdiriləcəkdir.

**Kürdəmir rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımızın əziz bayramı olan Novruz ərəfəsində başlanan "Hərəyə bir ağac əkək!" çağırışına kürdəmirililər də mütəşəkilliklə qoşulmuşlar. Bir neçə gün ərzində rayonun park və xiyabanlarında 2000 gül kolu, 3500 müxtəlif növ ağac, habelə 10.000 ədəd tut ağacı əkilmişdir. Təkcə martın 29-da Bakı-Gəncə magistral yolunun kənarında 1500-dən çox küknar ağacı əkilmişdir. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də ağacəkmə kampaniyası keçirilir.

"Hərəyə bir ağac əkək!" - layihəsində rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə yanaşı, məktəblilər, ahlı insanlar da həvəslə iştirak edirlər.

**Mingəçevir**

Mingəçevirli gənclər Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsini və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hərəyə bir ağac əkək!" çağırışına qoşularaq iməcilik keçirmiş, bir gündə 2007 ağac əkməmişlər. Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə keçirilən əkin kampaniyasında gənclərlə yanaşı, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər.

Ağaclar Heydər Əliyev seyrəngahında, Dostluq və Sahil parklarında, şəhərin bir çox küçə və prospektlərində əkilmişdir.

#### **Qaradağ rayonu**

Heydər Əliyev Fondunun "Hərəimiz bir ağac əkək!" çağırışına ilkin səs verənlərdən biri də Qaradağ rayonunun Səngəçal ərazisində yerləşən N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin kollektivi olmuşdur.

İdarənin rəisi Xəliq Şəfiyevin verdiyi məlumata görə, bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan neftçilər idarənin qarşısındakı 3 hektarlıq geniş bir sahədə iməciliklər keçirmiş, burada 3 mindən çox ting əkməşlər. Əkilmiş ağaclara qulluq göstərilməsi üçün təcrübəli işçilər ayrılmış, suvarma arxları çəkilmişdir. Yaşıllaşdırma kampaniyası aprelin sonunadək davam etdiriləcəkdir.

#### **Şəmkir rayonu**

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəimiz bir ağac əkək!" təşəbbüsünə böyük həvəslə qoşulan Şəmkir rayon ictimaiyyətinin nümayəndələri havaların əlverişli keçməsindən istifadə edərək hər gün küçə və xiyabanlara çıxaraq yeni yaşıllıqlar salır, ağaclara qulluq edirlər. Bu xeyirxah təşəbbüs rayonun kəndlərində də razılıqla qarşılıb. Martın 30-da Kür və Çinarlı qəsəbələrində, Mahmudlu, Təzəkənd kəndlərində iməciliyə çıxan yüzlərlə şəmkirli on mindən artıq ağac əkməşlər. Hazırda rayonda yeni yaşıllıqlar salınması kampaniyası uğurla davam etdirilir.

#### **Suraxanı rayonu**

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ağacəkmə kampaniyası davam edir. Martın 31-də "Hərəimiz bir ağac əkək!" devizi altında daha bir iməcilik Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idmançılar, eləcə də sənaye-istehsal müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən iməcilikdə 3 minə qədər sərvi ağacı əkilmişdir.

Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə və yolların kənarlarında əkilmişdir.

Suraxanı sakinləri ağaclara qulluğu da öz üzərlərinə götürmüşlər. Artıq ağacların suvarılması üçün su xətti də çəkilmişdir.

Kampaniya aprelin sonunadək davam etdiriləcəkdir.

“Azərbaycan”, 1 aprel 2007-ci il



**“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda  
beynəlxalq konfransın iştirakçılarının bir qrupu aprelin 4-də  
Heydər Əliyev Fondunda olmuşdur**

AzərTAc xəbər verir ki, “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qrupu aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur.

Fondun əməkdaşları dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları səmimiyyətlə qarşıladılar, onlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, fəaliyyəti barədə məlumat verildi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı mərhələlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə nəzər yetirən qonaqlar Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu illərə aid fotosəkillərə, onun işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının zirvəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər. Müdrik şəxsiyyətin dövlət rəhbəri kimi siyasi fəaliyyətində islam ölkələri ilə əlaqələrin genişlənməsinə, Azərbaycanda tarixən təşəkkül tapmış dini dözümlülüyün, tolerantlığın qorunub saxlanmasına, respublikada müxtəlif dinlərə mənsub insanların mehriban bir ailədə yaşamasına həmişə xüsusi diqqət yetirdiyi barədə məlumatları olduğunu vurğuladılar.

Hörmətli qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin dünyada təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiridir.

Qonaqlar görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun zəngin təəssürat aldıklarını söylədilər.

Fondla tanışlıq zamanı konfrans nümayəndələrini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov müşayiət edirdi.

**AzərTAc  
5 aprel 2007-ci il**

## **Heydər Əliyev Fondunun yeni layihəsi - “Hərəməz bir ağac əkək!” Bu nəcib təşəbbüsə ölkəmizin hər yerində həvəslə qoşulmuşlar**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənilib hazırlanmış “Hərəməz bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

AzərTAC-ın müxbirləri bölgələrdə keçirilən iməciliklərdən reportajlar hazırlamışlar.

### **QAX RAYONU**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə başlanan “Hərəməz bir ağac əkək!” aksiyası Qax rayonunda da böyük rəğbətlə qarşılanmışdır. Rayonun ayrı-ayrı əmək kollektivləri, ziyalılar, ümumtəhsil məktəblərinin şagirdləri, kənd sakinləri Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə böyük həvəslə qoşulmuşlar.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, aksiya çərçivəsində keçirilən iməciliklərdə indiyədək rayon mərkəzində, kənd yerlərində, habelə avtomobil yollarının kənarlarında 20 mindən çox müxtəlif növ ağac və bəzək kolu əkilmiş, küçə və meydanlarda, inzibati binaların həyətlərində abadlıq və səliqə-sahman işləri aparılmışdır.

Havaların soyuq və yağmurlu keçməsi ilə əlaqədar olaraq dağ kəndlərinin sakinləri aksiyaya bir-neçə gündən sonra qoşulacaqlar.

Rayonda yaşıllaşdırma işlərinin aprelin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

### **AĞSTAF RAYONU**

Ağstafa Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, bütün idarə, müəssisə və təşkilatların kollektivləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən “Hərəməz bir ağac əkək!” layihəsini ürəkdən alqışlamışlar.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonda da iməciliklər keçirilmişdir. Əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan bu kampaniya çərçivəsində təkcə ötən şənbə və bazar günləri 15 mindən artıq bəzək kolu və ağac əkilmişdir. Yaşıllaşdırma işləri davam etdiriləcəkdir.

Əkilən ağaclara aqrotexniki qulluq edilməsi üçün təcrübəli aqronomlar, bağbanlar ayrılmış, xüsusi briqadalar təşkil olunmuşdur.

### **TOVUZ RAYONU**

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə martın 17-də başlanmış “Hərəməz bir ağac əkək!” devizi altında həyata keçirilən xeyirxah təşəbbüsə ürəkdən qoşulan tovuzlular bu ilin yazında rayonun dağlıq zonasında fındıq və 60 min ədəd moruq, qarağat şitilləri əkməyi qərara almışlar. Həmin aksiyanın həyata keçirilməsi ekoloji mühitin sağlamlaşdırılması ilə yanaşı, dağ kəndlərinin iqtisadiyyatının möhkəmlənməsinə, çətin şəraitdə yaşayan əhalinin problemlərinin həllinə, sosial müdafiəsinin yaxşılaşdırılmasına da əhəmiyyətli kömək edəcəkdir.

Tovuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, layihə tarixən mövcud olmuş, lakin sonradan unudulmuş bir sıra bağçılıq təsərrüfatı sahələrinin də yenidən dirçəldilməsinə təkan vermişdir.

Yerli torpaq, iqlim şəraiti, ictimai rəy nəzərə alınmaqla ayrı-ayrı kəndli-fermerlərin torpaq paylarında əkmək üçün daha 5 min fındıq tingi, 6 min moruq şitili alınıb gətirilmişdir.

### **MASALLI RAYONU**

Masallı rayonunun sakinləri Novruz bayramı günlərindən başlayaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan “Hərəməz bir ağac əkək!” layihəsinə yüksək vətənpərvərlik və mütəşəkkilliklə qoşulmuşlar. Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, habelə ayrı-ayrı kəndlərin sakinləri kütləvi surətdə iməciliklərə çıxaraq küçə və meydanların, yol kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması üçün var qüvvə ilə çalışırlar. Bu sahədə gənclər xüsusilə fəallıq göstərirlər.

İndiyədək keçirilən kütləvi ağacəkmə kampaniyalarında şəhərin meydanlarına, küçə və məhəllələrinə 5 mindən çox ağac əkilmişdir. Bakı-Ələt-Astara magistral yolunun kənarında vaxtilə mövcud olmuş, lakin sonralar baxımsızlıq ucbatından məhv olmuş yaşıl zolağın bərpaasına da başlanmış, 10 cərgədə 10 min ting basdırılmışdır. Ümumilikdə kampaniya çərçivəsində aprelin sonunadək 20 min ağac əkilməsi nəzərdə tutulur.

**SAMUX RAYONU**

Heydər Əliyev Fondunun “Hərəməz bir ağac əkək!” çağırışına qoşulan Samux rayon sakinləri indiyədək rayon ərazisində 10 minədək ağac əkməşlər. Havaların əlverişli keçməsindən istifadə edən idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri yaşıllaşdırma aksiyasında böyük həvəslə iştirak edirlər.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, Samuxda yaşıllaşdırma işi aprelin axırınadək davam etdiriləcəkdir.

Yaşıllıq salınması nəzərdə tutulan sahələrdə texniki tədbirlər görülmüş, su arxları çəkilmiş, əkin üçün lazımi qədər ting tədarük edilmişdir.

**AzərTAc**  
**5 aprel 2007-ci il**

## Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyi açılacaq

**Eldar Həsənov: "2007-ci ildə Azərbaycan-Rumıniya əlaqələrində nəzərəcarpacaq irəliləyişlər əldə olunacaqdır"**

Tarixi bir faktdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci ölkə Rumıniya olmuşdur. O vaxtdan ötən müddət ərzində ölkələrimiz arasında münasibətlər durmadan inkişaf etməkdədir. Rumıniyanın paytaxtı Buxarest şəhərindəki ən gözəl parklardan birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi və burada büstünün qoyulması Ployeşt Neft-Qaz və Buxarest Texniki Tikinti universitetlərində 7 tələbə üçün "Heydər Əliyev təqaüdü"nün təsis edilməsi məsələlərində də şahidi olduğumuz münasibət ölkələrimiz arasındakı əlaqələrin səviyyəsindən xəbər verir. Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənovla söhbətimizdə də iki dost ölkə arasında münasibətlərin tarixi və inkişaf mərhələlərinə bir daha nəzər salmağa çalışdıq.

- Eldar müəllim, ölkələrimiz arasında diplomatik münasibətlərin tarixində nələri xüsusi ilə qeyd edərdiniz?

- Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il 11 dekabrda tanımış və 21 iyun 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur. Bəri başdan qeyd edim ki, Azərbaycan-Rumıniya münasibətlərinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident seçildikdən sonra dövlət başçısının ilk rəsmi səfərlərindən biri məhz Rumıniyaya olmuşdur. Şərqi Avropada Azərbaycanın ilk səfirliyi də məhz Buxarestdə açılmışdır. Ümumiyyətlə, ölkələrimiz arasında tarixi paralelliklər çoxdur. Hər iki ölkə keçmiş sosialist düşərgəsində yaşayıb, bu və ya digər şəkildə öz azadlığı uğrunda mübarizə aparıb. Rumıniya 1989-cu ildə, Azərbaycan isə 1991-ci ildə bu azadlığı əldə ediblər. Həm Rumıniya, həm də Azərbaycan Avroatlantik strukturlara inteqrasiya yolunu seçmişdir. Ötən illər ərzində iki ölkə arasında yüksək səviyyəli və uğurlu dövlət səfərləri həyata keçirilmişdir. Siyasi əlaqələr və diplomatik münasibətlər yüksək səviyyədədir.

- Bəs ötən il iki ölkə arasında münasibətlər hansı hadisələrlə yaddaqalan oldu?

- Ümumiyyətlə götürsək, 2006-cı il Azərbaycan-Rumıniya münasibətlərində bir çox hadisələrlə yaddaqalan oldu. Məlum olduğu kimi, iyun ayında Rumıniya prezidenti Troyan Baseskunun təşəbbüsü ilə Buxarestdə "Qara dəniz - sülh və tərəfdaşlıq sammiti" keçirildi. Burada Avropada enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, mövcud konfliktlərin həlli kimi məsələlər diqqət mərkəzində idi. Toplantıda regionun bir çox dövlətlərinin başçıları iştirak edirdilər. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev çox geniş və əhatəli çıxış etdi. Yeri gəlmişkən qeyd edim ki, bu çıxış Şərqi Avropa ölkələrində böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyev Azərbaycanı çox yüksək səviyyədə təqdim və təmsil etdi. Ölkəmizin uğurları, iqtisadi potensialı, nailiyyətləri bir daha dövlət başçısının dilindən səsləndirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, həqiqətlər, Azərbaycanın münaqişənin həllində göstərdiyi səylər, obyektiv və ədalətli mövqeyi bir daha ortaya qoyuldu. Digər tərəfdən isə oktyabr ayında Rumıniya prezidenti Troyan Baseskunun Azərbaycana səfərini xüsusi olaraq qeyd etmək istərdim. Səfər çərçivəsində qəbul olunan siyasi bəyannamə, imzalanan 4 sənəd iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcını qoydu. Ötən il ərzində bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində bir daha qarşılıqlı dəstəyin şahidi olduq. Mədəniyyət sahəsində nəzərəcarpacaq irəliləyişlər, yeni tərcümələr və kitabların nəşri ilə yadda qaldı. Milli Məclisin sədri Oqtay Əsədovun, eləcə də bir sıra yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərləri ilə müşayiət olundu.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Buxarestin mövqeyini bir daha Sizdən eşitmək istərdik.

- Bilirsiniz ki, artıq bir neçə ildir Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsində Rumıniya birmənalı və qəti mövqe nümayiş etdirir və bu dəstəyində gələcəkdə də israrlıdır. Eyni zamanda, qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "seçkilər"in legitimliyini bir dövlət olaraq tanımadığını və tanımayacağını açıq şəkildə bəyan etmişdir. Ərazi bütövlüyü Rumıniya üçün müqəddəs prinsipdir və bu ölkə ona sadıqlığını həmişə nümayiş etdirir.

- İndiyədək iki ölkə arasında imzalanan sənədlər əsasən hansı sahələri əhatə edir?

- İki ölkə arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən 42 ikitərəfli sənəd imzalanmışdır. Bunlar əsasən iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrinə aid sənədlərdir. Bundan əlavə, iki ölkə arasında texniki əməkdaşlıq və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işini tənzimləyən sənədlər, siyasi bəyannatlar mövcuddur. Yəni iki ölkə arasında əməkdaşlığa dair hüquqi-normativ baza kifayət qədər zəngindir.

- 2006-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hansı səviyyədə olub?

- Azərbaycandan Rumıniyaya ixrac və ümumiyyətlə ticarət dövriyyəsi artıq bir neçə ildir ki, yüksələn xətlə inkişaf edir. Ötən il ticarət dövriyyəsinin həcmi 162 milyon avro təşkil etmişdir. Bəzi Azərbaycan və

rumın şirkətlərinin üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi ixrac əməliyyatlarını da nəzərə alsaq, bu rəqəm bir qədər də artıq ola bilər. Ötən il Azərbaycan Rumıniyadan əsasən mebel, avadanlıqlar və texnologiyalar idxal edib. Əvəzində isə bu ölkəyə neft və kimya məhsulları, pambıq, metal və s. məhsullar ixrac edilib. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün potensial imkanlar mövcud əlaqələrin səviyyəsindən daha yüksəkdir və iki ölkə arasında imzalanan sənədlər yaxın illərdə iqtisadi müsbətlərin daha da güclənməsinə səbəb olacaqdır.

- Ötən il Bakıda keçirilən hökumətlərarası komissiyanın iclasından sonra iki ölkə arasında iqtisadi əlaqələrdə nə kimi irəliləyişlər oldu?

- Burada bir haşiyə çıxmaq istərdim. Azərbaycan prezidenti İlham Əliyev həm 2004-cü ildə, həm də ötən il Buxarestdə səfərdə olarkən, eyni zamanda Rumıniya prezidenti Troyan Baseskunun Bakıya səfəri zamanı iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə çatdırılmasını qarşımıza bir vəzifə kimi qoymuşlar. Sözügedən iclasdan sonra iqtisadi əlaqələrimizdə bəzi irəliləyişlər oldu. Onlardan biri də Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin Şərqi Avropada məhz Rumıniyada açılmasıdır. Hazırda hər iki ölkədəki səfirliklər iqtisadi əlaqələrin lazımı səviyyəyə çatdırılması üçün konkret tədbirlər planı hazırlayaraq, onu həyata keçirməyə başlayıblar. Onu da qeyd edim ki, rumın iş adamları Azərbaycanla iqtisadi əməkdaşlığa çox böyük maraqla göstərilir.

- Bəs cari ildə hansı tədbirlərin, səfərlərin həyata keçirilməsi nəzərdə tutulur?

- 2007-ci ildə Azərbaycan-Rumıniya əlaqələrində nəzərəcarpacaq irəliləyişlər əldə olunacaqdır. Cari ildə Rumıniya Senatı sədrinin, eləcə də parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfərləri planlaşdırılır. Həmçinin, bu ilin avqust-sentyabr aylarında Buxarestdə yeni bir "Qara dəniz sammiti"nin keçirilməsi nəzərdə tutulur. Rumıniya prezidenti bu sammitdə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi də görmək istədiyini bəyan edib. Toplantıda Azərbaycanın yüksək vəzifəli dövlət xadimlərinin iştirakı gözlənilir. Eyni zamanda bu ilin payızında Buxarestdə hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. İki ölkənin mədəniyyət nazirlikləri arasında əldə olunmuş razılığa əsasən, rumın mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin Rumıniyada təbliği istiqamətində bir sıra konkret tədbirlər həyata keçiriləcəkdir. Hazırda tərəflər arasında bu istiqamətdə müzakirələr davam etdirilir. Buxarest şəhərinin mərkəzində yerləşən və ərazisinə görə ən böyük parklarından biri olan "Heydər Əliyev Xiyabanı Tey parkı"nda yenidənqurma və bərpa işlərini başa çatdırmağı planlaşdırırıq. Artıq Heydər Əliyev Fondunun Buxarest şəhərində nümayəndəliyinin açılması məqsədilə qeydiyyat işləri başa çatmaq üzrədir. Bu il həmçinin Ployeşt Neft-Qaz universitetində "Heydər Əliyev adına təqaüd" alan 3 əlaçı tələbənin və universitet rəhbərliyinin Bakıya səfəri planlaşdırılır. Rumıniyada Heydər Əliyev adına təqaüdlərin təsis olunması və verilməsi bizim üçün böyük şərəf və mühüm bir hadisədir. Eyni zamanda bir sıra QHT təmsilçilərinin də qarşılıqlı səfərləri nəzərdə tutulub. Bütün bu səfərlər və tədbirlər isə Azərbaycan-Rumıniya əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

- Eldar müəllim, Heydər Əliyev Fondunun Buxarestdə nümayəndəliyi burada hansı işlər görəcək?

- Heydər Əliyev Fondu öz fəaliyyət dairəsinə və nəcib işlərinə görə artıq bütün dünyada tanınmaqdadır. Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin təbliği istiqamətində fondun gördüyü işlər əvəzsizdir. Çox uzağa getməyək. Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Fondun təşkilatçılığı ilə xarici ölkələrdəki Azərbaycan səfirliklərinə göndərilən materiallar, foto və video çəkilişlər ermənilərin Xocalıda törətdiyi vəhşiliklər barədə həqiqətlərin dünyaya çatdırılmasında çox böyük rol oynadı, faciəni faktların dili ilə ictimaiyyətə çatdırmağa imkan verdi. Bunu keçirdiyimiz tədbirlərdə iştirak edənlərin göz yaşlarından və ürək yangısı ilə bildirdikləri fikirlərdən aydın görmək mümkün idi. Biz belə tədbirlər silsiləsini Rumıniyanın 5 şəhərində keçirdik. Hesab edirəm ki, Fondun Rumıniyadakı nümayəndəliyi fəaliyyətə başladıqdan sonra, biz bu kimi təbliğat tədbirlərini daha intensiv şəkildə keçirə biləcəyik.

- Rumıniyada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində nə kimi işlər aparılır?

- Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın ən güclü diasporlarından biri məhz Rumıniyadadır. Burada yaşayan azərbaycanlıların sayı az olsa da, diasporumuzun fəaliyyəti çox güclüdür. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində millət vəkilləri, senatorlar, professor və akademiklər, tanınmış yazıçılar, ziyalılar, türk və tatar icmalarının nümayəndələri, Azərbaycanı sevən rumınlar təmsil olunurlar. Martın əvvəlində Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunda iştirak edən Rumıniya nümayəndə heyətinin tərkibində azərbaycanlı və türklərlə yanaşı ölkəmizi sevən, dəstəkləyən rumınlar da vardı. Diasporumuzun daha da güclənməsi və genişlənməsi məqsədilə tərəfimizdən təsirli tədbirlər, əməli işlər davam etdirilməkdədir.

- Eldar müəllim, xarici dövlətdə ölkənin təbliğində mədəni tədbirlərin keçirilməsi də mühüm amildir. Bu istiqamətdə nə kimi işlər aparılır?

- Əgər bu gün rumın bəstəkarı Azərbaycan şairinin sözlərinə musiqi bəstələyirsə, rumın oxucusu "Müqəddəs Qurani-Kərim"-i, hər bir azərbaycanlının tarixi pasportu olan "Kitabi-Dədə-Qorqud"-u, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərini, eləcə də onun şah əsəri olan "Leyli və Məcnun"-u, Səməd

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  
PREZİDENT KİTABXANASI

---

Vurğunu, Anarı, Bəxtiyar Vahabzadəni, Elçin Əfəndiyevi, Çingiz Abdullayevi öz ana dilində oxuyursa, bu bizim üçün böyük bir şərəf və iftixardır. Sözsüz ki, görüləcək işlərimiz də çoxdur. Biz burada Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq niyyətindəyik. Qarşıya qoyduğumuz əsas vəzifə zəngin Azərbaycan mədəniyyətini rumin xalqına çatdırmaqdır.

**Səlim Loğmanoğlu,**  
**Bakı-Buxarest-Bakı**  
**“Kaspi”, 6 aprel 2007-ci il**

## **Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Heydər Əliyev Fondunda olmuşdur**

AzərTAc xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də Heydər Əliyev Fondunda olmuşdur.

Patrik Hikeyi və xanımını səmimiyyətlə qarşılayan fondun əməkdaşı hörmətli qonaqları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummillî lider Heydər Əliyevin adını daşıyan Fondla görməkdən məmnun qaldığını bildirmişdir.

Fondun zəngin ekspozisiyaları ilə tanış olan qonaqlar ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid fotosəkillər, sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsində, habelə Moskvada fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

Patrik Hikey keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və bunun əsas təməli olan iqtisadi islahatların aparılmasında, habelə elmin, mədəniyyətin, idmanın inkişafında Heydər Əliyevin həlledici rolunu yüksək qiymətləndirmişdir. Onun zəkasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış olan qonaq, bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğulamışdır.

Patrik Hikey Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotosəkillərə də maraqla baxmışdır.

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, son iki ildə respublikanın bütün regionlarında Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımı avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan "Hərəməz bir ağac əkək!" çağırışı bütün ölkədə geniş əks-səda doğurmuş, qısa müddətdə 100 mindən çox ağac əkilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair də bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq evi və internat məktəbi yenidən qurularaq təzə, müasir avadanlıqla təchiz olunmuşdur.

Xüsusi vurğulanmışdır ki, Mehriban xanım Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, idmanın bu növünün inkişafında böyük təşkilatçılıq işləri həyata keçirir. Onun təşəbbüsü ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatı Bakıda keçirilmişdir. Fond dünyanın bir çox beynəlxalq qurumları, ictimai, qeyri-hökumət təşkilatları ilə də sıx əlaqə yaratmışdır.

Patrik Hikey Xatirə kitabına ürək sözlərini yazmış və Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından Patrik Hikeyə xatirə hədiyyələri təqdim edilmişdir.

Fondla tanışlıq zamanı Patrik Hikeyi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər müşayiət etmişlər.

**AzərTAc**  
**9 aprel 2007-ci il**



## **Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunmasını fəaliyyətinin prioritet istiqamətinə çevirib**

Heydər Əliyev Fondunun “Hərəməz bir ağac əkək” təşəbbüsü ilə çıxış etməsi məndə gözəl hisslər oyatdı. Bir yandan fikirləşdim ki, çoxdandır cəmiyyət bu cür humanist təşəbbüslərin sorağında idi və yazın gəlişi ilə sanki yeni təşəbbüslərin də tumurcuqlayıb açması ictimai məhiyyət daşımaqla bərabər, həm də təbii bir hadisədir: Yaz ağzı ağac əkmək ən savab işdir! Digər tərəfdən də Heydər Əliyev Fondunun fəaliyyətə başladığı vaxtdan həyata keçirdiyi tədbirləri xatırladım və bu qənaətə gəldim ki, hələ bundan sonra neçə belə ümumxalq əhəmiyyətli layihələr, proqramlar reallaşdırılacaq.

Son 15 ildə ümummillə liderimiz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində vətənimizdə yaranmış ictimai-siyasi sabitlik, bu sabitliyin Heydər Əliyev işinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən möhkəmləndirilməsi bir vaxtlar cəmiyyəti narahat edən problemlərin çözülməsinə şərait yaradıb. Xüsusilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bir çox məsələlərin yubadılmadan həlli üçün əsas olub. Təki həmin təşəbbüslər xoşməramlı olsun, xalqın ürəyindən xəbər versin. Onda cəmiyyət özü könüllü şəkildə, heç bir inzibati göstəriş olmadan həmin təşəbbüslərə qoşulur, onun arxasınca gedir.

Mən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Hərəməz bir ağac əkək” təşəbbüsü ilə gün ərzində görülən işləri mətbuatdan izlədim, ekrandan seyr etdim və məni qəribə bir rahatlıq bürüdü. İnsanlar yüz minlərlə ağac əkməşdilər. Çoxdandı ki, Azərbaycanda bu qədər ağac əkilmirdi. Xeyli vaxt idi ki, biz yalnız meşələrin qırılması, ağacların kəsilməsi kimi məlumatları oxuyub qanımızı qaraldırıdık. Ola bilsin, kimin üçünsə bu tədbir kampaniyaçılığın bir təzahürü kimi görünsün. Amma belə adamlarda mənəvi kasadlığın olması da istisna deyil. Axı, korazehinlik, gördüklərinə qara eynək arxasından baxmaq vərđişi həm də mənəvi kasadlığın nümunəsidir. Əslində həmin tədbir Azərbaycana, onun sabahına sevgidən, gələcək üçün narahatçılıqdan doğan bir təşəbbüsdür və bizim vətənə sevgimizin təzahürüdür. Biz bu il torpağa basdırdığımız tingləri şəxsi həyətlərimizdə, fərdi rahatlığımız üçün yox, hamı üçün, bütün Azərbaycan üçün əkdik. “Əkmək” sözünün arxasında sövq-təbii olaraq “toxum” sözü durur və bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə istər mənəvi və milli dəyərlər, istər sosial, istərsə də ekoloji sahədə əkilən toxumlar sürətlə böyüyür, cəmiyyətimiz üçün milli dəyərlər kompleksinə çevrilir. Həm də bu zaman hər şey ardıcıl surətdə, pillə-pillə, ağıllı şəkildə həyata keçirilir, təşəbbüslər təşəbbüs xatirinə irəli sürülmür, onun nəticələri ilə maraqlanılır, yekunlar təhlil edilir və cəmiyyət üçün, xalq üçün, Azərbaycan üçün bəhrəsi qiymətləndirilir.

Mən sənətlə, musiqi ilə bağlı olduğumdan həmin sahəyə göstərilən qayğı və diqqəti daha yaxından hiss edirəm və açığını deyim ki, bir vaxtlar məni sarmış bədbinlik bu gün öz yerini nikbin ruha, inam və ümidə verib. Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər, bir an da dayanmadan göstərdiyi fəaliyyət bir tərəfdən xoş hisslər yaradırsa, digər tərəfdən də insanı düşündürür. Bu cür ümummillə maraqları təmin edən tədbirlərin həyata keçirilməsi üçün mən nə edə bilərəm? Hansı köməyi göstərmək imkanındayam? Və inanıram ki, indi cəmiyyətdə bu cür düşünən yüz minlərlə adam var. Elə Heydər Əliyev Fondunun cəmiyyətə verdiyi ən böyük töhfələrdən biri budur: insanlarda vətəndaşlıq ruhunu oyatmaq!

Təbii ki, Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Bir qədər əvvəldə qeyd etdiyim kimi, sənətlə, musiqi ilə bağlı olduğumdan, məsələnin bu hissəsi mənə daha yaxındır – ən azı ona görə ki, mən həmin sahədəki uğurları da, problemləri də bilirəm. Uğurlar öz yerində, onlar haqqında hamı danışa bilər. Amma sənətdəki problemləri bilmək üçün hökmən onun içərisində olmalısın. Çünki "obivatel" düşüncəsi bir sıra sahələrdə keçəri olsa da, sənətdə keçmir. Sənətlə bağlı problemlər xarakterikdir. Burada hamının istəyini, sevgisini qazanmaq olmur – ən azı ona görə ki, zövqlər müxtəlifdir. Ona görə də bu sahəylə bağlı problemlərin də xüsusiyyətləri başqadır. Burada inzibati metodlar işə keçmir. Əsas məsələ korlanmış zövqləri “bərpa” edib, onu milli maraqlar çərçivəsinə salmaqdır. Çünki söhbət milli-mənəvi dəyərlərdən gedir və dəyişən, qloballaşan, inteqrasiya olunan dünyamızda milli-mənəvi dəyərləri və mental yaddaşı qorumaq çox çətindir. Bax, Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin miqyası məhz bu cəhətdən geniş və hərtərəflidir. Səs tezlikləri kimi biri-birinə qarışmış müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisində Azərbaycanın mənəvi və mədəni mənzərəsini canlandırmaq çox çətindir. Çətindir, lakin şərəflidir. Heydər Əliyev Fondu məhz buna nail olub və ona görə də fondun keçdiyi yol şərəfli yoldur.

Musiqi ilə, Azərbaycan mədəniyyəti ilə maraqlananların, özünü bu sahənin fədailəri hesab edənlərin yaddaşına gələr. Bir vaxtlar Azərbaycan muğamlarının nəinki gələcəyi, hətta mövcudluğu ilə bağlı narahatlıqlar tədricən gündəmin əsas mövzusunə çevrilirdi. Böyük siyasi kataklizmlər dövrünü yaşayan Azərbaycan xalqı sanki bir boşluğa düşmüşdü və milli-mənəvi dəyərlər unudulmaqda idi. Yenilərin meydana gəlməsi, üzə çıxması, qurulması bir yana, mövcud olanlar da dağılmaq prosesini yaşayırdı. Muğam sənəti unudulmaqda,



mental yaddaşımızın bir sıra dəyərləri aşınmaqda idi. Bax belə bir məqamda Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğamlarımızı yaşatmaq, onun genetik yaddaşımızdakı kodlarını oyatmaq, təbliğ etmək kimi olduqca vacib bir işə başladı, Müsabiqələr elan etdi, festivallar keçirdi və həm də bu tədbirlər Bakı ilə məhdudlaşmadı, ölkəmizin bütün hüdudlarını əhatələdi. Xüsusilə, 2005-ci ildə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atıldı. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masalar keçirildi, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. Muğam ustaları ilə mütəmadi görüşlərin və məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi və Heydər Əliyev Fondunda onun təqdimatı keçirildi. Respublikamızın Prezidenti möhtərəm İlham Əliyevin, YUNESKO-nun baş direktoru cənab Koşiuro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməli qoyuldu.

Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafı və qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən biri “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib olunması və “Gülüstan” sarayında təqdimat mərasiminin keçirilməsidir. Albomda səs yazısı olan 24 sənətinin ifasında səslənən muğam parçaları, bənzərsiz muğam ustalarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, habelə müasir muğam ustalarının ifaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə əyani təsəvvür yaradır. Bu layihənin məhz Qarabağ xanəndələrinə həsr edilməsi xüsusi diqqət çəkir. Bu, həm xalqımızın Qarabağ ağrısını əks etdirir, həm də Azərbaycanın haqq səsinə dünyaya çatdırır. Eyni zamanda hər bir azərbaycanlıya belə bir fikri aşılıyır ki, belə nadir sənətkarlar yetirən, möcüzəli musiqinin beşiyi olan Qarabağ torpağı düşmən əlində qala bilməz. Bir faktı da vurğulamaq yerinə düşər ki, 2005-ci ilin martında YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik toplantısında təqdim olunmuş “Qarabağ xanəndələri” musiqi albomu iştirakçıların böyük diqqətinə səbəb olub. Mərasimdə belə bir fikir vurğulanıb ki, muğam artıq yalnız Azərbaycanın yox, bütün dünyanın mənəvi sərvətinə çevrilib. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam ensiklopediyası hazırlanır. Mən bir musiqiçi kimi deyə bilərəm ki, həmin ensiklopediya bütövlükdə Azərbaycan xalqının tarixində mühüm hadisələrdən biri olacaq.

2005-ci il iyulun 10-u Azərbaycan mədəniyyət və musiqi tarixinin unudulmaz günlərindəndir. Məhz həmin gün Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş və “Space” televiziyaşının keçirdiyi “Televiziya muğam müsabiqəsi – 2005”-in finalçılarının konserti oldu. Həmin telemüsabiqə barədə nə isə yazmağı artıq hesab edirəm. Çünki müsabiqənin gedişini bütün Azərbaycan xalqı izlədi və bəlkə də ilk dəfəydi ki, televizorların düyməsi məhz həmin müsabiqəni izləmək üçün bir kanalın üzərində dayanmışdı. Final konsertinin açılışı mərasimində Mehriban xanım Əliyevanın müsabiqə iştirakçılarına ünvanladığı müraciətindəki bir fikri mən aforizm kimi qəbul edərdim: muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu!

Bu günlərdə Heydər Əliyev Fondunun Azərbaycan Dövlət Televiziyaşısı ilə birgə daha bir muğam müsabiqəsinin keçirəcəyi barədə elanlarını eşitdikdə, bir daha əmin oldum ki, Heydər Əliyev Fondu artıq milli-mənəvi dəyərlərin qorunmasını öz fəaliyyətinin prioritet istiqamətinə çevirib. Bu cür fəaliyyət onun amalıdır və həmin yolda fonda, onun prezidenti Mehriban xanım Əliyevaya uğurlar diləmək və çoxminli musiqiçilər, mədəniyyətimizin cəfəkeşləri adından minnətdarlıq etmək isə bizim vətəndaşlıq borcumuzdur. Milli-mənəvi dəyərlər də ağac kimidi. Onlar hər bir ürəkdə əkilməli, qorunmalı, inkişaf etməli, ona qayğı göstərilməlidir. Əksi olarsa, biz bir millət, bir xalq olaraq sıradan çıxa bilərik. İndi dünyada Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi anlayışı yalnız mütəxəssislər və tədqiqatçılar üçün bəlli deyil, yer üzünün yüzlərlə xalqı bu mədəniyyətin, musiqinin, incəsənətin vurğununa çevrilib.

**Həsənağa QURBANOV,**  
**Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi, Əməkdar incəsənət xadimi**  
**“Xalq qəzeti”, 11 aprel 2007-ci il**

**Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”  
Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyimiz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

**İsmayılı rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qarşılanan "Hərəyimiz bir ağac əkək!" aksiyasına ismayılılar da fəallıqla qoşulmuşlar.

Rayon mərkəzindəki Şəhidlər xiyabanında, Zərifə Əliyeva adına parkda, Heydər Əliyev prospektində, Cavanşir və Axundov küçələrində 3400 şam, küknar, qovaq, ağcaqayın, söyüd ağacları əkilmişdir. Yaşayış məhəllələrində təmizlik işləri də aparılmışdır.

Ağac əkini tədbirləri ən ucqar Burovdal kəndindən başlamış aran zonasındakı Gəraybəyliyə qədər bütün bölgələrdə keçirilmişdir.

Rayon icra hakimiyyətinin Aqrar məsələlər şöbəsindən bildirmişlər ki, layihə çərçivəsində növbəti ümumrayon iməciliyinə də hazırlıq görülür. Əlverişli hava şəraiti kampaniyanın uğurla davam etməsinə imkan verir.

**Naxçıvan**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qarşılanan "Hərəyimiz bir ağac əkək!" aksiyasında naxçıvanlılar da fəallıqla iştirak edirlər.

Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik mütəşəkkil keçmişdir. Naxçıvan şəhərində xatirə kompleksinin ətrafında 500, park və xiyabanlarda 500, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz yollarının kənarlarında 4 minə yaxın, Naxçıvançay vadisində 1000 ağac və bəzək kolu əkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə "Əshabi-Kəhf" ziyarətgahına gedən yolun kənarlarında 1800, Arpaçay vadisində 550, Vayxır gölünün ətrafında 1100, Sədərək rayonunda 400 ağac əkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, xatirə kompleksi ətrafında meyvə ağacı və bəzək kolları əkməmişdir.

**İdmançıların fəallığı**

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəyimiz bir ağac əkək!" kampaniyası ölkəmizin hər tərəfində böyük vüsətlə davam etməkdədir. Təşəbbüsü alqışlayan "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbərliyi kollektiv üzvlərinin kampaniyada iştirak etməklə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq strukturun bütün bölmələri işçilərinin, məşqçi-müəllim və idmançı heyətinin iştirakı ilə iməcilik təşkil etmişdir. İməciliyin yüksək səviyyədə keçirilməsi, görülən işlərə rəhbərliyin operativliyinin təmin edilməsi, ortaya çıxan məsələlərin vaxtında həll olunması və əmək təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunması məqsədilə xüsusi işçi qrup yaradılmışdır.

Uğurla həyata keçirilən iməcilik zamanı "Neftçi" İSM-nin bütün struktur bölmələri üzrə ümumilikdə minədək ağac əkilmiş, genişmiqyaslı abadlıq işləri görülmüşdür.

**Bərdə rayonu**

Rayon meşə mühafizəsi və bərpa müəssisəsindən bildirmişlər ki, "Hərəyimiz bir ağac əkək!" kampaniyası çərçivəsində Bərdədə yeni meşə sahəsinin salınmasına başlanmışdır. Yeni meşələrin salınması və bərpa üçün 40 hektar sahədə tinglik təsərrüfatı yaradılmışdır. Təsərrüfatda 1 milyondan çox akasiya, palıd, iydə, göyrüş, şam, sərən və digər ağac növləri yetişdirilir. Son üç ildə rayonda 340 hektar sahədə yeni meşə zolağı salınmışdır. Meşəliklərin ümumi sahəsi 8.600 hektara çatdırılmış, seyrək sahələrdə bərpa işləri aparılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəyimiz bir ağac əkək!" kampaniyası çərçivəsində bu mövsümdə 30 hektar sahədə yeni meşə zolağı salınmışdır.

İndi rayonda yeni meşələrin salınması ilə yanaşı, şəhərin küçə, park və xiyabanlarında, yol kənarlarında da ağac əkini müvəffəqiyyətlə davam etdirilir.

### **Rabitəçilərin xeyirxahlığı**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəməz bir ağac əkək!" kampaniyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyində (İB) və Bakı Telefon Rabitəsi İB-nin idarə və müəssisələrində çalışan rabitəçilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Nazirlikdən bildirmişlər ki, rabitəçilər istirahət günlərində iməciliklər keçirərək çalışdıqları idarə və müəssisələrin inzibati binalarının, telefon stansiyalarının, Bakı Teleqüllə Müəssisəsinin həyatında, eləcə də yol kənarlarında, ümumilikdə, 650-dən çox ağac və bəzək kolları əkməmişlər.

Kampaniya nazirliyin bütün digər strukturlarında, eləcə də şəhər və rayon şöbələrində də uğurla, ruh yüksəkliyi ilə davam edir.

### **Ağstafa rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsi Ağstafa rayonunda da əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, idarə, müəssisə və təşkilatların kollektivləri bu nəci b təşəbbüsə ürəkdən qoşulmuş, şən bə və bazar günləri iməciliklər keçirərək 15 mindən artıq bəzək kolu və ağac tingləri əkməmişlər.

Yaşıllaşdırma işləri davam etdiriləcəkdir.

### **Suraxanı rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunun sakinləri Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yamacında iməcilik keçirərək 6 min ağac əkməmişlər

Növbəti iməcilikdə Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində, "Atəşgah" dairəsindən Yeni Suraxanı dairəsindək olan 9 kilometrlik yolun hər iki tərəfində daha 2 min ağac əkilmişdir. Rayon icra hakimiyyətindən bildirmişlər ki, bu dairələr arasındakı ərazidə hər şən bə günü iməcilik keçirilməsi, ağaclara qulluq edilməsi, abadlıq işlərinin görülməsi artıq ənənə halını almışdır. Rayon sakinləri layihə çərçivəsində 10 mindən çox ağac əkməyi qərara almışlar.

### **Samux rayonu**

Rayonda "Hərəməz bir ağac əkək!" layihəsi çərçivəsində indiyədək 10 minədək ağac əkilmişdir. Havaların əlverişli keçməsindən istifadə edən idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri bu layihəni əsl vətənpərvərlik təşəbbüsü kimi dəyərləndirərək yaşadıkları rayonun yaşıllaşdırılmasında nümünə göstərirlər. Ən ehtiyac duyulan yerlərdə ağac əkən sakinlər ərazilərin abadlaşdırılmasında da fəallıq nümayiş etdirirlər. Rayon icra hakimiyyətindən bildirmişlər ki, yaşıllaşdırma işləri aprelin axırınadək davam etdiriləcəkdir. Əkmək üçün lazımı qədər ting tədarük edilmişdir.

### **Ucar rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Hərəməz bir ağac əkək!" aksiyası Ucar rayonunda yüksək mütəşəkkilliklə davam etdirilir.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah təşəbbüsü dəstəkləyən rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, şəhərin, ayrı-ayrı kəndlərinin sakinləri kütləvi surətdə iməciliklərə çıxaraq küçə və meydanların, yol kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması üçün səylə çalışırlar.

Rayonda mövsümün əvvəlindən bəri 4 mindən çox küknar, eldar şamı, çinar və digər ağac tingləri, minlərlə bəzək kolu əkilmişdir.

"Hərəməz bir ağac əkək!" layihəsi çərçivəsində ağacəkmə kampaniyası davam edir.

### **Tərtər rayonu**

"Hərəməz bir ağac əkək!" təşəbbüsünə yekdilliklə qoşulan tərtərlilər keçirdikləri iməciliklərdə 12 mindən çox ağac əkmiş, yeni yaşıllıqlar salmışlar. Heydər Əliyev prospektində, Nizami, Elman Hüseynov, Mahir Əsədov, Rasim Mürsəlov küçələrində və digər küçə və meydanlarda yaşıllaşdırma işləri aparılmışdır. Rayonun bütün idarə və müəssisələri, əmək kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri keçirilən yaşıllaşdırma kampaniyasında yaxından iştirak etmişlər.

Tibb işçiləri keçirilən iməciliklərdə xüsusilə fərqlənmişlər. Onlar böyük həvəslə iməciliklərə çıxmış, xəstəxana, poliklinikaların ərazilərində mindən çox ağac əkməmişlər. Bütövlükdə 4 kənd xəstəxanasında, 12 həkim ambulatoriyasında, 22 feldşer-mama məntəqəsində layihə çərçivəsində yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.

### **Məcburi köçkünlər də səylərini əsirgəmirlər**

Ləçinlilər məcburi köçkünlük həyatı yaşasalar da, Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə həvəslə qoşulmuşlar.

Ağcabədi rayonundakı "Taxta körpü" və "Qayğı" qəsəbələrində, qışlaqlardakı obalarda yaşıllaşdırma işləri geniş vüsət almışdır.

"Hərəməz bir ağac əkək!" kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, qısa müddətdə 15 mindən çox ağac əkilmişdir. Fərraş, Vaqazin, Qozlu, Hacılar, Mişni, Şeylanlı, Qarıqışlaq, Malıbəy, Qarakeçdi və digər obalarda da yaşıllıqlar salınmışdır.

Yaşıllaşdırma işləri davam etdirilir, iməciliklər keçirilir.

### **Lerik rayonu**

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Hərəməz bir ağac əkək!" layihəsinə qoşulan leriklilər indiyədək rayonun ərazisində 3 mindən çox ağac əkməmişlər.

Bu məqsədlə keçirilən iməcilik zamanı idarə, müəssisə, təşkilatların nümayəndələri Lənkəran-Lerik magistralının 50-ci kilometrliyindən başlayaraq qəsəbəyə gedən yolun hər iki tərəfində və yeni salınmış qəsəbə parkının ərazisində 2 mindən çox həmişəyaşıl ağac əkməmişlər.

Layihə çərçivəsində rayonun ərazisində 20 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

### **Gəncə**

Gündən-günə gözəlləşən Gəncənin daha abad, daha yaşayışlı olmasında şəhər sakinləri də yaxından iştirak edirlər.

Heydər Əliyev Fondunun çağırışına cavab olaraq ümumşəhər iməciliyinə çıxan on minlərlə gəncəli şəhərin müxtəlif ərazilərində yüzlərlə ağac əkməmiş, əvvəllər əkilmiş ağaclara qulluq etmiş, küçə və prospektlərdə, park və xiyabanlarda idarə və müəssisələrin ətrafında təmizlik işləri aparmışdır. Məktəblilər təhsil aldıkları məktəblərin yerləşdiyi ərazilərdə ağacların gövdəsini, habelə səki daşlarını ağartmış, ərazini tullantılardan təmizləmişlər.

Şəhər icra hakimiyyətindən bildirmişlər ki, bütün bunlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış "Hərəməz bir ağac əkək!" kampaniyası çərçivəsində həyata keçirilir.

Yazın axırınadək hər şənbə günü şəhərdə belə iməciliklərin keçirilməsi qərara alınmışdır.

### **Yardımlı rayonu**

Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda başlanmış yaşıllaşdırma kampaniyasına bu dağ rayonunun qəsəbə və kənd sakinləri də qoşulmuşlar.

Yaşıllaşdırma hərəkəti çərçivəsində aprelin 7-də keçirilən ümumrayon iməciliyi zamanı rayon mərkəzinin təzə yaşayış massivində yerləşən ticarət mərkəzinin həyətində yeni bağ salınmış, rayon prokurorluğunun və baytarlıq idarəsinin həyətində müxtəlif növ çoxlu həmişəyaşıl ağaclar əkilmişdir.

Yaşıllaşdırma layihəsi tədbirləri çərçivəsində Yardımlıda indiyədək 3 mindən çox ağac əkilmişdir.

### **İmişli rayonu**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" çağırışı İmişlidə də yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdır. Aksiyaya fəal qoşulan rayon sakinləri icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməciliklərə könüllü qoşularaq qısa müddətdə şəhərin küçə və xiyabanlarında, kənd yaşayış məntəqələrində 6 mindən çox ağac əkməmişlər.

İcra hakimiyyətindən bildirmişlər ki, yaz aylarında müntəzəm keçiriləcək iməciliklər hesabına rayonda daha 20 min ağac, 4 min bəzək kolu basdırılacaq, 5 hektar yaşıl zolaq yaradılacaqdır.

**AzərTAc**  
**"Azərbaycan", 11 aprel 2007-ci il**

## Heydər Əliyev Fondunun yeni nailiyyətləri

### Saath

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əhmədbəyli kənd orta məktəbi üçün yeni bina tikilmişdir. Məktəbin tikintisinə j 2005-ci ilin mayında başlanmış və həmin il də istifadəyə verilmişdir. Məktəb binası 11 sinif, direktor, müəllimlər otağı və bufətdən ibarətdir. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb müasir avadanlıq və ləvazimatlarla təmin edilmişdir. Belə ki, məktəbə 200 şagird stulu, 100 parta, 17 kitab şkafları, 20 müəllim stolu, 30 müəllim stulu, 11 yazı taxtası və 11 ədəd asılqan alınmışdır. Ümumilikdə məktəbin tikintisinə 127 min 600 manat vəsait xərclənmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildə rayonun Kamallı kəndində yeni məktəbin tikintisinə başlanacaq.

### Qusar

2005-ci ildə Qusar rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir neçə məktəb binası inşa olunub.

Rayonun Xudat və İmamqulukənd kəndlərinin hər birində 240 şagirdlik, Gündüzqala kəndində isə 200 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Həmin məktəblərin hər birinə təzə parta və stullar düzülüb, sinif otaqlarında yazı lövhələri asılıb, müəllimlərin stol və stulları təzələnməmiş, yeni asılqan və şkaflar qoyulmuşdur.

### Samux

2004-2006-cı illərdə rayonun İnstitut qəsəbə və Nəbiəğalı qəsəbə 2 nömrəli, Sərkər, Çobanabdallı kənd orta məktəbləri, Kolayır kənd uşaq bağçası əsaslı təmir

olunmuş, Qarayeri qəsəbə 1 nömrəli, Ziyadlı, Seyidlər və Yenikənd kənd orta məktəbləri isə əsaslı təmir edilərək yeni avadanlıqlarla bircə müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Hacallı, Qədili və Əli Bayramlı kənd əsas məktəbləri, Seyidlər, Lüksemburq, Lək kənd orta məktəbləri və A.Ağasibəyli kənd ibtidai məktəbi üçün əlavə sinif otaqları tikilmişdir.

Kəsəmən kəndində və Alabaşlı qəsəbəsinin hər birində 100, Tatlı kəndində 150, Kolayır kəndində 340, Əliuşağı, Füzuli kəndlərinin və Qarayeri qəsəbəsinin hər birində 200 yerlik məktəb binaları Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ucaldırılıb.

## İnformasiya şöbəsi

### Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha 2 məktəb tikilir

Əvvəlcə yolumuzu qədim Xan Sarayından bir az aralıda yerləşən şəhər 1 nömrəli orta məktəbə saldıq. lələ uzaqdan məktəbin yeni tikilən binasında qızgın iş getdiyini görəndik. Üçmərtəbəli, müasir üslubda tikilən yaraşlıq məktəb binası özünün görünüşü ilə ətraf binalardan seçilirdi. Keçmişdə bəy evi olan köhnə binada yerləşən bu məktəb haqqında direktor Bəkir Xəlilovla söhbət zamanı öyrəndik ki, ikinövbəli işləyən məktəbdə 230 şagird təhsil alır. Bina ikimərtəbəli olsa da, burada tədris şəraiti aşağı səviyyədədir. Ötən il məktəbi j itirən 18 məzundan cəmi 2-si ali məktəbə daxil olub. Onu da qeyd edək ki, görkəmli şairimiz Bəxtiyar Vahabzadə bu məktəbdə oxumuşdur.

Direktorla qısa söhbətdən sonra yenidən tikinti meydançasına gəldik. Məktəbi inşa edən "Kənan tikintiticarət şirkəti"nin iş icraçısı Vaqif Məhərrəmov usta və fəhlələrə göstərişlərini verirdi. Onunla söhbət zamanı məlum oldu ki, 240 yerlik məktəb binasında hazırda tamamlama işləri gedir. Binanın dam örtüyü qurtarıb. Otaq və dəhlizlərin döşəmə və tavanlarında işlər başa çatmaq üzrədir. Elektrik və istilik xətləri çəkilib. Qazanxana hazır vəziyyətdədir. Tezliklə rəngləmə işləri-nə başlanacaq. V.Məhərrəmov onu da dedi ki, burada çalışan 50-yə yaxın usta və fəhlələrin hamısı rayon sakinləridir. İş icraçısı ilə birlikdə otaqlara baxdıq. Məktəbin otaq və dəhlizlərində iş getdiyini gördük. İş icraçısı dəhlizə üzlük daş döşəyən bəna Rövşən Əhmədovu göstərərək dedi ki, o, gün ərzində 12-15 kvadratmetr sahəyə üzlük daş döşəyir. V.Məhərrəmov suvaqçılardan Mehman Əzizovun, Rüstəm Süleymanovun, bəna Hikmət Pirimovun və başqalarının da işindən razı qaldığını söylədi.

Tikintidə işlərin gedişi ilə tanış olarkən burada çalı şanlar dedilər ki, bu ərazidə son 100 ildə heç bir obyekt tikilməyib. Düzdür, şəhərin bir çox tarixi abidələrinin yerləşdiyi və qoruq adlandırılan bu ərazinin relyefi, eləcə də boş sahələrin olmaması burada tikinti işlərinin aparılmasına imkan vermir. Bununla belə, bir əsrdən sonra ərazidə tikilən ilk obyektin ticarət və ya digər xidmət obyektini yox, məhz məktəb binası olması özlüyündə dərin mənə daşıyır və ölkə rəhbərliyi tərəfindən təhsilə göstərilən qayğıyı bir daha nümayiş etdirir.

Şəhərin Yaramalı adlanan ərazisində inşa edilən 240 yerlik birmərtəbəli məktəb binasının tikinti meydançasına çatanda burada da qızgın iş gedirdi. İş icraçısı V.Məhərrəmov da bizimlə gəldiyindən tikintidə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  
PREZİDENT KİTABXANASI

---

işlərin gedişi haqqında daha ətraflı məlumat almaq imkanımız oldu. O, bildirdi ki, burada da tamamlama işləri gedir. Binanın may ayının 10-da, ulu öndər Heydər Əliyevin ad günündə istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bir çox sinif otaqlarında, dəhlizdə rəngləmə işləri də başa çatmışdı. Hətta bir sinif otağı nümunə olaraq parta və stullarla, yazı lövhəsi ilə təchiz olunmuşdu. Həyətin abadlaşdırılmasına və yaşıllaşdırılmasına da başlanmışdı. Bir sözlə, tikintisi başa çatmaqda olan məktəb binası göz oxşayırdı. Onu da deyək ki, bu ərazidə məktəb olmadığımdan şagirdlər piyada 3 kilometrədək məsafə qət edib 17 nömrəli məktəbə getməli olurlar. Odur ki, yeni dərs ilində bu uşaqların yaxınlıqdakı, müasir görkəmli, hər cür şəraiti olacaq məktəbə gedərkən necə böyük sevinc hissi keçirəcəklərini təsəvvür etmək çətin deyil.

Qədim Şəkidə ucaldılan hər iki məktəbdən xoş təəssüratla ayrıldıq.

**Şamil QURBANOV**  
“Azərbaycan müəllimi”, 13 aprel 2007-ci il

## **Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək.” Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəməz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər.

AzərTAc-ın müxbirlərinin iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

### **Şamaxı rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə ilk günlərdən həvəslə qoşulan Şamaxı rayonunun sakinləri ağacəkmə kampaniyasını davam etdirirlər. Az vaxtda şəhərin küçə və parklarına, yol kənarlarına 10 min ədəd ağac əkilmişdir.

Geniş tikinti-quruculuq və abadlıq işlərinin görüldüyü Şamaxını yaşıllıqlar diyarına çevirməyi qərara alan sakinlər kampaniyanın başlandığı vaxtdan bəri Heydər Əliyev, Şirvani, Rəsulzadə, Şərifzadə küçələrində, Şəhidlər xiyabanında 4 min ədəd ağac əkməmişlər. Habelə Bakı-Qazax magistralının şəhərdən keçən hissəsində 1500 ədəd, Şamaxı-Pirqulu yolunun kənarında 2 min ədəd ağac basdırılmışdır.

Ağacəkmə kampaniyası rayonun ayrı-ayrı kəndlərində də həyata keçirilir. Hazırda Avaxıl və Əngəxaran kəndlərində yol kənarları yaşıllaşdırılır.

Rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu xeyirxah layihə aprel ayının sonunadək davam etdiriləcəkdir.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Meşə Mühafizəsi və Bərpa Müəssisəsi də "Hərəməz bir ağac əkək!" layihəsində fəal iştirak edir, yeni meşəliklər salınması istiqamətində ardıcıl işlər görür. Müəssisədən bildirmişlər ki, meşə salınması ilə əlaqədar bu ilin yaz əkinini tapşırıqları optimal müddətdə, müvəffəqiyyətlə başa çatdırılmışdır. Belə ki, Şamaxı, Ağsu və Dədəgünəş meşəbəyliklərinin ərazilərində 30 hektarda əkin keçirilmişdir. Bununla yanaşı, daxili imkanları səfərbərliyə alan müəssisənin kollektivi hazırda daha 10 hektarda meşəsalma işləri aparır. Ərazilərdə əsasən ağcaqayın, göyrüş, iydə ağacları əkilmişdir. Ümumilikdə 150 mindən çox ağac əkilmişdir ki, bunun 130 mini müəssisəyə məxsus tingliklərdə yetişdirilmişdir. Ağacəkmə kampaniyasında müəssisənin 37 işçisi ilə yanaşı, mövsümi işlərə cəlb olunmuş daha 23 nəfər də iştirak edir.

Şamaxı və Ağsu rayonlarında keçirilən ağacəkmə kampaniyaları üçün müəssisə tərəfindən əvəzsiz olaraq 12 min ədəd ting verilmişdir.

### **Gömrükçülərin fəallığı**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsünə Dövlət Gömrük Komitəsi (DGK) də qoşulmuşdur.

Aprelin 14-də komitə sədrinin birinci müavini, general-leytenant Səfər Mehdiyevin iştirakı ilə DGK-nın kollektivi Maştağa qəsəbəsindəki Regional Tədris Mərkəzinin və "Azterminalkompleks" Xarici İqtisadi

Birliyinin qarşısında minə yaxın həmişəyaşıl ağac əkməmişdir.

Səfər Mehdiyev bildirmişdir ki, digər hüquq-mühafizə orqanlarında, idarə və təşkilatlarda olduğu kimi, gömrük orqanlarında da bu aksiyaya başlanmışdır və uğurla həyata keçirilir. Komitənin tabeliyindəki qurumlar da təşəbbüsə fəal qoşulmuşlar. Ümumilikdə gömrük orqanlarının əməkdaşları regionlarda 8 minə yaxın ağac əkməmişlər.

### **Qəbələ rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə qəbələlilər də yaxından qoşulmuşlar.

Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər yaşıllaşdırma işlərində fəal iştirak etməklə ana təbiətə doğma övlad münasibəti bəslədiklərini əməli işlə sübut etmişlər. Ağacəkmə kampaniyası başlandıqdan bəri Qəbələ şəhərində, kənd və qəsəbələrdə 35 mindən artıq müxtəlif növ ağac tingi və gül kolları əkilmişdir.

Bu xeyirxah və nəcib təşəbbüs qədim Qəbələ torpağında böyük əks-səda doğurmuşdur. İməciliklər davam etdirilir və yaxın vaxtlarda rayon əhalisinin sayına bərabər - 90 min ağacın əkilməsi nəzərdə tutulur.

### **Şuşaya qayıdış niyyəti ilə**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün



bölgələrində böyük razılıq hissi ilə qarşılanan "Hərəməz bir ağac əkək!" kampaniyasına ilkin səs verənlərdən biri də ölkənin əksər bölgələrində müvəqqəti məskunlaşmış şuşalılardır.

Respublikanın İsmayılı, Bərdə və Ağcabədi rayonlarının ərazilərində fəaliyyət göstərən Şuşa rayonunun 15,19 və 21 nömrəli orta ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah kampaniyaya qoşularaq təhsil aldıkları məktəblərin həyatında xeyli ağac və gül kolları əkmışlər. Yeni salınan yaşıllıqlarda vurulmaq üçün "Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" layihəsinə töhfə" yazılmış lövhələr də hazırlanır. Əkilmiş ağac və gül kollarına qulluq etmək üçün siniflər arasında bölgü aparılmışdır. Şuşa rayonunun müəllim və şagird kollektivləri məskunlaşdıqları bölgələrdə əkdikləri ağacları bu yerlərin daimi sakinlərinə hədiyyə edəcəklərini, bu xeyirxah işi gələn il doğma Şuşamızda davam etdirmək niyyəti ilə yaşadıklarını vurğulamışlar.

#### **Neftçilər daha bir iməcilik keçirmişlər**

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun irəli sürdüyü "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan ARDNŞ-in Sosial İnkişaf İdarəsinin kollektivi Bakının müxtəlif rayonlarında, eləcə də Lənkəran şəhərində yaşıllaşdırma kampaniyası həyata keçirmişdir. İdarənin mənzil-kommunal xidmətləri departamentinin işçiləri təkcə Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində minədək ağac əkmışlər. Yarımadaanın iqliminə uyğun olaraq burada, əsasən, şam və sərv ağaclarının əkilməsi məqsədəuyğun sayılmışdır. Ağac əkiləcək ərazilər bir neçə gün əvvəldən departamentin işçiləri tərəfindən iri daşlardan və kol-koslardan təmizlənərək sahmana salınmışdır.

Tədbir çərçivəsində Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin nəzdindəki təhsil müəssisələrinin və uşaq bağçalarının, Mərkəzi Neftçilər Xəstəxanasının, Zuğulbadakı Reabilitasiya Mərkəzinin, "Neftçi" idman-sağlamlıq mərkəzinin və Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin ərazilərində də müxtəlif meyvə və bəzək ağaclarının tingləri əkilib.

#### **Xanlar rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü "Hərəməz bir ağac əkək!" təşəbbüsünə böyük həvəslə qoşulan Xanlar rayon sakinləri son 20 gün ərzində 11 mindən artıq ağac əkmışlər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Turani Əliyev demişdir ki, yaşıllaşdırma işləri, əsasən vaxtilə sakinlər tərəfindən ağacları kəsilmiş ərazilərdə aparılır. Sevindirici haldır ki, bu vətənpərvərlik təşəbbüsünə uşaqdan tutmuş böyüyədək hamı həvəslə qoşulmuşdur. Keçirilən kampaniyada tinglərlə təminatı rayon meşə təsərrüfatı idarəsi öhdəsinə götürmüşdür.

Bu nəcib təşəbbüsü dəstəkləyən xanlarlılar ağac əkini kampaniyasını mayın axırınadək davam etdirməyi qərara almışlar.

#### **Gədəbəy rayonu**

Rayon sakinləri kampaniya başlanan gündən indiyədək müxtəlif ərazilərdə 80 minə yaxın ağac əkmışlər. Hazırda bu iş davam etdirilir. Bu günlərdə keçirilən növbəti iməcilikdə daha 5 min ədəd həmişəyaşıl ağac əkilmiş, mövcud ağaclara qulluq edilmişdir. İməcilikdə Dikdaş və Qaraməmmədli kənd orta məktəblərinin müəllim və şagirdləri daha çox fərqlənmişlər. Onlar bu kəndlərin ərazilərində əkilmiş ağaclara ilboyu qulluq göstərməyi öz öhdələrinə götürmüşlər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan dağ rayonunun əhalisi mayın sonunadək yaşıllaşdırma işlərini davam etdirmək əzmindədirlər.

#### **Lənkəran**

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanmış və ölkəmizdə uğurla həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə qoşulan Lənkəran Dövlət Universitetinin tələbə və müəllim kollektivi ali təhsil ocağının 1 nömrəli tədris korpusunun həyatında "Dəmirağacı parkı"nın salınmasına başlamışlar.

Bu məqsədlə parkda 1500-dək dəmirağacı və müxtəlif növ gül kolları əkilmişdir. Parkda 10 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Yeni əkilmiş ağaclara qulluq etməkdən ötrü universitetin tələbələrindən ibarət xüsusi briqada təşkil edilmişdir.

Lənkəran şəhərinin Şirəli Axundov küçəsində "Dostluq" parkının tikintisinə də başlanmışdır.

Azərbaycanın bölgələrinin dostluq və qardaşlıq rəmzinə çevriləcək yeni parkda respublikamızın 9 bölgəsi üzrə rəmzi güşələr ayrılmışdır. Burada həmin regionların mühüm memarlıq abidələrinin maketlərinin quraşdırılması, "Yaşıl teatr" binasının əsaslı təmir edilməsi və yay səhnəsinin inşası da nəzərdə tutulur.

Parkın mərkəzində təzə fəvvarənin tikintisi, buradakı işıq sisteminin yenidən qurulması, ətrafda yaşıllaşdırma və abadlıq işlərinin aparılması üçün tədbirlər görülür.

"Dostluq" parkı həm yerli sakinlərin, həm də Lənkərana gələn qonaqların əsl istirahət yerinə çevriləcəkdir.



### **Nəcib təşəbbüsə qoşulmuşlar**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan "Hərəməz bir ağac əkək!" kampaniyasına ilkin səs verənlərdən biri də Dövlət Sosial Müdafiə Fondunun kollektivi olmuşdur. Artıq bir neçə həftədir ki, fondun şəhər və rayon şöbələrinin işçiləri bu humanist təşəbbüsə qoşularaq minlərlə ağac əkməmiş, abadlıq və təmizlik işləri aparmışlar.

Aprelin 14-də DSMF-nin kollektivi yenə iməciliyə çıxaraq Heydər Əliyev adına idman-konsert kompleksinin ətrafındakı bağda 500-dən çox sərvi ağacı əkməmiş, ərazidəki ağacların dibini yumşaltmış, suvarmış, gövdələrini ağartmışdır.

### **Nəsimi rayonu**

Rayon sakinləri, təhsil, səhiyyə işçiləri, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri xeyirxah təşəbbüsə birincilər sırasında qoşularaq park və xiyabanlarda, yol kənarlarında minlərlə ting, gül və bəzək kolları əkməmiş, yaşayış massivlərində, inzibati binaların həyətlərində təmizlik-abadlıq işləri aparmışlar.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsi çərçivəsində Bakıxanov küçəsində - Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında təzə fəvvarə kompleksi tikilir. Orijinal arxitektura tərtibatlı bu kompleksin ətrafında yaşıl gül-çiçəkli xiyaban salınacaq, mədəni-istirahət guşəsi yaradılacaqdır.

Kompleksin açılışı ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü - 10 mayda olacaqdır.

### **Suraxanı rayonu**

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunun sakinləri indiyədək "Qaraçuxur" qəsəbəsinin Yeni Günəşli yaylasında və Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində 8 min sərvi ağacı əkməmişlər.

Aprelin 14-də Qaraçuxur qəsəbəsinin Cəlal Qurbanov küçəsində salınan - "Veteranlar xiyabanı"nda və rayonun müxtəlif qəsəbələrində keçirilən növbəti iməcilikdə daha 2 min sərvi ağacı əkilmişdir. Tədbirdə təhsil, səhiyyə, sənaye müəssisələri işçiləri, mənzil-kommunal təsərrüfatı birliyinin əməkdaşları, sakinlər yaxından iştirak etmişlər.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, layihə çərçivəsində kampaniya aprelin sonunadək davam edəcək, müəyyən edilmiş iməciliklərdə ağaclar əkiləcək, onlara qulluq ediləcəkdir. Ümumiyyətlə, rayon sakinləri bu mövsümdə 10 mindən çox ağac əkməyi qərara almışlar.

### **Səbail rayonu**

Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan və respublikamızın hər yerində geniş vüsət alan "Hərəməz bir ağac əkək!" kampaniyası Səbail rayonunda da rəğbətlə qarşılanmışdır.

Aprelin 14-də "Dostluq parkı"nda keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər böyük həvəslə iştirak etmişlər. Parkın ərazisində həmişəyaşıl ağaclar, bəzək kolları əkilmişdir.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah aksiyaya "Alman-Azərbaycan" cəmiyyətinin 15 illik yubileyində iştirak etmək üçün Almaniyadan gəlmiş qonaqlar da qoşulmuşlar.

Burada "Alman-Azərbaycan dostluğunu əks etdirən yaşıl bağ guşəsi" layihəsinin həyata keçirilməsi üçün ayrılmış sahədə də müxtəlif ağaclar əkilmiş, abadlıq işləri aparılmışdır.

Aksiya ayın sonunadək davam etdiriləcəkdir.

**AzərTAc**  
**14 aprel 2007-ci il**

**Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,  
Milli Məclisin deputatı Mehriban Əliyeva “Profilaktika! Müdafiə! İmmunlaşma!”  
həftəsində iştirak etmişdir (17 aprel 2007-ci il)**

AzərTAc xəbər verir ki, aprelin 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Dünya Səhiyyə Təşkilatının layihəsi olan Avropa İmmunlaşdırma həftəsi (16-22 aprel) çərçivəsində ölkəmizdə həyata keçirilən “Profilaktika! Müdafiə! İmmunlaşma!” kampaniyasında iştirak etmək üçün Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq poliklinikasında olmuşdur.

Poliklinikanın kollektivi Azərbaycanın birinci xanımını səmimiyyətlə qarşıladı, gül-çiçək dəstəsi təqdim etdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, poliklinikanın yerləşdiyi, hələ 1890-cı ildə inşa olunmuş bina uzun illər baxımsız qaldığından yararsız hala düşmüş, sovet dövründən qalma bütün avadanlıq köhnəlmiş və ya sıradan çıxmışdı. Əslində, poliklinikanın yalnız adı vardı, günlərlə buraya gələn də olmurdu. Ona görə də şəhər mərkəzində yerləşən poliklinikanın ötən ilin aprelindən təmiri və yenidən qurulmasına başlandı. Təmir müddətində bütün heyətin əmək haqqı saxlanmaqla digər səhiyyə obyektlərində işləməsinə şərait yaradılmışdı. Layihəyə uyğun olaraq, bina tamamilə yenidən qurulmuş, əlavə otaqlar, kabinetlər yaradılmış, su, kanalizasiya, istilik sistemi təzədən quraşdırılmış, tibb avadanlığı tamamilə təzələnməmiş, yeni şöbələr yaradılmışdır.

205 nəfərin çalışdığı poliklinikada Nəsimi və Yasamal rayonunda qeydiyyatda olan 19 mindən çox uşağın ardıcıl müayinə və müalicəsi aparılır.

Mehriban xanım Əliyeva poliklinikanın müayinə-müalicə otaqları və kabinetlərinə baxdı, təmir işlərinin keyfiyyətindən, quraşdırılmış tibbi avadanlığın müasir tələblərə cavab verməsindən, ana və uşaqlar üçün nəzərdə tutulan gözləmə otaqlarında yaradılmış rahatlıqdan, həyətdə aparılmış abadlıq, yaşıllaşdırma işlərindən razılığını bildirdi. Bir çox müasir xarici aparatları işlədə bilən ixtisaslı kadrların bilik və bacarığı, peşəkarlığı ilə maraqlandı.

Azərbaycanın birinci xanımı növbəti vaksinasiya üçün uşaqlarını gətirmiş analarla və onların övladları ilə səmimiyyətlə görüşdü.

Valideynlər burada yaradılan şəraitdən razılıqlarını bildirdilər, profilaktik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasından razılıq etdilər.

Mehriban xanım əsl həkim peşəkarlığı, ana həssaslığı ilə körpələrin bir neçəsini qucağına alıb özü onlara poliomyelitə qarşı vaksinlər verdi. Bu uşaqların hər biri Mehriban xanımdan hədiyyə olaraq oyuncaqlar da aldılar.

Mehriban Əliyeva analar və tibb işçiləri ilə söhbətində immunlaşdırmanın əhəmiyyətindən danışdı, hər bir müasir ölkədə olduğu kimi, Azərbaycanda da uşaqların sağlamlığına qayğının dövlət siyasətinin öncül istiqamətlərindən birini təşkil etdiyini bildirdi. İmmunlaşdırma tədbirlərinin keçirilməsinə, yoluxucu xəstəliklərlə xəstələnmə səviyyəsinin enməsinə, immunizasiyaya diqqətin artmasına, peyvəndlə əhatə olunanların dairəsinin genişləndirilməsinə, ilk növbədə belə xəstəliklərə qarşı xüsusilə həssas olan uşaqların vaksinasiyasına, habelə, əhalinin bu istiqamətdə maarifləndirilməsinə, məlumatlandırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı.

Azərbaycanın birinci xanımı analar və uşaqlarla, poliklinikanın kollektivi ilə xatirə şəkilləri çəkirdi.

**AzərTAc  
17 aprel 2007-ci il**

## **Heydər Əliyev Fondunun layihəsi olan "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabının təqdimatı**

Aprelin 20-də "Heydər Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan Fondun icraçı direktoru Anar Ələkbərov Fondun yarandığı vaxtdan öz fəaliyyətində ümummilli liderimiz Heydər Əliyevin ideyalarını rəhbər tutaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində bir sıra mühüm layihələr həyata keçirdiyini bildirmişdir.

Fondun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən danışan icraçı direktor 2004-cü ildə müxtəlif bölmələrdən ibarət olan və 4 min səhifədən artıq məlumatı birləşdirən "Azərbaycan" internet portalının yaradıldığını, "Qarabağ həqiqətləri" toplusu hazırlandığını və onun ingilis, fransız, alman, macar və rus dillərində çap edildiyini xatırlatmışdır. Bildirilmişdir ki, Fondun prezidentinin tapşırığına əsasən, qurumun dəstəyi ilə cari ilin fevral-mart aylarında dünyanın müxtəlif şəhərlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmiş, "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilmiş, soyqırımına dair fotosəkillərdən ibarət sərgi təşkil olunmuşdur. "Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq, Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" adlı nəşr hazırlanır. Kitaba Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dağıdılmış və zərər çəkmiş mədəni sərvətlərimizin geniş siyahısı, fotosəkillər, kosmik çəkilişlər, xəritələr, film və multimedia diski əlavə olunacaqdır.

Heydər Əliyev Fondunun köməyi ilə nəşr edilmiş "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabının hazırlanmasında köməyə görə Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun kollektivinə təşəkkür edən A.Ələkbərov, belə layihələrin Fond tərəfindən gələcəkdə də dəstəklənəcəyini bildirmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadə, AMEA-nın müxbir üzvləri Vasim Məmmədəliyev, Şahbaz Muradov, Məşədixanım Nemətova, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev, Rusiya Kulturologiya İnstitutunun direktoru Kirill Razloqov çıxış etmişlər.

Kitabda işğal altında qalan Azərbaycan ərazilərindəki 400-dən çox tarixi mədəniyyət abidəsi, ziyarətgahlar, məscid və məbədər haqqında maraqlı, zəngin məlumatlar verilməsi, həmin siyahının genişləndirilməsi, erməni işğalçılarının viran qoyduqları abidələrin, inanc yerlərinin müəyyənləşdirilməsi və mədəniyyətə, mənəviyyətə qarşı soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində araşdırma və tədbirlərin davam etdirilməsi çıxışlarda razılıq hissi ilə vurğulanmışdır. Azərbaycan həqiqətlərinin dünyaya yayılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin tərəqqisi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskar fəaliyyəti yüksək qiymətləndirilmişdir. Mehriban xanımın kitaba yazdığı ön sözdə vurğuladığı əsas məqamları xatırladan nətiqlər "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabının nəşrinə dəstəyinə görə Azərbaycanın birinci xanımına elmi ictimaiyyət, ziyalılar adından təşəkkürlərini bildirmişlər.

Mərasim iştirakçıları Fondun foyesində təşkil olunmuş sərgiyə, Fondun nəşrlərinə də baxmışlar.

**AzərTAc**  
**21 aprel 2007-ci il**

**Heydər Əliyev Fondunun yeni layihəsi - "Hərəməz bir ağac əkək!"  
Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənilib hazırlanmış "Hərəməz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkətin əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin yaşıllaşdırma tədbirlərindən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

**Vergi orqanları əməkdaşlarının töhfəsi**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan Vergilər Nazirliyinin departamentləri və ərazi vergilər idarələrinin kollektivləri Bakıda və respublikamızın digər bölgələrində iməciliklər keçirmiş, 3500-dək müxtəlif növ ağac əkməşlər.

Bakı Şəhər Vergilər Departamentinin və Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin kollektivləri "Hərəməz bir ağac əkək!" devizi altında keçirilən nəcib vətənpərvərlik aksiyasına fəal qoşulmuşlar. Hər iki kollektivin 200 nəfərdən çox əməkdaşı aprelin 21-də Bakının Tbilisi prospektində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafındakı parkda 1000-dək həmişəyaşıl ağac, bəzək və gül kolları əkməş, onlara qulluq göstərmiş, ərazidə geniş abadlıq və təmizlik işləri aparmışlar.

Təşəbbüs çərçivəsində yaşıllaşdırma işləri Azərbaycanın regionlarında da davam etdirilmişdir. Sumqayıt şəhərindəki 2 nömrəli Ərazi Vergilər İdarəsinin kollektivi Bakı-Quba yolunun kənarında, superfosfat zavodunun yaxınlığındakı ərazini yaşıllaşdırmışlar. Vergi işçiləri həmin ərazini tullantılardan təmizləmiş, burada 200-dək ağac əkməşlər. Onlar, həmçinin bu ağaclara qulluq göstərməyi də öhdələrinə götürmüşlər.

Gəncə şəhərində yerləşən 12 nömrəli Ərazi Vergilər İdarəsinin kollektivi də Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsü çərçivəsində mütəmadi olaraq aparılan iməcilikləri davam etdirirlər. Kollektivin üzvləri Gəncənin Üzeyir Hacıbəyov küçəsində böyük bir ərazini məişət tullantılarından təmizləmiş, burada yerli iqlim şəraitinə uyğun olan 100-dək palıd, çinar və digər növ ağaclar əkməşlər. Vergi əməkdaşları avtomobil yolunun kənarında olan bu sahədəki ağaclara qulluq etməyi də qərara almışlar.

Ağac əkilməsi kampaniyasında Vergilər Nazirliyinin 4, 5, 6, 12, 14 nömrəli ərazi vergilər idarələrinin kollektivləri də fəallıq göstərmişlər.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin daha da gözəlləşməsi, yaşıllaşan və çiçəklənən bir diyara çevrilməsi naminə həyata keçirilən bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirən vergi orqanlarının əməkdaşları aksiya çərçivəsində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.

**Suraxanı rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunda indiyədək 10 minədək ağac əkilmişdir.

Növbəti yaşıllaşdırma kampaniyası aprelin 21-də Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində keçirilmişdir.

Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idmançılar, eləcə də sənaye-istehsal müəssisələri kollektivlərinin iştirakı ilə iməcilikdə magistralin kənarlarında 1000-ə yaxın sərvi ağacı əkilmişdir.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, ərazidə hər şənbə günü iməcilik keçirilməsi, ağaclara qulluq edilməsi, abadlıq işlərinin görülməsi artıq ənənə halını almışdır.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya rayonun ərazisində ayın sonunadək davam etdiriləcəkdir.

**Salyan rayonu**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" layihəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Salyanda da əhali tərəfindən uğurla həyata keçirilir. Qısa müddətdə Salyan şəhərində ümummilli lider Heydər Əliyev adına, akademik Zərifə Əliyeva adına parklarda, Olimpiya İdman Kompleksinin ərazisində, İnşaatçılar massivində, habelə kəndlərdə 42 mindən çox ağac, 10 minə yaxın bəzək kolu əkilmiş, Qızılağac kəndi ərazisində 4 hektar yaşıl zolaq salınmışdır. Salyanlılar deyirlər ki, ağac əkmək yalnız başlanğıcdır, əsas məsələ işi başa çatdırmaq, əkilən hər fidanı böyütməkdir. Bəcərmə işləri üçün 10-a yaxın su nasosu işə salınmış, iki su maşını ayrılmışdır. Təbiətin bəzəyi sayılan, sakinlərin "oxuyan ağac" adlandırdıqları on minlərlə qovağa, çinara ayrıca qulluq göstərilir. Xeyirxah təşəbbüsə könüllü qoşulanların sayı hər həftə artır.

### **Lerik rayonu**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan leriklilər hər həftənin şənbə günləri keçirilən iməciliklərdə təmizlik və abadlıq işləri ilə yanaşı, ağacəkmə kampaniyasında da fəal iştirak edirlər.

Aprelin 21-də rayonda keçirilən iməcilik zamanı idarə, müəssisə və təşkilatların nümayəndələri Lerik-Astara yolunun hər iki tərəfində və qəsəbəətrafı kəndlərin ərazisində 1000-dən artıq ağac əkməmişlər.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi məqsədi ilə keçirilən bu kampaniyada leriklilər indiyədək 8 min ağac əkməmişlər. Layihə çərçivəsində rayonda 20 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

### **Astara rayonu**

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsünə Astara rayonunda birincilər sırasında qoşulan əmək kollektivlərindən biri də rayon meşə mühafizəsi və bərpası müəssisəsidir.

Layihə çərçivəsində müəssisənin tabeliyində olan 3 ərazidə - Asxanakəran, Təngərüd və Şuvi meşəbəyliklərində 100 min ting əkilmişdir.

Ağacəkmə kampaniyasında daha çox yerli ağac növlərinin - şabalıdyarpaq palıd, dəmirağac, qoz, fıstıq, Şərq çınarı, sərv, dəfnə ağacı, şam, palma, qızılgöz və digər ağacların əkininə üstünlük verilir.

Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Zeynulla Şükürov bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsünə həvəslə qoşulan əmək kollektivi 30 hektar sahədə meşə əkini aparmışdır. İlin sonunadək bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Ölkəmizdə uğurla həyata keçirilən yaşıllaşdırma kampaniyası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarına müəssisənin tinglik təsərrüfatında yetişdirilən 40 min ədəd müxtəlif növ ağac tingi verilmişdir.

### **Tovuz rayonu**

Tovuz meşə mühafizəsi və bərpası müəssisəsindən verilən məlumata görə, aprelin 17-dən başlayaraq Beynəlxalq Yer Günü münasibətilə idarədə və bir sıra digər müəssisə və təşkilatlarda ağac əkini kampaniyaları keçirilmişdir.

İlk növbədə, idarənin həyatında təmizlik işləri görülmüş, sonra iki hektar sahədə meşə əkini və bərpası işləri aparılmışdır.

Heydər Əliyev Fondunun "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan tovuzlular şənbə və bazar günü keçirilən iməciliklərdə rayonun müxtəlif ərazilərində 5 min ədəd ting əkməmişlər.

### **Xanlar rayonu**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü "Hərəməz bir ağac əkək!" təşəbbüsünə qoşulan Xanlar rayonunun sakinləri növbəti iməciliyi Hacıkənddə keçirmişlər. Onlar burada məhv olmuş meşə sahələrində 30 minə yaxın palıd, ağcaqayın, qoz və s. uzunömürlü ağac əkməmiş, sahələri mal-qaradan qorumaq üçün tikanlı məftillərdən çəpər çəkməmişlər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Turani Əliyev demişdir ki, iməcilikdə təxminən 10 min nəfər iştirak etmişdir.

Xanlar rayon meşə mühafizəsi və bərpası müəssisəsi nəcib təşəbbüsündə daha yaxından iştirak edərək iməciliyə çıxanları əkin üçün kifayət qədər tinglə təmin etmişdir.

### **Ağsu rayonu**

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən "Hərəməz bir ağac əkək!" kampaniyası Ağsu rayonunda uğurla davam etdirilir. Hər dəfə ağac əkini iməciliyinə 1200-1300 nəfər rayon sakini çıxır. Onlar bu xeyirxah və nəcib işdə yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirirlər. Yaşıllaşdırma kampaniyasında gənclər xüsusi fəallıq göstərirlər.

Az vaxtda şəhərin parklarında, xiyabanlarında, məktəblərin həyətyanı sahələrində, küçə və yolların ətrafında 15 mindən çox çınar, ağcaqayın, qarağac və digər ağaclar əkilmişdir.

Hava şəraitinin əlverişli keçməsi də rayonda ağacəkmə kampaniyasının mütəşəkkilliklə davam etməsinə şərait yaradır.

**Heydər Əliyev Fondunun daha bir xeyirxah layihəsi.  
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin roman və hekayələrindən ibarət  
5 kitab Türkiyədə nəfis tərtibatla nəşr edilmişdir**

AzərTAc xəbər verir ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları, “Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayələr kitabları Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur.

5 kitabda toplanmış roman və hekayələri türk dilinə Əli Əkbər Əliyev və Azad Ağayev çevirmişlər. Kitablarda üz qabığında əsərlərdəki personajlara uyğun şəkillər və yazıçının həyat, yaradıcılıq yolunu əks etdirən yığcam məlumatlar verilmişdir.

Həmin məlumatlarda qeyd edilir ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında roman janrının bünövrə daşlarını qoyanlardan biri olmuşdur. Yazdığı 6 roman və yüzlərlə hekayələri ilə yanaşı, onun böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının ən dərin bilicisi və tədqiqatçısı olduğu da vurğulanır. Yaradıcılığında həmişə zülmə, ədalətsizliyə qarşı mübarizə prinsiplərini ön plana çəkən yazıçı bir qayda olaraq cəsarətli, mübariz insanları əsərlərinə qəhrəman seçir, bədbinliyi tənqid atəşinə tuturdu. Sovet rejimi çərçivəsində irticanın meydan suladığı çağlarda belə quruluşun insanlığa nə qədər yabançı olduğunu ayrı-ayrı fakt və detallarla, obrazların dili ilə özünəməxsus məharətlə oxucuya çatdırırdı.

Mir Cəlal Paşayev nadir yazıçılardan biridir ki, SSRİ dövründə, qondarma sosialist realizminin ədəbiyyatı dar bir çərçivəyə aldığı bir vaxtda belə öz fikirlərini, azadlıq düşüncələrini ifadə edir, hər bir oxucunun qəlbinə yol tapır, həmişə istedad və cəsarəti ilə seçilirdi. Elə buna görədir ki, bir çox yazarlardan fərqli olaraq, Mir Cəlalin həmişəyaşar əsərləri bu gün də öz aktuallığını, əhəmiyyətini saxlayır, insanlara mənəvi zövq verir, xüsusilə gənc nəsli milli-mənəvi və əxlaqi dəyərlərə sahib çıxmağa çağırır.

Mir Cəlal şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan nadir sənətkarlardan olmuşdur. Azərbaycanın ən nüfuzlu universitetində ondan dərslər alan minlərlə tələbə bu gün də xeyirxah insanın yaxşılıqlarını unutmur, böyük ədibi özlərinə həm müəllim, həm də mənəvi ata hesab edirlər. Vaxtilə onun mühazirələrindən bəhrələnən yüzlərlə gənc alimlik mərtəbəsinə yüksəlib, Azərbaycanın ən dəyərli insanları cərgəsinə qoşulubdur.

Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkə oxucularına çatdırılmasına və eyni zamanda, müxtəlif xalqlara məxsus ən dəyərli əsərlərin dilimizə çevrilib nəşr edilməsinə daim yardımçı olan Heydər Əliyev Fondunun bu təşəbbüsü də olduqca təqdirəlayiqdir.

Bunu türk oxucularının bu əsərlərə, Mir Cəlal yaradıcılığına dərin marağı, kitablarda qısa vaxtda qardaş ölkədə geniş populyarlıq qazanması bir daha sübut edir.

Bu kitablarda həm də görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin gələn il 100 illik yubileyinə dəyərli töhfədir.

**AzərTAc  
27 aprel 2007-ci il**

### **Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 27-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür. Mehriban xanım 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının - İSESKO-nun rəhbərini salamlayaraq, onun yenidən Azərbaycana gəlməsindən məmnunluğunu söylədi. Dövlətimizin yüksək mükafatı — “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə baş direktoru təbrik edən Mehriban Əliyeva özünün də xoşməramlı səfiri olduğu İSESKO-nun dünyada nüfuzunun getdikcə artmasından, islam ölkələrində gördüyü genişmiqyaslı işlərdən qürur duyduğunu bildirdi.

Səmimi qəbula və xoş sözlərə görə təşəkkür edən İSESKO-nun baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən məmnunluğunu vurğuladı. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirdi.

Sonra Mehriban Əliyeva və Əbdüləziz bin Osman əl-Tüveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzaladılar. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənilib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

İSESKO-nun baş direktoru və onu müşayiət edən nümayəndələr Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdirdilər.

**AzərTAc**  
**28 aprel 2007-ci il**



**Heydər Əliyev Fondu ilə tanışlıq.  
Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Heydər Əliyev Fondunda olmuşdur  
(30 aprel 2007-ci il)**

AzərTAc xəbər verir ki, Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev aprelin 30-da Heydər Əliyev Fondunda olmuşdur.

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

Fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış olan Muxu Əliyev ümummilli liderimizin ailə albomundan götürülmüş şəkillərə, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə, ulu öndərin layiq görüldüyü yüksək orden və mükafatlara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi.

Dağıstanlı qonaq görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinin bütün keçmiş İttifaq məkanında, xüsusilə qonşu Dağıstanda həmişə hörmətlə anıldığını, onun bütün Qafqazın müdrik ağsaqqalı kimi tanındığını bildirdi.

Muxu Əliyevə məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Muxu Əliyev Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli şəxsiyyətin şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın adından Dağıstan Respublikasının Prezidentinə “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etdi.

Dağıstan Respublikasının Prezidenti M.Əliyev xatirə olaraq Fonda hədiyyə təqdim etdi.

**AzərTAc  
1 may 2007-ci il**



**Bakı Dövlət Universitetində Heydər Əliyev Fondunun hədiyyə etdiyi kitabların  
sərgisi keçirilmişdir**

Aprelin 30-da Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev Fondu tərəfindən alınmış və BDU-ya hədiyyə edilmiş kitabların sərgisi təşkil olunmuşdur.

Bu münasibətlə təşkil olunmuş tədbirdə universitetin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirmişdir ki, elm və təhsilimizin inkişafında və onun dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Fond tərəfindən Rusiyanın müxtəlif nəşriyyatlarında çapdan çıxmış 5 minə yaxın kitab alınaraq respublikamızın ali məktəblərinə, o cümlədən 919 adda mindən çox kitab BDU-ya hədiyyə olunmuşdur. Bu dərsliklər biologiya, kimya, tətbiqi riyaziyyat və kibernetika, geologiya, beynəlxalq hüquq, sosial elmlər, psixologiya, tarix, filologiya, jurnalistika və sair sahələri əhatə edir. Həmin dərsliklərin və dərs vəsaitlərinin dilimizə tərcümə olunub kütləvi tirajla nəşr edilməsi də nəzərdə tutulur.

Rektor Abel Məhərrəmov, akademik Fuad Qasımzadə, professor Abuzər Xələfov və digər nətiqlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan razılıqla danışıq, universitetin kollektivi adından Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirmişlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilimizlə bağlı imzaladığı sənədlərin əhəmiyyəti vurğulanmış, çıxış edənlər bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

**AzərTAc**  
**1 may 2007-ci il**

**Belarus Prezidenti Heydər Əliyev Fondunda olmuşdur  
(Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 3-də  
Heydər Əliyev Fondunda olmuşdur)**

AzərTAc xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Fondun prezidenti Mehriban Əliyeva ali qonağı səmimiyyətlə salamlayaraq, onu müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondla görməkdən məmnun qaldıqlarını bildirdilər.

Dövlət başçıları və Mehriban xanım Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun yaranması, məqsədi, fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri barədə sənədli filmə baxdılar.

Prezident Aleksandr Lukaşenko Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirdi.

Sonra dövlətimizin başçısı ali qonağı Fondun ekspozisiyası ilə tanış etdi.

Ulu öndərin uşaqlıq, təhsil illərinə aid fotosəkillər, sənədlər, vaxtilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar Aleksandr Lukaşenkoda xüsusi maraq oyatdı. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və bunun təməli olan iqtisadi islahatların həyata keçirilməsində həlledici rolunu yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev həmkarını ulu öndərin neft strategiyasının zirvəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış etdi, bu layihənin nəinki regionda, həm də bütün dünyada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı.

Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotosəkillərə də maraqla baxdı.

Belarus Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə öz dərin ehtiramını bildirdi və Fondla tanışlıqdan zəngin təəssürat aldığını vurğuladı.

Fondun prezidenti Mehriban Əliyeva ali qonağa xatirə hədiyyəsi təqdim etdi.

**AzərTAc  
3 may 2007-ci il**

**Moskvada Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılıb**  
**Leyla Əliyeva: "Heydər Əliyev bu gün aramızda yoxdur,**  
**lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır"**

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilmişdir. Gecəni ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu təşkil etmişdi. Rusiya və Azərbaycan ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri gecə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlandı. MDBMİ (U)-nun prorektoru İvan Tyulin gecənin məhz bu ali məktəbdə keçirilməsinin rəmzi mənə daşdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev Moskvada işləyərkən onun inkişafına böyük diqqət yetirirdi. O xatırladı ki, böyük dövlət xadimi Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona MDBMİ-nin Fəxri doktoru adı verilmişdi. İ.Tyulin vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni bitirmişdir, hazırda isə burada Heydər Əliyevin nəvəsi Leyla Əliyeva təhsil alır. Prorektor dedi: "Hazırda MDBMİ-də Azərbaycandan yüzdən çox gəncin təhsil aldığını qeyd etməyə bilmərəm. MDBMİ onlar üçün doğma evə çevrilmişdir".

Sonra söz Heydər Əliyev Fondunun nümayəndəsi Leyla Əliyevaya verildi. L.Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müasir tarixindəki rolundan və şəxsən onun üçün necə böyük əhəmiyyət daşdığından söhbət açdı. O vurğuladı ki, bu böyük İnsan müstəqil Azərbaycanın Prezidenti olarkən indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratmışdır. Leyla Əliyeva dedi: "Heydər Əliyev bu gün aramızda yoxdur, lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır". L.Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq bildirdi ki, üç il ərzində Fond ölkə əhalisinin bütün təbəqələrinin dəstəyini və etimadını qazanmışdır. Moskvada artıq Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılmışdır və o, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə hər cür yardım göstərəcəkdir.

L.Əliyeva dedi: "Bu gün Heydər Əliyev haqqında təkcə siyasi xadim və ictimai lider kimi danışmaq mənim üçün bir qədər çətinidir, çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi açma biləcəyim bir İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi. İşinin həddən artıq çoxluğuna, ağırlığına baxmayaraq, o, həmişə ailəsi üçün vaxt tapırdı. O, mənim babam, dostum, dəstəyim və dayağım idi. Mən onun yoxluğunu həmişə hiss edəcəyəm. Bəzən deyirlər ki, əvəzolunmaz adamlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi". L.Əliyeva öz çıxışını babasına həsr etdiyi şeir ilə bitirdi.

Sonra Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətindən bəhs edən film göstərildi. Gecədə çıxış edən Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı, "Taleyin dolanbacları. Heydər Əliyev" kitabının müəllifi Nikolay Zenkeviç, Rusiya Federasiyasının YUNESKO-dakı komissiyasının sədri, senator Aleksandr Dzasoxov, Rusiya Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kobzon, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni tarixindəki misilsiz rolundan danışmışlar. Sonra təşkil edilmiş konsertdə İosif Kobzon, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə çıxış etdilər. MDBMİ-nin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunmuş, gecənin iştirakçılarında H.Mirələmov və V.Andrianovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı paylanmışdır.

Leyla Əliyeva AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: "Babam haqqında xatirələrim o qədərdir ki, sözlə demək mümkün deyildir. Biz Moskvada görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş gecə keçirdik. Mən Heydər Əliyevin xatirə gecəsini məhz Moskvada, Rusiyada təşkil etmək istəyirdim. Düşünürəm ki, gecə yaxşı keçdi, mən onun fəaliyyəti barədə, ən əsası isə babam, doğma, yaxın və sevimli insan haqqında danışdım. O, məni çox istəyir və həmişə deyirdi ki, nənəmə çox oxşayıram. Biz onunla saatlarla çox şey barədə söhbət edirdik. O, həqiqətən, qeyri-adi və valehedici insan, mənim üçün həm dost, həm baba, həm dəstək və həm də dayaq idi. Bir sözlə, o, mənim üçün hər şey idi və çox təəssüflər olsun ki, indi o, bizimlə deyildir. Ancaq onun, əslində, xilas etdiyi və yenidən yaratdığı Azərbaycan, onun bütün xeyirxah işlərini davam etdirən Heydər Əliyev Fondu yaşayır". Leyla Əliyeva Heydər Əliyev Fondunun Moskvada necə fəaliyyət göstərəcəyi barədə də danışmışdır: "Biz xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi işinə hərtərəfli kömək edəcək, habelə Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edəcək, Rusiya cəmiyyətinə müasir Azərbaycanın reallıqlarını göstərəcəyik. Bizim gənclərimiz çox fəaldırlar, mən onlarla işləməyimə çox şadam, çünki hiss edirəm ki, onların ürəyi Azərbaycan xalqı üçün, doğma Azərbaycan üçün döyünür. Bu, çox xoşdur. Düşünürəm ki, biz birlikdə çox şeyə nail olacağıq". Leyla Əliyeva vurğulamışdır ki, Heydər Əliyevin fəaliyyətindən bəhs edən bir çox kitablar yazılmışdır, lakin bu böyük şəxsiyyət barədə bir kitabda söhbət açmaq mümkün deyildir. O demişdir: "Biz xatirə gecəsinə gələnələrə "Görkəmli insanların həyatı" seriyasından "Heydər Əliyev" kitabını payladım. Düşünürəm ki, qonaqların əksəriyyəti Moskvada işlədiyi dövrdə böyük nüfuzla malik

olmuş və xeyirxah işlər görmüş Heydər Əliyev haqqındakı bu kitabı artıq oxumuşlar. Bu kitabda Heydər Əliyev, əsasən, siyasi xadim və dövlət xadimi kimi təqdim olunur. Mənim isə öz ideyam var, ola bilsin, gələcəkdə Heydər Əliyev haqqında öz kitabımı yazı biləcəyəm. Onu baba, ailə başçısı kimi təqdim etmək, uşaqları ilə necə ünsiyyət bağlamasından söhbət açmaq istəyirəm. Çünki bu ayrıca tarix, onun qeyri-adi insan olmasını göstərən ayrıca böyük bir aləmdir. Bu barədə az adam bilir. O, çox xeyirxah, düzgün, ədalətli və güclü insan idi. O, bizimlə olanda elə bilirdik ki, arxamızda dağ var. Onunla ünsiyyətdən alınan zövqü sözlə izah etmək mümkün deyil, çünki bu insanla istənilən mövzuda danışmaq olurdu. Nə qədər məşğul olsa da həmişə mənim məktəb, universitet işlərimlə, dostlarımla maraqlanırdı. O, hər şeyi, hətta mənim dostlarımla, tanışlarımla adlarını da bilirdi. Bəzən deyirlər ki, əvəzəlməz adamlar yoxdur, mən bu fikirlə razı deyiləm, Heydər Əliyev əvəzolunmaz insan idi".

**AzərTAc**  
"Səs", 12 may 2007-ci il

**Azərbaycanın gələcəyi naminə.  
Heydər Əliyev Fondu Fəaliyyətini məhz bu istiqamətdə qurub**

Fondun həyata keçirdiyi irimiqyaslı proqram və layihələr, xeyriyyəçilik tədbirləri bunu deməyə əsas verir.

“Birinci xanım” ifadəsi dünyanın əksər ölkələrində eyni cür qəbul edilir. Bu, dövlət başçısının həyat yoldaşının siyasi statusudur. Bir çox hallarda həmin statusu daşıyan şəxsə göstərilən diqqət ölkə rəhbərinə olan maraqdan irəli gəlir. Amma bəzən bu maraq birinci xanımın özünün ictimai-siyasi fəaliyyətindən, ölkədə və dünyada cərəyan edən proseslərdə oynadığı önəmli roldan qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevaya təkcə ölkəmizdə deyil, bütün dünyada olan maraq və xüsusi diqqət məhz onun ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır. Mehriban xanımın daşdığı rəsmi statuslar da bunu təsdiqləyir. Heydər Əliyev Fondunun və “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı.

Bütün bu sadalananlardan da göründüyü kimi, Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti çoxşaxəli və kifayət qədər genişdir. Amma sözsüz ki, onun fəaliyyətinin əsas hissəsini ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond təşkil edir. Birmənalı olaraq qeyd edilməlidir ki, Fondun tutduğu istiqamət, yarandığı gündən həyata keçirilən irihəcmli layihə və proqramlar həyatı əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun rəsmi açılışının qeyd edildiyi gündən (2004-cü il mayın 10-u) indiyədək həyata keçirilən çoxsaylı tədbirlər, reallaşdırılmış əhəmiyyətli layihələr ölkənin ictimai-sosial həyatında xüsusilə böyük rol oynamışdır. Fond xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, respublikamızın tərəqqisi, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin həyata keçirilməsinə dəstək verilməsində, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğ olunması istiqamətində əvəzsiz rol oynayır. Təşkilat həmçinin, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadıq, hərtərəfli biliklərə malik vətəndaşlar kimi yetişdirilməsi işinə xidmət edən layihələrin gerçəkləşdirilməsinə, ölkəmizin beynəlxalq nüfuzunu artıran tədbirlərin həyata keçirilməsinə ( idman yarışları, rəsm əsərlərinin sərgisi, müxtəlif səpgili xeyriyyəçilik aksiyaları və s.), Azərbaycan həqiqətlərinin dünyada tanınması istiqamətində görülən işlərə, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə ciddi dəstək verir.

Heydər Əliyev Fondunun uşaq evləri, internat məktəbləri, valideyn himayəsindən məhrum uşaqları himayəyə götürməsi, təhsilə, məktəb tikintisinə diqqət ayırması xüsusi qeyd edilməlidir. Görülən işlər Mehriban Əliyevanın bütövlükdə Azərbaycanın gələcəyi uğrunda yorulmadan çalışdığına əyani sübutudur. Fond açıldığı ilk gündən ümummilli lider Heydər Əliyevin xalqını sevən hər bir azərbaycanlı üçün devizə çərilmiş “Uşaqlar bizim gələcəyimizdir” sözlərini rəhbər tutaraq fəaliyyətə “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsini həyata keçirməklə başladı. Mehriban Əliyeva ilk öncə uşaq evləri və internat məktəblərin durumu ilə maraqlandı və bu təhsil ocaqlarının ayrı-ayrılıqda hər birinə baş çəkərək vəziyyətlə yaxından tanış oldu. Fondun layihələri əsasında Bakının bütün körpələr və uşaq evləri, internat məktəbləri, o cümlədən əqli cəhətdən zəif uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri əsaslı təmir olunaraq, yeni avadanlıqlarla təmin edildi. Dünənədək öz-özlərini kimsəsiz hesab edən uşaqlar ölkənin birinci xanımının simasında arxa və dayaq tapdılar. Mehriban xanım valideyn himayəsindən məhrum hər bir uşağa qucaq açıb, onlardan bir ana kimi qayğısını , diqqətini əsirgəmir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi digər vacib və önəmli layihələrdən biri də “Təhsilə dəstək” proqramıdır. Bu proqram çərçivəsində həyata keçirilən “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi əsasında paytaxtda və respublikanın bütün regionlarında yeni məktəblər inşa edilib, tədris binaları əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilib. Hazırda Fondun xətti ilə respublikamızın əksər şəhər və rayonlarında, digər yaşayış məntəqələrində irimiqyaslı layihələr həyata keçirilir. Təkcə son 2 ildə ölkəmizdə 200-dən çox yeni məktəb və əlavə korpuslar tikilib istifadəyə verilib, bu iş indi də davam etdirilir. Fond məktəb tikintisi ilə yanaşı, təhsil müəssisələrinin lazımı avadanlıq və dərsliklərlə təmin edilməsilə də məşğul olur. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək” proqramı çərçivəsində nəinki təhsilin Azərbaycan dilində aparıldığı məktəblər, həmçinin qeyri-Azərbaycan dilli məktəblərə də yardımlar edilir. Belə ki, Qax, Zaqatala, Balakən rayonlarının tədrisin gürcü dilində aparılan məktəblərinin 1-2-ci sinif şagirdlərinə Fond tərəfindən yeni dərsliklər və məktəb ləvazimatı təqdim edilib.

Həyata keçirilən müxtəlif proqramlardan göründüyü kimi, Mehriban Əliyeva səhiyyə sahəsində də dəqiq kurs müəyyənləşdirib. Bu sırada əsasən uşaqlar arasında geniş yayılmış talassemiya, hemofiliya, şəkər xəstəliyi , urologiya əsas yer tutur. Artıq üçüncü ildir ki, Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı ölkədə 14 yaşına qədər qeydə alınmış xəstələrin insulin və şpris-qələmlə təmin olunmasına

imkan yaradır. “Talassemiyaşız həyat naminə” layihəsi isə ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə həm də ölkədə diaqnostik mərkəzin tikintisini nəzərdə tutur. Artıq bu işə də başlanılıb. Proqram çərçivəsində hər həftənin cümə günü talassemiyaşılı xəstələr üçün paytaxtın müxtəlif müəssisələrində və bölgələrdə qanvermə aksiyaları keçirilir.

Mehriban xanımın ötən ay Fransaya etdiyi səfər və yüksək səviyyədə keçirdiyi müxtəlif görüşlərə dünyanın ən nüfuzlu KİV-lərinin böyük diqqət ayırması da ölkəmizin birinci xanımının şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə yönəlmiş hədsiz marağın bir nümunəsi hesab edilə bilər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə amnistiya aktı layihəsinin təqdim edilməsi cəmiyyətdə birinci ledinin humanizm kimi bəşəri dəyərlərə, Heydər Əliyevdən başlanan bu xeyirxah ənənəyə sadıqlığını təsdiqləyən növbəti addım oldu. Mehriban xanım nəcib və xeyirxah əməllərinin siyahısına daha mühüm bir humanist aksiya əlavə etməklə bir daha təsdiqləmiş oldu ki, rəhbərlik etdiyi Fondun fəaliyyəti ilk növbədə insanlara xeyirxahlıq və nəciblik kimi dəyərlərin aşılmasına yönəlmişdir.

Heydər Əliyev Fondu, başda qurumun rəhbəri Mehriban Əliyeva olmaqla Azərbaycan üçün davamlı olaraq çalışmaqda, ölkəmizin gələcəyinin təmin edilməsinə sanballı töhfələr verməkdədir.

**Nazilə Nərimanqızı**  
**“İki sahil”, 16 may 2007-ci il**

## Heydər Əliyev Fondunun yeni nailiyyətləri

### ŞƏKİ

Şəki şəhərindəki R.Əfəndiyev adına 10 nömrəli orta məktəbin tədris korpusu 1937-ci ildə tikilib.

Sonrakı illərdə məktəbin həyətində əlavə yardımçı tikililər də inşa olunmuşdu. Lakin onlar son vaxtlar demək olar ki, yararsız vəziyyətə düşmüşdü.

2006-cı ilin yayında həmin birmərtəbəli binalar söküldü, onların yerində yeni tədris binası ucaldıldı. Bu yeni tədris binası "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmişdir.

Bina üçmərtəbəlidir, 12 otaqdan ibarətdir, 220 şagirdlikdir. Yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur, Belə ki, buraya 110 təzə parta, 220 şagird stullu, 11 yazı taxtası, 11 şkaf, 11 paltarasan və 11 müəllim stulu alınmışdır.

Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli orta məktəbdə hazırda 950 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 170 nəfərdən çox müəllim və tərbiyəçi məşğul olur.

\* \* \*

Şəkinin İncə-Zunud kəndindəki 240 yerlik məktəb binasının inşasına (Heydər Əliyev Fondunun dəstəyi ilə) 2005-ci ilin iyun ayında başlanmış və 2006-cı ilin aprelində tikinti işləri başa çatdırılmışdır.

Məktəb binası 16 otaqdan ibarətdir.

Yeni məktəb binası istifadəyə verilərkən bura 130 parta, 260 şagird stulu, 52 stul, 29 paltarasan, 6 kompüter üçün və 13 yazı stolu, 16 soba, 27 müxtəlif stollar, 27 şkaf gətirilmişdir.

\*\*\*

2005-ci dərslər ilində Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki rayonundakı Oraban kəndində 200 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Bina yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, məktəbə 100 ədəd şagird masası, 11 ədəd yazı lövhəsi, 20 ədəd müəllim masası, 31 ədəd müəllim stulu, 17 ədəd şkaf verilmişdir.

Oraban kənd orta məktəbində hazırda 257 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 37 müəllim və tərbiyəçi məşğul olur.

### QAX

Turaclı kənd orta məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ilin dekabr ayında tikilib, 240 yerlikdir. Müasir üslubda tikilmiş həmin məktəb parta, stol, stul, şkaf, yazı taxtası, mebel və digər avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin cari dərslər ilində informasiya və kommunikasiya qurğuları ilə təmin olunması da nəzərdə tutulmuşdur.

\* \* \*

Qax şəhərindəki 1 nömrəli məktəbin bir əsrə bərabər tarixi vardır. Məktəbin yeni tədris binası 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş, cari dərslər ilinin sentyabrında istifadəyə verilmişdir. 260 şagird yeri olan bu məktəb lazımi avadanlıqlarla da təchiz olunmuşdur. Burada müasir tələblərə cavab verən fənn kabinetləri də fəaliyyət göstərir. Məktəbdə 8 yeni kompüter olan informatika otağı da təşkil edilmişdir.

**İnformasiya şöbəsi**  
**"Azərbaycan müəllimi", 18 may 2007-ci il**

**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Luvr muzeyinin direktoru Anri Luaret mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur)**

Luvr muzeyinin direktoru Anri Luaret mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur. Fondun əməkdaşı hörmətli qonağa Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən fond tərəfindən Rusiyada nəşr olunmuş 5 min müxtəlif adda dərslik, elmi, bədii ədəbiyyat alınıb respublikamızın ali məktəblərinə paylanmışdır. 1674-cü ildə Parisdəki Versal sarayında yaradılmış və Dünya Mədəni İrs siyahısına salınmış açıq səma altındakı iki nadir heykəlin fond tərəfindən bərpası barədə verilən məlumat qonağı razı saldı.

Luvr muzeyinin direktoru Anri Luaret və onu müşayiət edən qonaqlar sonra fondun muzeyinə baxdılar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən fransalı qonaq görkəmli siyasi xadim Heydər Əliyevin orta və ali məktəblərdə yalnız "əla" qiymətlərlə oxumasına diqqət yetirdi. Onun Moskvada keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri kimi, eləcə də müstəqil dövlət quruculuğuna başlayan gənc Azərbaycan dövlətinin lideri kimi genişmiqyaslı fəaliyyətini yüksək dəyərləndirdi. Fransa-Azərbaycan dostluğunun təməlinin də məhz onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qoyulduğunu vurğuladı, müdrik dövlət xadimi Heydər Əliyevin xatirəsinə Fransada hər zaman böyük ehtiram bəsləndiyini söylədi. Luvr muzeyinin direktoru Anri Luaret fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan fondla tanışlığın, bu qurumun çoxşaxəli fəaliyyətinin onda zəngin təəssürat doğurduğunu dedi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından qonağa fondun layihəsi əsasında hazırlanmış "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqla birlikdə olmuşdur.

**“Azərbaycan”, 30 may 2007-ci il**



## **Heydər Əliyev Fondu ilə "Or-Avner" Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalanmışdır**

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Mehriban xanım qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, fond yarandığı vaxtdan Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği, əhalinin sağlamlığının mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr həyata keçirmişdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən fond BMT-nin İnkişaf Fondu ilə birlikdə "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair" layihəni uğurla başa çatdırmışdır. Ötən il Latin Mədəniyyəti Akademiyası və Vaşinqton Elmlər Akademiyası ilə birgə keçirilən konfranslar da səmərəli olmuşdur. Fond Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar üçün müasir təhsil kompleksi inşa etməklə yanaşı, Fransanın Versal sarayında və parkında iki abidənin də bərpa işlərini aparır. Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıda Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması başa çatdırılmışdır. Mehriban Əliyeva dünyanın ən inkişaf etmiş xalqlarından biri olan yəhudilərin Azərbaycanda qədim tarix və mədəniyyətinin mövcudluğunu xatırladaraq yəhudi uşaqları üçün təməli qoyulan təhsil mərkəzinin inşasının da ölkəmizdə tolerantlığın yeni bir təzahürü olduğunu bildirdi. Bundan əvvəl də dünya yəhudilərinin nüfuzlu təşkilatları ilə fond arasında əlaqə yaradıldığını bildirdi, "Or-Avner" Beynəlxalq Fondu ilə əməkdaşlığın da səmərəli olacağını söylədi.

Lev Levayev Azərbaycan Prezidenti ilə görüşlərinin qəlbində silinməz iz qoyduğunu bildirdi, Mehriban xanımın rəhbərlik etdiyi fondun ölkə daxilində və xaricdə kifayət qədər nüfuzlu bir qurum kimi tanındığını, qəbul edildiyini vurğuladı. O, rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini söylədi.

Heydər Əliyev Fondu ilə "Or-Avner" Fondu arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalandı. Sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və "Or-Avner" Fondunun prezidenti Lev Levayev imzaladılar.

L.Levayev müsahibəsində dedi ki, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan fondun fəaliyyətini yüksək qiymətləndirirəm, Bakıda təməli qoyulan yəhudi təhsil mərkəzinin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına səmərəli kömək göstərəcəyinə inanır və imzalanan sazişin real nəticələri olacağına əminəm. O əlavə etdi ki, rəhbərlik etdiyi qurum 1992-ci ildə yaradılmışdır, Rusiyada fəaliyyət göstərir. Heydər Əliyev Fondu kimi genişmiqyaslı layihələr həyata keçirməsə də, MDB ölkələrində xeyli sayda təhsil kompleksi inşa etmiş, səhiyyə və sosial yönümlü layihələri reallaşdırmışdır.

**AzərTAc**  
**1 iyun 2007-ci il**

## **Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunmasında fəal iştirak edir**

### **Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdimat mərasimi keçiriləcək**

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Heç bir uşağı nəzərdən qaçırmayacaq" kampaniyası çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılmasını həyata keçirir. 2006-cı ildən başlayaraq keçirilən mükafatlandırma kampaniyasının əsas məqsədi uşaqlar üçün, uşaqlarla işləyən təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək, apardıqları işlərə cəmiyyətin diqqətini yönəltmək və uşaqlara dair fəaliyyətlə məşğul olmağa daha çox təşkilat və şəxsləri cəlb etməkdən ibarətdir. Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) bu kampaniya çərçivəsində 2007-ci il üçün yeddi nominasiya üzrə qalib elan olunmuş, qurum və şəxslərin mükafatlandırma mərasiminin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əliyeva uşaqların hüquqlarının təbliği və müdafiəsinin günün aktual məsələlərindən olduğunu vurğuladı: "Uşaqların hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Biz bu işdə geniş təbliğat işləri aparmaqla, ictimaiyyətin maarifləndirilməsinə də köməklik göstərməliyik. Bu baxımdan, belə sorğuların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının qorunması sahəsində xidmətləri olanlara mükafatlar təqdim etməyimiz müxtəlif qurum və təşkilatları bu işdə daha fəal olmağa çağırmaqla yanaşı, onları daha da həvəsləndirir. Tədbirlərin vaxtaşırı keçirilməsi bu xeyirxah işdə digər qurum və təşkilatlara da stimül verir".

Xatırladaq ki, 2006-cı ildə birinci dəfə keçirilən mükafatlandırma mərasimi zamanı uşaqlarla bağlı fəaliyyətin müxtəlif sahələrini əhatə edən yeddi nominasiya üzrə qaliblər müəyyən edilib. 2006-cı ildə apardıqları işə görə uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində ilin dövlət qurumu kimi-Təhsil Nazirliyi, İlin Adamı nominasiyası üzrə isə - Heydər Əliyev Fondunun Prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva layiq görülüb. Hər il keçirilməsi nəzərdə tutulan bu mərasimin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Uşaq Təşkilatı, Hüquq Dünyası Təşkilatı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Təmiz Dünya ictimai birliyinin nümayəndələrindən ibarət olan Təşkilat Komitəsi də yaradılıb. Təşkilat Komitəsi mart-may aylarında bir neçə iclas keçirib və mükafatın verilməsi ilə bağlı əsas məqamları müəyyənləşdirib.

Tədbirin sonunda may-iyun ayları ərzində QHT-lər arasında keçiriləcək sorğuya əlavə olaraq respublikanın 5 iri şəhər və rayonunda əhali arasında sorğuların təşkil ediləcəyi də bildirildi. Bu sorğular vasitəsilə yeddi nominasiya üzrə namizədlər müəyyənləşdiriləcək. İyun ayının 10-a kimi sorğuların yekunlaşdırılması planlaşdırılır. Bundan sonra isə əldə olunan materiallar təhlil edilərək, nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim ediləcək. Mərasim iyun ayının 15-də Milli Qurtuluş Günündə M.Maqomayev adına Dövlət Filarmoniyasında gerçəkləşəcək.

**KÜBRA**

**“Səs”, 6 iyun 2007-ci il**

**Xarici şirkətlərin Heydər Əliyev Fonduna hədiyyə etdiyi müasir tibb avadanlığı  
Səhiyyə nazirliyinə təqdim olunmuşdur**

İyunun 8-də Heydər Əliyev Fondunda Almaniyanın tanınmış "Fresenius Medical Care" və "Karl Storz" şirkətlərinin hədiyyə etdiyi tibb avadanlığının rəsmi təqdim edilməsi mərasimi olmuşdur.

"Fresenius Medical Care" şirkətinin nümayəndələri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məlumat verdilər ki, təqdim edilən humanitar yardım dünyada müasir tibb avadanlığı kimi sayılan 2 ədəd autogemotransfuziya aparatından və 4 ədəd dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatdan ibarətdir. 130 min avro dəyərində olan bu aparatlar müasir cərrahiyyə sahəsində yeni texnologiyanın tətbiqi baxımından yüksək qiymətləndirilir. Analoqu olmayan autogemotransfuziya aparatının başlıca funksiyası xəstənin əməliyyat zamanı itirilən qanın yenidən ona qaytarılmasını təmin etməkdir. Qanın bu yolla transfuziyası xəstənin qan vasitəsilə müxtəlif virus infeksiyalarına, o cümlədən hepatit B, C, eləcə də immunçatışmazlığı virusuna yoluxma ehtimalını tamamilə aradan qaldırır. Donor qanına ehtiyacı aradan qaldıran aparat həm də əməliyyat zamanı böyük qan itkisinin qarşısını alır.

Dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatın isə uzun müddət və müəyyən miqdarda təyin edilmiş dərman qəbuluna ehtiyacı olan onkoloji xəstələr üçün həyati əhəmiyyəti var.

Azərbaycanın birinci xanımı dəyərli, ölkəmiz üçün çox gərəkli olan tibb avadanlığının təmənnasız olaraq Fonda verilməsinə görə "Fresenius Medical Care" şirkətinə razılığını bildirdi. 2006-cı ildən başlanan əməkdaşlıq çərçivəsində şirkətin ötən il də Heydər Əliyev Fonduna 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı hədiyyə etdiyini, Fondun bu aparatları Azərbaycanın Səhiyyə Nazirliyinə bağışladığını xatırlatdı.

Bildirildi ki, yeni cərrahiyyə texnologiyaları ilə tanınan "Karl Storz" şirkətinin Heydər Əliyev Fonduna bağışladığı 103 min avro dəyərində müasir endoskopik uroloji avadanlıq və aparatlar isə müalicə metodlarını yüksəltməyə və dünya standartları səviyyəsində aparmağa imkan verir. Bu avadanlıqlar kişilərdə prostat vəzinin adenomasında, sidik kisəsinin müxtəlif xəstəliklərində, kəskin və xroniki böyrək çatışmazlığında diaqnostika imkanlarını genişləndirməyə və uroloji xəstələrin radikal müalicəsində əvəzsiz rol oynayır.

Mehriban xanım xarici şirkətlərin Fonda bağışladığı tibb avadanlığının rəsmən Səhiyyə Nazirliyinə verilməsi barədə sənədləri nazir Oqtay Şirəliyevə təqdim etdi, tövsiyələrini söylədi.

**AzərTAc**  
**09.06.2007**

**Avropa Şurasında “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu /Heydər Əliyev Fondu/” adlı bəyanat yayılmışdır**

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu /Heydər Əliyev Fondu/” adlı bəyanatı Avropa Şurasında yaymışdır. Bəyanatda deyilir:

“Sivilizasiyalar və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələsinin Avropa, habelə dünya ictimaiyyətinin gündəliyində duran yüksək öncüllüyə malik məsələ olduğunu, həm mədəniyyət, həm də dinlərarası tolerantlığın bu dialoqun ayrılmaz tərkib hissəsi olduğunu, qeyri hökumət təşkilatlarının həmin prosesdəki rolunun həm milli, həm də beynəlxalq səviyyələrdə mühüm əhəmiyyət kəsb etdiyini, əsasən müsəlman ölkəsi olan və yüksək milli dəyərlərə malik Azərbaycan Respublikasının tarixən özünün etnik, dini müxtəliflik və tolerantlıq ənənələrinə görə tanındığını, Azərbaycan hökumətinin bu müxtəlifliyi inkişaf etdirmək, ksenofobiya və dini qeyri-tolerantlığın bütün formalarını rədd etmək siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınaraq təqdir olduğunu nəzərə alaraq, biz – bu bəyanatı imzalayanlar bununla Heydər Əliyev Fondunun - Azərbaycanda ən böyük və nüfuzlu QHT-nin mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini və təcrübəsini xüsusi vurğulayaraq, aşağıdakıları bəyan edirik:

-mədəniyyətlər və dinlərarası dialoqa dair çoxsaylı, o cümlədən beynəlxalq forumların və konfransların keçirilməsi;

-“Mədəniyyətlər və dinlərarası dialoqun, tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda ortodoksal kilsəsinin bərpaşına yardım göstərilməsi;

-Or Avner Beynəlxalq Fond ilə əməkdaşlıq çərçivəsində Bakıda bir yəhudi məktəbini, bir uşaq bağçasını, yəhudi tarix və mədəniyyət muzeyini özündə birləşdirən Yəhudi Mədəniyyət Kompleksinin tikintisi;

-“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda bir neçə məscidin bərpaşısı;

-Azərbaycandakı gürcü məktəbləri üçün gürcü dilində dərsliklərin çap olunması;

-2008-ci ildə Bakıda YUNESKO ilə əməkdaşlıq çərçivəsində regional təhsil konfransının keçirilməsi;

-Fransanın Versal şəhərində Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmiş iki abidənin bərpaşısı.

Biz – bu bəyanatı imzalayanlar Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək səviyyədə təqdir edir və keçirilməkdə olan sivilizasiyalararası dialoqa layiqli töhfə olduğunu təsdiqləyir, daha geniş beynəlxalq səviyyədə öyrənilməyə təqdim edirik”.

Bəyanatı Avropanın 60-dan artıq tanınmış və böyük nüfuza malik deputatı imzalamışlar. Bəyanata imza atmış Almaniya, İrlandya, İngiltərə, Çexiya, Bolqarıstan, Rusiya, Moldova və digər ölkələrin deputatları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bəyanatda qeyd olunan müddəaları təqdir etmiş və Heydər Əliyev Fondunun bu təcrübəsinin başqa dövlətlərdə yayılmasını məqsədəuyğun hesab etmişlər.

**AzərTAc**  
**27 iyun 2007-ci il**

**Heydər Əliyev Fondunda "Muğam" jurnalının ilk nömrəsinin və "Muğam-antologiya" layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı keçirilmişdir.**  
**Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın çıxışı**

İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi "Muğam" jurnalının ilk nömrəsinin və "Muğam-antologiya" layihəsi çərçivəsində çap olunmuş Səfiyyəddin Urməvinin (1217-1294) "Şərəfiyyə risaləsi" və "Kitabül-ədvar", habelə Fətullah Şirvaninin (1417-1486) "Musiqi məcəlləsi" əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

"Muğam" jurnalının baş redaktoru Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliyevadır. AMDF nəzdindəki "Muğam mərkəzi"ndə tərtib edilmiş və "Şərqi-Qərb" mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci nömrəsinin oxuculara ünvanlanmış ön sözdə Mehriban xanım Əliyeva nəşrin konsepsiyası haqqında məlumat verir.

Oxucular Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərdən, YUNESKO-nun Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimindən, ümummillə liderimiz Heydər Əliyevin görkəmli musiqiçilərlə görüşündə çəkilmiş fotosəkillərin də verildiyi jurnalda Cəmilə Həsənovanın görkəmli bəstəkar Fikrət Əmirovun simfonik muğamları haqqında məqaləsi, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovla müsahibələrlə, xalq artisti Alim Qasimov, zamanəmizin görkəmli violonçel ustalarından biri Yo-Yo-Ma haqqında məqalələrlə tanış ola biləcəklər. Bundan əlavə, klassik muğamların məzmunu və strukturuna da ayrıca məqalənin yer aldığı jurnalın "Tarixi səhifələri" bölməsində müxtəlif illərə təsadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir, "Qədim dövrlərdən xəbər verən musiqi" məqaləsində Şərqi vokal məktəbindən bəhs olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval, xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poeməsindən parçalar da verilmişdir.

Səfiyyəddin Urməvinin "Kitabül-ədvar" və "Şərəfiyyə risaləsi", Fətullah Şirvaninin "Musiqi məcəlləsi" kitabları haqqında da qısa xülasələrin verildiyi jurnalın ilk nömrəsinin son səhifələrində "Biz muğam haqqında nə bilirik və onun gələcəyi varmı?"- sorğusuna müxtəlif peşə sahiblərinin cavabları da dərc olunmuşdur.

Nəşrin baş redaktoru Mehriban xanım Əliyeva mərasimdə çıxış etmişdir.

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizi Heydər Əliyev Fondunda salamlayıram, sizi bu gün burada görməyə çox şadam. İlk növbədə, mən bizim hamımızı Azərbaycanın iki böyük qələbəsi münasibətilə təbrik etmək istərdim.

Bildiyiniz kimi, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı paytaxtımızda çox uğurla keçmişdir və bizim idmançılarımız bu yarışlarda çox yüksək nailiyyətlər əldə ediblər. Yığma komandamız bürünc medal qazanıb, gimnastımız Aliyə Qarayeva isə qızıl medala layiq görülərək, Avropa çempionu olmuşdur.

Əlbəttə bu, Azərbaycan idmanının çox böyük qələbəsidir. Bu gün bizim ölkəmiz bədii gimnastika üzrə dünyanın beş aparıcı dövləti arasındadır və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.

Eyni zamanda, Azərbaycanın mədəni həyatında da çox əlamətdar bir hadisə baş veribdir. Bildiyiniz kimi, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmışdır. Bu qərar YUNESKO-nun ümumdünya İrs Komissiyasının Yeni Zelandiyada keçirilən 31-ci sessiyasında qəbul olunub və hesab edirəm ki, bu da bizim çox böyük qələbəmizdir. Çünki bu, o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün çox əhəmiyyətli, çox dəyərli tarixi və mədəni abidədir. Çox namizədlər arasında məhz bizim tarixi abidəmiz seçilib və bu münasibətlə də mən sizi ürəkdən təbrik edirəm.

Əziz qonaqlar!

Bu gün biz "Muğam" jurnalını sizin diqqətinizə təqdim edirik. Bu muğamın çoxəsrlik tarixində bütövlükdə muğama həsr olunmuş ilk jurnaldır və əlbəttə ki, bütün muğamsevərlər üçün böyük bir hədiyyədir. Jurnal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunubdur. Bu da jurnalın yayılma dairəsini xeyli genişləndirib və mən əminəm ki, o, təkcə ölkəmizdə yox, dünyanın bir neçə ölkəsində öz oxucusunu tapa biləcəkdir.

Bildiyiniz kimi, Heydər Əliyev Fondu muğama dəstək olan bir sıra layihələr həyata keçirir. Bunlar "Muğam-İrs", "Muğam dünyası", "Muğam ensiklopediyası", "Muğam-internet", "Muğam-dəstgah", "Muğam-antologiya" layihələridir. Bütün bu layihələr barəsində ətraflı məlumatı siz bu jurnalın səhifələrində tapa biləcəksiniz.

Son illər ölkəmizdə muğama çox böyük maraq, çox böyük dəstək var. Çox sevindirici haldır ki, bizim

gənclərimiz də muğam sənətini əsrlərin sınağından keçmiş bir sərvət kimi dəyərləndirirlər. Biz gərək bu sərvəti həm qoruyaq, həm də gələcək nəsillərə çatdıraq. Bizim bu jurnal məhz bunun üçün təsis olunub və buna xidmət edəcəkdir.

Eyni zamanda, bu gün sizin diqqətinizə üç yeni kitab təqdim olunur. Bunların nəşri Heydər Əliyev Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun birgə fəaliyyətinin nəticəsidir. Bu nəşrlər həm kitab, həm də disk şəklində hazırlanıb və muğamın tədqiqi ilə məşğul olan musiqişünaslar üçün böyük bir töhfədir. Əlyazmalar İnstitutu ilə əməkdaşlığımız davam edir və mən inanıram ki, yaxın gələcəkdə yeni-yeni nəşrlər hazırlanacaq və oxuculara çatdırılacaqdır.

Bu gün mən böyük sevinc hissi ilə demək istədim ki, paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Siz yəqin ki, yaxşı xatırlayırsınız, biz bu layihəni birgə müzakirə edirdik. Memarlıq baxımından birgə layihə seçmişdik. Çox gözəl binadır, həm müasirdir, həm gözəldir, həm də bizim ənənələrimizə uyğundur. Muğam Mərkəzi 2008-ci ilin əvvəllərində istifadəyə veriləcəkdir. Mən əminəm ki, bu mərkəz həm sənət evinə, həm muğam məktəbinə, həm muğam muzeyinə, həm də ki, bizim musiqimizə həsr olunmuş bir abidəyə çevriləcəkdir.

Bu gün buraya toplaşan bütün insanların taleyində muğam xüsusi bir yer tutur. Çoxlarınız muğam sənətinə, demək olar ki, bütün ömrünüzü həsr edirsiniz. Mən sizi belə bir jurnalın işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, bizim yeni jurnal həm muğama aid tədqiqatlara yeni təkan verəcək, həm də muğamı populyarlaşdıracaqdır. Bizimlə bu jurnalın hazırlanmasında və muğama həsr olunmuş digər layihələrdə əməkdaşlıq edən, bizə dəstək verən bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Mən sizə möhkəm cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

Çox sağ olun.

\* \* \*

Sənətsünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira SƏFƏROVA yeni jurnalı və nəşrləri Azərbaycan ictimaiyyəti üçün önəmli və əlamətdar hadisə kimi səciyyələndirmişdir. O demişdir ki, xalqımızın musiqi irsinin ən qiymətli incisi olan muğama həsr edilmiş və orta əsrlərdə yazılmış üç risalənin və "Muğam" jurnalının təqdimatı musiqiçilər üçün böyük töhfədir. Bir xalqın musiqi mədəniyyətindən, musiqi irsindən yalnız o vaxt danışmaq olar ki, o xalq öz dəyərlərini qiymətləndirə və yaşada bilsin. Bu baxımdan qloballaşma dövründə musiqi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması çox vacibdir.

Z.Səfərova vurğulamışdır ki, Azərbaycan muğamı hazırda özünün dirçəliş dövrünü yaşayır. Böyük muğam layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində bu gün təqdim olunan üç risalə orta əsr musiqi mədəniyyətimizin güzgüsüdür. Sənətsünas risalələr haqqında ətraflı məlumat vermiş, onların nəşri sahəsində böyük xidməti olan Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

Muğam ifaçısı, xalq artisti Alim QASIMOV jurnalın nəşri münasibətilə musiqisevərləri təbrik etmiş, muğamın Azərbaycanda, habelə dünyada təbliği baxımından nəşrin əhəmiyyətini vurğulamışdır. Başda Mehriban xanım olmaqla, jurnalın ərsəyə gəlməsində zəhməti olan hər kəsə muğamsevərlər adından təşəkkür edən xanəndə qısa muğam parçası ifa etmişdir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş KƏRİMİ demişdir ki, jurnalın və kitabların nəşri milli musiqimizin təbliğində, o cümlədən gənclərə dəqiq çatdırılmasında çox mühüm təşəbbüsdür. Mehriban xanımın muğamın tədqiqinin muğam ifaçılığından çox-çox geridə qalması fikrini xatırladan S.Kərimi Azərbaycan musiqişünaslarının xarici ölkələrin arxiv və muzeylərində saxlanılan əsrlərinin tapılıb öyrənilməsinin vacibliyini vurğulamışdır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd ADİLOV "Muğam-antologiya" layihəsi çərçivəsində buraxılmış əsərlərin Azərbaycan musiqi elminin tədqiqinə böyük töhfə verdiyini bildirmişdir.

Jurnalın ərsəyə gəlməsindən çox sevindiğini söyləyən xalq artisti, professor Arif BABAYEV demişdir ki, hazırda Azərbaycanda muğam çox sürətlə inkişaf edir, yayılır. Bu işdə Mehriban xanımın əməyi böyükdür.

A.Babayev "Qızıl ürək" beynəlxalq mükafatı alması münasibətilə Mehriban xanımı bir daha təbrik etmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, xalq artisti Firəngiz ƏLİZADƏ muğamın təbliğinin ümumbəşəri əhəmiyyətinə toxunmuşdur. O, Mehriban xanımın muğamın təbliğindəki xüsusi xidmətlərini vurğulamış, muğam ifaçılarına göstərilən diqqəti yüksək qiymətləndirmişdir. F.Əlizadə "Muğam" jurnalının nəşrə başlamasını muğamın təbliği işində yeni mərhələ kimi səciyyələndirmişdir.

### **Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar da daha bir məktəb binası tikilir**

Heydər Əliyev Fondu respublikamızın bütün bölgələrində, o cümlədən Ucar rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi layihələr həyata keçirir. Rayon təhsil şöbəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, hazırda fondun təşəbbüsü ilə rayonun iri yaşayış məntəqələrindən olan Alpı kəndində 200 yerlik orta məktəb binası inşa olunur. Yeni təhsil ocağı bu ilin sonunadək istifadəyə veriləcəkdir. Müasir memarlıq üslubunda tikilən, hər cür şəraiti olacaq məktəb binası kənddə təhsilin müasir standartlar səviyyəsində qurulmasına imkan verəcəkdir.

Kəndin sakinləri, xüsusilə müəllim və şagird kollektivləri göstərilən diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edirlər.

**AzərTAc**  
**14 iyul 2007-ci il**

**Heydər Əliyev Fondunun dəstəyi ilə Qars Qafqaz Dövlət Universitetində  
Heydər Əliyevə həsr olunmuş tədris mərkəzi yaradılır**

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Qars Qafqaz Dövlət Universitetində türk dünyasının böyük oğlu Heydər Əliyevə həsr olunmuş tədris mərkəzi yaradılır.

Azərbaycanın Qars şəhərindəki baş konsulluğundan bildirmişlər ki, universitetin binasında ayrılmış 150 kvadratmetr sahədə hazırda təmir işləri davam etdirilir. Təmir başa çatdıqdan sonra mərkəzdə Heydər Əliyevin həyatını və fəaliyyətini əks etdirən xüsusi guşə, Azərbaycanın tarixinə, ədəbiyyatına aid kitabxana, oxu zalı, kompyuter salonu fəaliyyət göstərəcəkdir.

Azərbaycan ilə bağlı tədbirlərin keçirilməsi də nəzərdə tutulan mərkəz yeni tədris ilində istifadəyə veriləcəkdir.

Türkiyədə ilk dəfə olaraq Qars Qafqaz Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsi açılmışdır. 2004-cü ildən etibarən bölməyə tələbə qəbulu aparılır.

**“Xalq qəzeti”, 25 iyul 2007-ci il**



**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də Heydər Əliyev Fondunda  
olmuşdur)**

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan dövlətinin başçısını burada səmimiyyətlə qarşıladı. Qonaqlar əvvəlcə kinozalda Fondun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söhbət açan sənədli filmə baxdılar. Sonra Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu regional layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Prezident İlham Əliyev Tacikistan rəhbərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, onların ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotosəkillərə böyük maraqla baxdı.

Prezidentlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxdılar. Tacikistan Prezidenti Fondun xatirə kitabına ürək sözlərini yazdı, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini, ulu öndərin tacik xalqına göstərdiyi qayğıını, onun Tacikistanda daim xatırlandığını bildirdi, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzuladı.

Tacikistan dövlətinin başçısına xatirə hədiyyələri təqdim edildi.

Prezident Emoməli Rəhmon da Fonda hədiyyə bağışladı.

Azərbaycan və Tacikistan prezidentləri Fondun eyvanından Bakının mənzərəsini seyr etdilər. Ali qonaq Fondan zəngin təəssüratla ayrıldığını söylədi.

**AzərTAc**  
**“Xalq qəzeti, 14 avqust 2007-ci il**

**Heydər Əliyev Fondu ilə tanışlıq.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının  
Prezidenti Mahmud Əhmədinejad avqustun 21-də Heydər Əliyev Fondunda olmuşlar**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad avqustun 21-də Heydər Əliyev Fondunda olmuşlar.

İran Prezidentinə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, Fondun əsas məqsədi ümummilli liderin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmaqdır.

Qonaqları Fonddakı eksponatlarla tanış edən Prezident İlham Əliyev, ulu öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrləri haqda ətraflı məlumat verdi.

İran Prezidenti ümummilli lider Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə tanış oldu. Ekspozisiyada milli liderin beynəlxalq miqyaslı tədbirlərdəki çıxışları, kənd əməkçiləri ilə görüşləri, neft strategiyası əks olunmuşdur.

Ulu öndərin hərbi kadrların yetişdirilməsinə diqqətindən, mədəniyyət, incəsənət, idmana göstərdiyi qayğıdan danışıldı. Qonaqlar ulu öndərin müxtəlif ölkələrin liderləri ilə görüşlərini əks etdirən fotosəkillərə böyük maraqla baxdılar.

Prezident Mahmud Əhmədinejad Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazdı.

İranda dövlət başçısına xatirə hədiyyəsi təqdim edildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad piyada dənizkənarı Milli parka gəldilər. Azərbaycanın dövlət başçısı dost ölkənin Prezidentinə ənənəvi üslubu saxlamaqla, Bakının ən müasir standartlar səviyyəsində inkişafı üçün həyata keçirilən kompleks tədbirlərdən söhbət açdı.

İran Prezidenti Azərbaycan paytaxtının qısa müddətdə tanınmaz dərəcədə dəyişdiyini, Bakının böyük tikinti, quruculuq meydanına çevrildiyini söylədi. Paytaxt sakinləri dövlət başçılarını böyük səmimiyyətlə qarşıladılar.

Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejad Bakının yaraşığı olan musiqili fəvvarəni seyr etdilər.

Dənizkənarı Milli parkla tanışlıq İran Prezidenti Mahmud Əhmədinejadda zəngin təəssürat doğurdu.

**AzərTAc**  
**“Xalq qəzeti, 22 avqust 2007-ci il**

**Heydər Əliyev Fondu Neftçala şəhər internat məktəbini  
əsaslı təmir etdirəcəkdir**

AzərTAc-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də şəhid Mehman Səfərov adına Neftçala şəhər internat əsas məktəbi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, bu məktəbin əsası 1960-cı ildə qoyulmuşdur və indiyədək burada heç bir təmir işi aparılmamışdır. Əsaslı təmirə ehtiyac duyulduğu bu təhsil ocağı 280 yerlik olsa da, hazırda burada 313 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 75 müəllim məşğul olur. Internat məktəbində əsasən imkansız ailələrin uşaqları təhsil alırlar.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə internat məktəbinin sinif otaqlarını, yeməxanasını, yataqxanasını gəzdi. Bildirildi ki, bu məktəbin əsaslı təmirini Heydər Əliyev Fondu öz öhdəsinə götürmüşdür. Təmindən sonra burada şagirdlərin təhsili və yaşaması üçün müasir şərait yaradılacaq və məktəb kompüterlə təmin olunacaqdır.

**AzərTAc  
23 avqust 2007-ci il**

## Xeyirxahlıq və ümid fondu

Heydər Əliyev Fondunu xalq arasında çox vaxt məhz bu cür adlandırırlar. Dahi liderin yaradıcılıq irsinin təbliği və öyrənilməsi ilə yanaşı bu fond xeyriyyəçiliyi, uşaqlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir. Hətta təcrübəli cənəbi ekspertlər və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də qısa müddətdə fondun işinin nəticələrinə, onun prezidenti, Fondun yarandığı ilk gündən ona başçılıq edən Mehriban xanım Əliyevanın əzmkarlığına və təşəbbüskarlığına, işə yaradıcı münasibətinə heyran olduqlarını gizlətmirlər.

Ölkəmizin birinci ledisi öz məsləkdaşlarından ibarət olan komandası ilə birlikdə millətin genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir, öz söylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi, Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə uşaq evlərində tərbiyə alanların tamdəyərli ailələrə verilməsi hərəkatının başlanması, şəhərlərin və kəndlərin yaşıllaşdırılması bu qəbildəndir. Minlərlə Azərbaycan məktəblisi, xüsusən ucqar kənd yerlərində yaşayan uşaqlar, növbəti genişmiqyaslı xeyriyyə aksiyasının gedişində beynəlxalq standartlara uyğun tikilmiş, qışda qızdırılan, kompyuterlər də daxil olmaqla, bütün zəruri avadanlıqları olan yeni məktəblərdə parta arxasında əyləşmək imkanına görə Heydər Əliyev Fondunun prezidentinə minnətdardırlar.

Mehriban xanımın heç də asan olmayan başqa ictimai vəzifələri də az deyil. O, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin Gimnastika Federasiyasının prezidentidir. Birinci ledi statusu da onun üzərinə çox vəzifələr qoyur. Bəzən məşhur siyasətçilər və ictimai xadimlər də təəccüblənirlər: zahiri gözəlliklə daxili mənəviyyəti bu dərəcədə heyvətəməz şəkildə özündə cəmləşdirən bu zərif qadın düşündüyü bütün planları qətiyyətlə həyata keçirmək üçün bu qədər qüvvə və vaxtı haradan tapır? Bu sualın bir cavabı var: son dərəcə yüksək məsuliyyət hissi, çox böyük siyasətçi və bacarıqlı təşkilatçı potensialı, ən başlıcası, öz ölkəsinə, doğma xalqına məhəbbət. Məhz xeyirxah işlərinə, geniş qəlbinə, insanların kədərinə şərik olduğuna görə ölkəmizin bütün guşələrində insanlar onu sevirilər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ünvanına hər gün yüzlərlə vətəndaş müraciətləri, ərizələr daxil olur. Bu müraciətlərin heç biri diqqətdən kənar qalmır. Mehriban xanım və onun başçılıq etdiyi fond çoxlarına öz imkanları daxilində kömək edir, məktubların bir qismi isə baxılmaq və əməli tədbirlər görülmək üçün müxtəlif dövlət orqanlarına və yerli qurumlara göndərilir. Ölkəmizin birinci xanımının poçtunda elə məktublar da var ki, onları oxuyanda Mehriban Əliyevanın ictimai xadim və xalqın elçisi kimi fəaliyyətinin miqyasını daha aydın dərk edirsən. Həmin məktubların müəllifləri xahişləri yerinə yetirildikdən sonra səmimi təşəkkürlərini bildirirlər. Bu məktubların hər birində sadə vətəndaşların ürək döyüntüləri hiss olunur.

Tovuz rayonundan Bayram Mustafayev yazır: “Əziz və hörmətli Mehriban xanım, mən yazmışdım ki, Siz 100 kişiyyə dəyərsiniz. İndi isə deyirəm ki, 100 kişiyyə yox, 200 kişiyyə dəyərsiniz. Sizin mərhəmətinizin həddi-hüdudu yoxdur. Siz açıq qəlbinizlə hamıya eyni gözlə baxırsınız. Mənim kimi sadə bir adamın sözünü eşitdiniz. Mən 200 nəfərin adından müraciət edirəm. Siz onların problemlərinin həllinə kömək etdiniz. Bu məktub bizə etdiyiniz hörmətin cavabıdır...”

Füzuli rayonundan olan məcburi köçkün Müşfiq Namazəliyevin müraciətində deyilir: “Bu məktubu yazmaqda məqsədim Sizdən nə isə xahiş etmək deyil. İstəyirəm ki, gördüyünüz işlərin daim xalqın yaddaşında qalacağını Sizə çatdırım. Yəqin ki, hər adam Sizə belə məktub yazmır. Ancaq həyata keçirdiyiniz işləri görməmək üçün gərək kor olasan. Təəssüf ki, öz xalqı üçün çalışan insanlar o qədər də çox deyildir. Kaş Sizin kimilərin sayı yüzlərlə olaydı...”

Bu sözlər isə Bərdə rayonunun sakini Sücaət Baxşəliyevanın məktubundandır: “İndi biz bilirik ki, köməksiz qalmayacağıq”.

Bu fikir birinci lediyə ünvanlanmış bütün məktubların leytmotividir. Belə məktubların çoxu Mehriban xanımın köməyi ilə sağlamlığını bərpa etmiş insanlardandır. Heydər Əliyev Fondu yarandığı ilk gündən səhiyyə problemlərinə xüsusi diqqət yetirir, talassemiya və şəkərli diabet xəstəliklərinə tutulmuş uşaqlara kömək üçün mühüm proqramlar həyata keçirir. Bu proqramlar sayəsində minlərlə uşaq bahalı müalicə kursu keçmiş, əvvəllər onlar üçün əlçatmaz olan dava-dərmanı pulsuz əldə etmiş, sadəcə olaraq həyat şəraitini yaxşılaşdırmışlar. Lakin məsələ təkcə bu proqramlarda deyildir. Mehriban xanım Əliyeva bir ana kimi, həkim kimi uşağı ağır xəstə olan, az qala bütün ümidini itirərək son əlac yeri kimi birinci lediyə müraciət edən ananın dərini yaxşı başa düşür. Mehriban xanım belələrinə kömək edir. Bunu çoxsaylı məktublar da təsdiqləyir.

Daşkəsəndən Nurlana İsmayılova yazır: "...Anam mənə deyəndə ki, sən Heydər Əliyev Fondunun hesabına müalicə ediləcək və sağalacaqsan, fikirləşdim ki, yəqin, bu da mənə 9 ildən bəri deyilən şirin sözlərdən biridir. Mənə ümid vermək üçün 9 ildən bəri deyilən bu cür sözləri çox eşitmişdim. Bəli, məni fondun hesabına Tehran şəhərinə müalicəyə göndərdiniz. Ürəyimdə bir neçə dəfə əməliyyat apardılar və bu, çox uğurlu alındı. Mənə ikinci ömür bəxş etdiyiniz üçün Sizə ailəmiz və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm". Azərbaycan Diabet Liqasının kollektivi adından yazılmış məktubdan sətirlər: "...Sizin Milli Məclisin deputatı kimi aylıq əmək haqqından bizim təşkilata ayırdığınız vəsaiti topladıq, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün "Şirin həyat" adlı xüsusi yay düşərgəsinin təşkilinə sərf etdik. Lənkəranın "Palıdli sahil" istirahət zonasında bir həftəlik unudulmaz istirahətə görə uşaqlar Sizə minnətdarlığımı bildirirlər". Yevlax rayonundan olan Vüsalə Əzizovanın 1 yaş 9 aylıq körpə oğlu görmə qabiliyyətini itirə bilirdi. İndi isə xoşbəxt ana yazır: "Məhz Sizin köməyinizlə oğlumun gözlərində cərrahiyyə əməliyyatı aparıldı və artıq o da həyata sağlam gözlərlə baxır..."

Ana sevinci ilə dolu daha bir məktub. Bu qadının körpəsi birinci ledinin köməyi sayəsində yeriyə biləcək. Bakıdan Gülnarə Süleymanova yazır: "...Bilirəm ki, Sizin mənim təşəkkürümə ehtiyacınız yoxdur. Lakin bir neçə gündən bəri qəlbimdə yaşatdığım sevinc hissələrini Sizə çatdırmağa mənəvi ehtiyac duydum. Ürəyimdə çox sözlər var, hamısını yazsam məktub çox uzun olar. Sadəcə deyirəm: "Allah Sizi Azərbaycan xalqına çox görməsin".

Bakılı balaca Murad Muradov da, sanki, ikinci dəfə həyata gəlmişdir. Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına onun ürəyində mürəkkəb cərrahiyyə əməliyyatı aparılmışdı. Bu körpənin anası Məhbubə Muradova öz ürək sözlərini qısaca belə ifadə etmişdir: "Siz ona təkrar həyat verməklə biz valideynlərin ömürlük duasını qazanmış oldunuz".

Mehriban xanıma ünvanlanmış hər bir məktubun arxasında öz problemləri, kədəri və sevinci olan konkret insan dayanıb. Birinci ledi də bu müraciətlərə həssaslıqla yanaşır, ilk baxışda ən ümitsiz görünən vəziyyətdə belə onlara necə kömək etmək lazım olduğunu axtarıb tapır. Arzu adlı qızı həyatdan vaxtsız getmiş bakılı Zenfira Həşimova belələrindən biridir: "Qızımın vaxtsız vəfatından sonra onun yaradıcılıq sərgisinin keçirilməsinə göstərdiyiniz köməyə görə Sizə minnətdaram. Qızımın bu arzusunu həyata keçirdiyiniz üçün çox sağ olun".

Çoxlarının nəzərində Heydər Əliyev Fondunun fəaliyyəti həm də təhsil, Azərbaycanın mədəni irsinin qorunub saxlanması sahəsində dərin düşünülmüş proqramların həyata keçirilməsi ilə assosiasiya olunur. Fondun və onun prezidentinin sayəsində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkədə yüzlərlə məktəb binası tikilmiş və əsaslı təmir edilmiş, təhsil müəssisələrinin çoxu kompyuterlərlə və digər zəruri avadanlıqla təchiz olunmuşdur. Birinci ledinin söyləri sayəsində qədim Azərbaycan alim və mütəfəkkirlərinin nadir əlyazmaları, bəşəriyyətin musiqi mədəniyyətinin incisi olan muğam barədə bütün dünya xəbər tutmuşdur. Sadə insanlar birinci lediyə müraciətlərində bunun üçün minnətdarlıqlarını bildirirlər. Şəki rayonundakı 1 nömrəli orta məktəbin kollektivi adından göndərilmiş məktubda deyilir: "...Şəki Xan Sarayının yaxınlığında qədim bir tikilidə yerləşən və yararsız vəziyyətdə olan orta məktəb binasının əsaslı təmirinə və yeni korpusun tikintisinə köməyə görə bütün Şəki əhalisi adından Sizə öz təşəkkürümüzü bildiririk".

Bu məktub isə Moskvadan, azərbaycanlı uşaqların təhsil aldığı 157 nömrəli orta məktəbin direktoru Aida Quliyevadan gəlmişdir: "...Məktəbimizə hədiyyə etdiyiniz kompyuterlər artıq quraşdırılıb və şagirdlərin istifadəsinə verilmişdir. Şagirdlərimizin, müəllimlərimizin və valideynlərin fikrincə, gördüyünüz bütün işlər tarixə düşəcək. Rusiyada yaşayan Azərbaycan ziyalıları Sizin bu addımınızı dəstəkləyir".

Birinci ledinin poçtunda sosial-məişət problemlərinin həllinə göstərdiyi köməyə görə təşəkkür məktubları da çoxdur. Bu məktubların müəlliflərindən bəziləri çoxdan arzusunda olduğu mənzil almış, işə düzəlməkdə kiməsə kömək göstərilmiş, bəzilərinə isə həyat ümidini artırmışlar. Ağstafa rayonundan Şirin Məmmədova yazır: "...Həyat yoldaşım "Neft Daşları"nda işlə təmin olunduğuna görə Sizə ailəmiz adından təşəkkür edirik. Bununla Siz böyük bir ailənin çətin vəziyyətdən çıxmasına, ocağımızın yenidən alovlanmasına kömək göstərdiniz. Allah OCAĞINIZI daim gur yandırsın".

Ağsu rayonundan Kamal Məmmədov Qarabağ müharibəsində göstərdiyi şücaətə görə çoxdan gözlədiyi "Hərbi xidmətlərə görə" medalını birinci ledinin köməyi sayəsində almışdır. O, Mehriban xanıma müraciətlə yazır: "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunsam da, həmin medalı ala bilmirdim. Məni süründürür, get-gələ salırdılar. Nə yaxşı ki, Siz varsınız! Bəlkə də, Sizə müraciət etməsəydim, hələ də məmur qapıları arxasında qalmışdım. İndi qanımla qazandığım medalı məhz Sizin sayənizdə fəxrlə sinəmdə gəzdirirəm". Masallı rayonundan İkinci Dünya müharibəsi veteranı Mürşüd Hüseynovun məktubunda deyilir: "...Hər yerdən əlim üzüləndən sonra ümidimi Sizə bağladım. Elə ilk müraciətimdən sonra da nəvəmi işlə təmin etdilər. Bu ahıl yaşımda ailəmizin maddi vəziyyətinin yaxşılaşmasına etdiyiniz köməyə görə Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. ALLAH KÖMƏYİNİZ OLSUN!".

Bir qrup Sumqayıt sakini yazır: "...Həyatimizdəki uşaq meydançasının yerində ucaldılan üçmərtəbəli

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  
PREZİDENT KİTABXANASI

---

binanın tikintisinin qarşısı yalnız Sizin sayənizdə alındı. İndi həyətdə uşaq şəhərciyi tikilir, körpələrin sevinci hədsizdir. Uşaqlarımızı sevindiriyiniz üçün sağ olun”.

Müdrilər deyirlər ki, insan öz xeyirxah əməlləri ilə yadda qalır. Birinci ledinin ünvanına gələn məktublar bir daha onu göstərir ki, Mehriban xanım minlərlə insanın qəlbində yer tutmuşdur.

**AzərTAc**  
**“Xaiq qəzeti”, 26 avqust 2007-ci il**

## **Xeyriyyəçilik, uşaqlara kömək, müxtəlif humanitar aksiyalar Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləridir**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun növbəti xeyriyyə aksiyası çərçivəsində 1 nömrəli körpələr evinə göndərdiyi yardım xalqımızın mentalitetinə, mədəniyyətinə və əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə xeyriyyəçilik, insanpərvərlik və mərhəmət hissində ehtiyacı olanları bir daha sevindirmişdir.

Valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi son dərəcə mühüm və müqəddəs missiyanın öhdəsindən uğurla gələn Heydər Əliyev Fondunun gətirdiyi oyuncaqlar, müxtəlif ərzaqlar bu balacalarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə əsaslı təmir olunan 1 nömrəli körpələr evində valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyaclarını ödəmək baxımından bu gün bütün şərait yaradılmışdır. Burada uşaqların sağlam böyüməsi, onların təlim-təربiyəsi üçün hər cür imkan vardır. Bu da onu göstərir ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində həyata keçirilən layihələr öz bəhrəsini verməkdədir.

Heydər Əliyev Fondunun Bakı Səhiyyə Baş İdarəsinin psixonevroloji uşaq evinə də göndərdiyi hədiyyələr buradakı sakinlərdə əsl bayram ovqatı yaratdı. Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun məqsədləri Azərbaycanın gələcəyi olan uşaqların qayğısına qalmaq, onların bütün ehtiyacını ödəməkdir.

Nəsimi rayonundakı “Koala” uşaq istirahət mərkəzində təşkil edilmiş əyləncəli tədbirdə Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin valideyn himayəsindən məhrum olan 60-dan çox sakininə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hədiyyələri təqdim edildi. Bu anda qayğısız uşaq dünyasına hakim kəsilmiş sevinc duyğularını yaşayan balaca qəhrəmanlar özlərini bəlkə də hamıdan çox xoşbəxt hiss edirdilər. Məhz onların belə xoşbəxt və qayğısız anlarını görəndə bu balacalara “kimsəsiz” deməyə adamın dili gəlmir. Mehriban xanımın diqqət və qayğısını hər zaman hiss edən bu balacalar artıq tam güvənli və təmin olunmuş həyat tərzinə sahibdirlər. Onlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş, zəruri avadanlıqla təchiz edilmiş müasir uşaq evlərində böyüyürlər.

“Elit” Əyləncə Mərkəzində təşkil olunan, Xətai rayonundakı 3 nömrəli uşaq evindən, Nəsimi rayonundakı 268 nömrəli ixtisaslaşdırılmış məktəbdən, Sabunçu rayonundakı 1 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 110 uşağın qatıldığı şənlik də balacaların böyük sevincinə səbəb oldu. Onlar bu şənliyin əsas qəhrəmanları idilər. Heydər Əliyev Fondunun təqdim etdiyi hədiyyələr, şən klounların məzəli oyunları əyləncəli gecəni daha da rəvnəqləndirdi. Uşaqlar oynadılar, dedilər-güldülər, əyləndilər. Bu bayram ovqatlı gecə onların həyatında heç vaxt unudulmayacaq xoş bir xatirəyə çevrildi.

İndi uşaq evlərinin sakinləri gələcəyə ümidlə baxırlar. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı uşaq evlərində əsl ailə mühiti yaratmağa, sağlam və hərtərəfli inkişafa şərait yaradır. Bu, həm də onların əsl vətənpərvər kimi formalaşmasına yönəlmiş mühüm aksiyadır.

Bunlardan əlavə, Əzizbəyov rayonunun Buzovna qəsəbəsindəki 13 nömrəli internat məktəbinə də hədiyyələr göndərilmişdir. Müxtəlif yataq dəstləri, isti yorğan-döşək, soyuducu, qızdırıcılar və digər məişət texnikası qayğıya ehtiyacı olan uşaqların istifadəsinə verildi. Burada uşaqlar üçün süfrə də açıldı.

Saray qəsəbəsindəki əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat evinə də Heydər Əliyev Fondunun hədiyyələri göndərilmişdir. Fondun sovqatı buranın balaca sakinlərinin sevincinə səbəb olmuşdur. Məktəbə hədiyyə olunan müxtəlif məişət texnikası uşaqların ehtiyaclarını ödəmək baxımından çox əhəmiyyətlidir. Burada da uşaqlar üçün süfrə açıldı.

Şüvələndə uşaqlar üçün yaradılmış yay düşərgəsində avqustun 26-da təşkil olunmuş konsert proqramı onların istirahətlərinin mənalı keçməsi üçün mühüm tədbirlərdən biri oldu. Nizami rayonundakı 1 nömrəli uşaq evindən, Əzizbəyov rayonundakı 2 nömrəli xüsusi internat məktəbindən, 1 nömrəli yardımçı internat məktəbindən, poliometit və beyin iflici olan uşaqlar üçün 16 nömrəli internat məktəbindən, Sabunçu rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli internat məktəbindən ümumilikdə 300 uşağın qatıldığı mərasim miqyasına görə ən böyük tədbir idi. Respublikamızın tanınmış incəsənət ustalarının maraqlı konsert proqramını klounlar şən oyunları ilə daha da yaddaqalan etdilər. Uşaq evlərinin rəqs kollektivlərinin nümayiş etdirdiyi musiqi nömrələri də maraqla qarşılandı. Burada uşaqlara Heydər Əliyev Fondunun xüsusi hədiyyələri və hər uşaq evinə isə televizor və DVD-player dəstləri təqdim edildi.

Bölgələrdəki uşaq evləri də diqqətdən kənar qalmamışdır. Lənkəran şəhərindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbinə, Gəncə və Şəki şəhər uşaq evlərinə, qarışıqtipli uşaq evinə, Mingəçevir uşaq nevroloji sanatoriyasına göndərilən hədiyyələr də sahiblərinə çatdırılmışdır.

Respublikamızın ictimai-mədəni həyatında fəal iştirak edən Heydər Əliyev Fondu aztəminatlı, kimsəsiz insanları, ahıl vətəndaşlarımızı da unutmur. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Buzovnadakı 9

nömrəli internat evinə göndərilən sovqat burada müalicə olunan insanların problemlərinə dəstək xarakteri daşıyırdı. Heydər Əliyev Fondunun göndərdiyi əlil arabaları, müxtəlif məişət texnikası burada yaşayanların ehtiyaclarını ödəmək baxımından nə qədər zəruri idisə, onlara göstərilən diqqət və qayğı sarıdan bir o qədər vacib idi.

Heydər Əliyev Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatına göndərdiyi hədiyyələr də bu ünvanda yaşayan sakinlərin qəlbində dərin sevinc hissləri oyatdı. Ən çox sevinənlər isə əlil arabalarına ehtiyacı olanlar idi. Pansionata müxtəlif məişət texnikası da hədiyyə edildi.

Bir sözlə, Heydər Əliyev Fondu və onun prezidenti heç kimi unutmur. Xalqımızın ümummilli liderinin adını daşıyan Fondun qapıları hər zaman köməyə və qayğıya ehtiyacı olanların üzünə açıqdır. Mərhəmət və insanpərvərlik amallarına xidmət edən Fondun məqsədləri məhz bu müqəddəs məram üzərində köklənmişdir.

Avqustun 25-də və 26-da Əzizbəyov rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Heydər Əliyev Fondunun fəaliyyəti bir daha təqdir olundu. Zirə, Türkan, Binə və Şüvəlan qəsəbələri ağsaqqallarının və ağbirçəklərinin də qatıldığı mərasim onlar üçün yaddaqalan hadisəyə çevrildi.

**AzərTAc**  
**27 avqust 2007-ci il**



**Yasamal rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində  
bədən xəsarəti almış insanların müalicəsinə Azərbaycanın birinci xanımı,  
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə  
lazımi kömək göstərilir**

AzərTAc xəbər verir ki, Bakının Yasamal rayonunun ərazisində, Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının çökməsi barədə xəbər yayılan ilk saatlardan başlayaraq Heydər Əliyev Fondunun əməkdaşları Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerinə gəlmiş, qəza nəticəsində yaralananların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzə, Travmatologiya və Ortopediya İnstitutuna gedərək xəsarət alanlara ilkin tibbi yardımın təşkili ilə yaxından maraqlanmış, müvafiq kömək göstərmişlər. Azərbaycanın birinci xanımı yaralananların vəziyyəti barədə mütəmadi olaraq məlumatlandırılmışdır.

Mehriban xanım Əliyeva xüsusi müayinə və müalicəyə ehtiyacı olanlara operativ kömək göstərilməsi, bu işə ən yaxşı, təcrübəli mütəxəssislərin cəlb olunması, xəsarət alanların qısa müddətdə reabilitasiyalarına yardım edilməsi üçün tövsiyələrini vermişdir.

**AzərTAc  
31 avqust 2007-ci il**

**Heydər Əliyev Fondu “Təhsilə Dəstək” layihəsi çərçivəsində yeni dərs ili ilə  
bağlı növbəti aksiyaya başlamışdır**

AzərTAc xəbər verir ki, fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun “Təhsilə dəstək” layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.

Heydər Əliyev Fondu yeni tədris ili ilə bağlı növbəti aksiyaya başlamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə sentyabrın 15-də Fondun təşəbbüsü ilə yüksək keyfiyyətlə hazırlanmış məktəbli çantaları və dərs ləvazimatı paylanacaqdır.

Aksiya çərçivəsində Fond Sabirabad, Bərdə, Biləsuvar, İmişli və digər bölgələrdə məskunlaşmış 15 minə yaxın məktəbliyə sevindirəcəkdir. Bundan əvvəl, 2004-2006-cı illərdə “Təhsilə dəstək” layihəsi çərçivəsində həyata keçirilən belə aksiyalar 60 min məktəbliyə əhatə etmişdir.

**AzərTAc  
6 sentyabr 2007-ci il**

**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Məşhur memar xanım Zaha Hadid Heydər Əliyev Fondunda olmuşdur)**

AzərTAc xəbər verir ki, məşhur memar xanım Zaha Hadid sentyabrın 10-da Heydər Əliyev Fondunda olmuşdur.

Hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verildi. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər xanım Zaha Hadiddə zəngin təəssürat yaratdı.

Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə, dünyanın məşhur siyasətçi, elm və incəsənət xadimləri ilə birgə şəkillərinə, haqqında yazılan kitablara, dünyanın müxtəlif ölkələrində xatirəsinə ucaldılmış abidələrin fotolarına maraqla tamaşa edən məşhur memarın suallarına da cavab verildi. Xanım Zaha Hadidə bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla yanaşı, Fond həm də təhsil, səhiyyə, sosial sahələrdə də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Xanım Zaha Hadid Fondun xatirə kitabına ürək sözlərini yazdı.

**AzərTAc  
10 sentyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Borçalı bölgəsinin  
ucqar kəndinə xalçatoxuyan dəzgahlar hədiyyə edilmişdir**

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Kvemo-Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Ermənistanla sərhəddə yerləşən ən ucqar dağ kəndi Yırğançaya 10 ədəd xalçatoxuyan dəzgah hədiyyə edilmişdi. Dəzgahların azərbaycanlılar yaşayan bu kəndə hədiyyə olunması mərasimində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bildirmişdir ki, bu nəcib aksiyadan məqsəd kənddə işsizlik probleminin həllinə yardım etməkdir. Əslində, bu kiçik müəssisədir. Burada xeyli adam özünə iş tapacaqdır.

Yerli əhalinin nümayəndələri qiymətli hədiyyəyə görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Milli Məclisin deputatı Qənirə Paşayeva Yırğançay kəndində yaşayan Abdullayevlər ailəsində üç əkiz uşağın dünyaya gəlməsi münasibətilə valideynləri təbrik etmiş, Heydər Əliyev Fondunun yardımını onlara çatdırmışdır.

**AzərTAc**  
**17 sentyabr 2007-ci il**

### **Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin açılışı olmuşdur**

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku öz xanımları ilə birlikdə Buxarestin mərkəzində Heydər Əliyev Fondunun nümayəndəliyinin açılış mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin açılması ilə bağlı müvafiq sənədlər toplusu Rumıniyanın Elmi Tədqiqatlar Agentliyi, Elmlər Akademiyasının Rəyasət heyəti, səhiyyə, xarici işlər, ədliyyə, mədəniyyət və təhsil Nazirliklərinin, Baş nazirin müavininin imzaları ilə təsdiq olunduqdan sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə edilərək, Baş nazirin sərəncamı ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar Rumıniyanın rəsmi dövlət bülletenində çap edildikdən və Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minmişdir.

Nümayəndəliyin humanitar fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənmişdir. Məsələn, nümayəndəlik ahıllar evlərindən birini hamiliyə götürmüşdür. Nümayəndəliyin Buxarestin mərkəzində yerləşən binası XX əsrin əvvəlində tikilmiş memarlıq abidəsidir.

Azərbaycan və Rumıniya prezidentləri nümayəndəliyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər. Dövlət başçıları Fondun nümayəndəliyi ilə tanış oldular və Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku nümayəndəliyin həyatında ağac əkdilər.

Renomed Form tibb mərkəzinin rəhbəri Dayan Babesku həmin mərkəzin nəzdində fəaliyyət göstərən, Krayova şəhərində yerləşən dializ və nevrologiya klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərarın surətini Azərbaycan Prezidentinə təqdim etdi.

**AzərTAc**  
**24 sentyabr 2007-ci il**

**Heydər Əliyev Fondu Qax, Zaqatala və Balakəndə  
tədris gürcü dilində olan məktəblərə yeni dərsliklər hədiyyə etmişdir**

Heydər Əliyev Fondu və “Pedaqogika” nəşriyyatı “Təhsilə dəstək” proqramına uyğun olaraq, Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə növbəti dəfə yeni dərsliklər və tədris ləvazimatları hədiyyə etmişlər.

AzərTAc-ın müxbiri xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Qax rayonunun Qax İngiloy kənd orta məktəbində həmin rayonların rəhbər təhsil işçilərinin iştirakı ilə mərasim keçirilmişdir. Əvvəlcə məktəblilərin ifasında Azərbaycan və gürcü dillərində dostluğu tərənnüm edən şeirlər səslənmiş, milli rəqslər ifa olunmuşdur.

Mərasimdə çıxış edən “Pedaqogika” nəşriyyatının direktoru Əlövsət Osmanlı, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı qonşu Gürcüstan Respublikası ilə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin yüksək sürətlə inkişaf etdiyini xüsusi vurğulamış, Heydər Əliyev Fondunun bu sahədəki səmərəli fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, “Təhsilə dəstək” proqramı çərçivəsində tədrisin gürcü dilində aparıldığı məktəblərə artıq üçüncü ildir ki, dərsliklər, tədris ləvazimatları hədiyyə edilir. Bu il artıq üçüncü sinif şagirdləri də yeni dərsliklərlə təmin olunmuşlar. Həmin ənənə gələcəkdə də davam etdiriləcək və bu aksiya yuxarı sinif şagirdlərini də əhatə edəcəkdir.

Mərasimdə çıxış edən digər nətiqlər Azərbaycan təhsilinin inkişafına dövlət qayğısını xüsusi vurğulamış, hədiyyələrə görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, “Pedaqogika” nəşriyyatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra respublikamızın görkəmli alimlərinin müəllifliyi ilə “Pedaqogika” nəşriyyatı tərəfindən nəşrə hazırlanmış, nəfis şəkildə Türliyədə çap olunmuş “Ana dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərslikləri, 367 məktəbli çantası Qax, Zaqatala və Balakən rayonları təhsil şöbələrinin rəhbərlərinə təqdim edilmişdir.

**AzərTAc**  
**26 sentyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi  
Leyla Əliyeva Tver vilayətində rəsmi səfərdə olmuşdur**

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 28-də Tver vilayətində rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Tver vilayətinin vitse-qubernatoru K.Buyeviç, Tver şəhərinin meri O.Lebedev, gənclər komitəsinin sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli əlaqələrin möhkəmlənməsində gənclərin rolu, azərbaycanlı gənclərin yerli mühitə inteqrasiyası və bu sahədə diasporun əhəmiyyəti xüsusi vurğulanmışdır. Regionda 25 min nəfərə yaxın azərbaycanlı yaşayır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla Əliyevanın Fondun fəaliyyəti barədə çıxışı azərbaycanlı gənclər və diaspor fəalları arasında böyük maraq doğurmuşdur. Fondun bilavasitə yardımını ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən proseslərdən geri qalmamaları, ən vacibi isə Azərbaycan dilini unutmamaları üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablara təmin olunmaları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən «Bazar Günü» məktəbinin açılması, Tverdə yaşayan azərbaycanlı gənclərin internet sahifəsinin yaradılması qərara alınmışdır. Xanım Leyla Əliyeva azərbaycanlı gənclər ilə görüş keçirmiş və onları maraqlandıran müxtəlif suallara cavab vermişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Xanım Leyla Əliyevanı bu səfərdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qudsi Osmanov müşayiət etmişdir.

**AzərTAc**  
**29 sentyabr 2007-ci il**

## **Heydər Əliyev Fondu 22 ölkənin iştirakı ilə Moskvada keçiriləcək “Bibliobraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir**

Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə daim önəm verən Fond Moskvada 22 ölkənin iştirakı ilə keçiriləcək “BibliObraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir.

Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə artıq ənənəyə çevrilən festival oktyabrın 9-dan 11-dək Moskvanın “Manej” mərkəzi sərgi zalında davam edəcəkdir. Müxtəlif məkanlarda keçiriləcək festival günlərində Azərbaycan nümayəndə heyəti ayrı-ayrı tədbirlərə qatılacaq, milli mədəniyyətimizin yüksək səviyyədə təmsil və təbliğ olunmasına çalışacaqdır. Heydər Əliyev Fondu “BibliObraz-2007” festivalı üçün Azərbaycan klassikləri Nizaminin, Məhsətinin, Vazehin, Sabirin, Vurğunun və Mir Cəlalin rus dilinə tərcümə olunmuş əsərlərini yenidən, yüksək poliqrafik səviyyədə nəşr etdirmiş, milli mədəniyyətimizdən bəhs edən DVD və CD-lər hazırlamışdır. Festival günlərində sərgi salonlarında kitab nəşrləri nümayiş olunacaqdır. Ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamı ilə son illərdə nəşr olunan kitablar, Heydər Əliyev Fondunun nəşrləri, Azərbaycan yazıçılarının rus və digər dillərdə əsərləri, eləcə də miniatür kitablar, mini-xalçalar, musiqi alətləri, mis qablar həmin salonlarda musiqi kompozisiyalarının müşayiəti ilə nümayiş olunacaqdır.

Festival “Bir-birimizi tanıyaq” birgə layihəsinin təqdimatı ilə başlayacaqdır. Heydər Əliyev Fondunun yeniyetmə auditoriya üçün nəşr etdirdiyi topluya Azərbaycan yazıçısı Kamal Abdullanın “Tarixsiz gündəlik”, rus yazıçısı Tamara Kryukovanın “Kostya+Nika” və bolqar yazıçısı Georgi Mişevin “Atalı-analı yetim” əsərləri daxil edilmişdir. Heydər Əliyev Fondunun xüsusi illüstrasiyalarla və böyük tirajla nəşr etdirdiyi kitab ölkəmizin kitabxanalarına, eləcə də ali və orta məktəblərin kitabxanalarına paylanacaqdır. Kitabın təqdimatından sonra Kremldə iştirakçı olan dövlətlərin birinci xanımlarının yeniyetmələrin inkişaf meyilləri ilə bağlı “dəyirmi masa” ətrafında müzakirəsi, ertəsi günü “Yeniyetmə və müasir cəmiyyət: hüquq və məsuliyyət” mövzusunda konfrans nəzərdə tutulmuşdur.

Festival günlərində Azərbaycan musiqi alətlərinin təbliği məqsədilə iştirakçılara 3 dildə hazırlanmış kitab və CD-lərin hədiyyə olunması ənənəvi musiqi alətlərimizlə canlı tanışlığa imkan yaradacaqdır. XIX əsrdə yaşamış rus rəssamı Q.Q.Qaqarının eskizləri əsasında hazırlanmış milli geyimli yeniyetmələr festival iştirakçılarını “Azərbaycana musiqili səyahət” devizi ilə keçirilən tədbirə dəvət edərək musiqi alətlərimizin hazırlanma prosesi ilə tanış edəcəklər. Milli geyimlər festivaldan sonra Rusiya paytaxtındakı etnik-mədəni təmayüllü məktəbdə təhsil alan məktəbli soydaşlarımıza hədiyyə ediləcəkdir.

Azərbaycan rəssamları Nüsrət Hacıyev və Elmira Abbaslının iştirakı ilə festival günlərində uşaq kitablarına illüstrasiyalar və məktəb teatrları üçün kuklaların hazırlanması üzrə ustad dərsləri keçiriləcəkdir. “Dost” qısametrajlı filminin nümayişi və filmin rejissoru Lalə Axundova ilə görüş festivalın yeniyetmə auditoriyası üçün nəzərdə tutulmuşdur.

“Kitab teatri” studiyasında tamaşaçıların interaktiv iştirakı ilə Azərbaycan folklorunun parlaq nümunəsi olan “Məlikməmməd” nağılının fraqmentləri əsasında Pantomim Teatrının təqdimatı olacaqdır. Tamaşadan sonra “Məlikməmməd” nağılının motivlərini əks etdirən “Özün rənglə” kataloqu məktəblilərə bağışlanan hədiyyələr arasında olacaqdır.

Festival günlərində xalq yazıçısı Çingiz Abdullayevin yuxarı sinif şagirdləri, müəllim və kitabxanaçılarla görüşü nəzərdə tutulur. Çay süfrəsi ətrafına yığılacaq tədbir iştirakçılarına araqçın və kələğayılar bağışlanacaqdır.

**AzərTAc**  
**1 oktyabr 2007-ci il**



**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Xorvatiya Prezidenti Stepan Mesiç Heydər Əliyev Fondunda olmuşdur)**

Xorvatiya Prezidenti Stepan Mesiç oktyabrın 2-də Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya dövlətinin başçısını burada səmimiyyətlə qarşıladı. Ölkəmizin rəhbəri Xorvatiya Prezidentinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

Xorvatiya Prezidenti Stepan Mesiç fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, onların ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotosəkillərə böyük maraqla baxdı.

Prezidentlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxdılar. Xorvatiya Prezidenti Stepan Mesiç Fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini ifadə etdi, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzuladı. Xorvatiya dövlətinin başçısına xatirə hədiyyələri təqdim edildi.

Ali qonaq Fondan zəngin təəssürat aldığını söylədi.

**AzərTAc**  
**2 oktyabr 2007-ci il**

**Heydər Əliyev Fondu əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara  
xoş gün bəxş etdi**

Müqəddəs Ramazan bayramı günlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva əlil, valideyn himayəsindən məhrum uşaqları da yaddan çıxarmamış, xeyirxahlığı ilə onlara da unudulmaz sevinc bəxş etmişdir.

AzərTAc xəbər verir ki, Bakının Nəsimi rayonundakı ən abad, müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuş “Koala” parkı oktyabrın 10-da “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin sərəncamına verilmişdi. Səhər tezdən uşaqları Bülbülə qəsəbəsindən buraya gətirən təzə avtobuslar parka yan alarkən əyləncə mərkəzinin bütün xidmətçi heyəti onları qarşılamağa hazır idi. 50 uşaqla birlikdə 5 valideyn və 5 tərbiyəçi də gəlmişdi. Şən, oynaq mahnı və rəqslər diqqət və qayğıya ehtiyacı olan uşaqlarda xoş ovqat yaradırdı. Uşaqlar həvəslə müxtəlif heyvan fiqurları üstündə oturaraq karuseldə dövrə vurur, nağıl qəhrəmanlarının heykəlləri ilə şəkil çəkdirir, şeir deyir, rəqs edirdilər. Yaşıl parkda açılmış bol süfrə də bütün günü yalnız onlara xidmət edirdi.

“Oriqami”nin rəhbəri Namiq Nəcəfov bu unudulmaz günü uşaqlara bəxş edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya sonsuz razılığını çatdıraraq bildirdi ki, birliyin reabilitasiya mərkəzinin daimi sakinlərinin 17-si uşaq serebral iflicindən, 20-si oliqarin, 3-ü isə lal-karlıqdan əziyyət çəkirlər. 10 uşaq isə hər iki valideynini itirmişdir. Onların bütün xərcləri isə yalnız ayrı-ayrı xeyriyyəçilərin, daha çox isə xarici humanitar təşkilatların, vətəndaşların ianələri hesabına ödənilir. Heydər Əliyev Fondu bundan əvvəl də bir neçə dəfə “Oriqami”yə yardım etmişdir.

**AzərTAc**  
**10 oktyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva  
İvanovo vilayətinə səfər etmişdir**

AzərTAc “İvanovonews.ru” saytına istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı gənclərin lideri Leyla Əliyeva oktyabrın 19-da İvanovo vilayətinə səfər etmişdir. O, vilayətin icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Görüşlərdə gənclər siyasəti, vilayətdə gənc azərbaycanlılar klubunun yaradılması məsələləri müzakirə olunmuşdur. Leyla Əliyeva demişdir ki, Rusiyanın digər regionlarında da belə klublar yaradılır və bu, cəmiyyətdə tolerantlığın formalaşmasına, xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasına xidmət edir. Vilayət hökuməti sədrinin müavini Yuliya Jukovskaya demişdir ki, mədəniyyət, elm və idman sahələrində daha sıx əməkdaşlıq yerli və azərbaycanlı gənclərin bir-birini daha yaxından tanımalarına kömək edəcəkdir.

**AzərTAc**  
**19 oktyabr 2007-ci il**

## **Heydər Əliyev Fondu ilə tanışlıq Küveytli qonaqlarda zəngin təəssürat yaratmışdır**

AzərTAc xəbər verir ki, Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Heydər Əliyev Fondunda olmuşdur.

Əvvəlcə qonaqlara ümummilli liderimiz Heydər Əliyevin adını yaşadan Fondun yaranması, fəaliyyəti haqqında məlumat verilmişdir. Görkəmli siyasi xadimin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaratmışdır. Ulu öndərimizin hələ dünyanın ən nəhəng dövlətlərindən biri olan SSRİ-nin ali rəhbərliyində çalışarkən Yaxın Şərq ölkələri ilə dostluq əlaqələrinin möhkəmlənməsinə, dini-mənəvi dəyərlərimizin qorunub saxlanmasına həmişə xüsusi diqqət yetirdiyi konkret faktlarla qonaqların diqqətinə çatdırılmışdır.

Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın 2006-cı ilin sonlarında İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyü bildirilmişdir. Fondun həyata keçirdiyi layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Nümayəndə heyətinin rəhbəri Nasir Casim əl-Saniyə Fondun nəşri olan, Qarabağ həqiqətləri haqqında geniş faktların toplandığı ingilis dilində kitab təqdim edilmişdir.

Küveytli deputatlar Fondla tanışlıqdan xoş və zəngin təəssürat aldıklarını bildirmişlər.

**AzərTAc**  
**23 oktyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə”  
təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçiriləcəkdir**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçiriləcəkdir.

Təşəbbüs 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür və BMT-nin İnkişaf Proqramı, İSESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatların əməkdaşlığı ilə həyata keçirilir.

Tədbirin ilk günündə YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Muza bint Nasir əl-Missnedin əsas məruzələrlə, eləcə də BMT baş katibinin sivilizasiyaların ittifaqı üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayyunun, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər yüksək səviyyəli nümayəndələrin çıxışları gözlənilir.

Beynəlxalq konfrans günlərində Qərb və Şərqi Asiya ölkələrindən, həmçinin İslam Konfransı Təşkilatından 45 gənc liderdən ibarət qrupda elm, mədəniyyət və sosial sahələrdə dünya miqyasında tanınmış alimlər tərəfindən müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr oxuyacaqlar.

Məruzələr “Mədəniyyət və mədəniyyətlərarası münasibətlər”, “Fobiaların təhlükələri: İslamafobiya və Qərbfobiya”, “Gəncliyin inkişafı: Yoxsulluqdan zənginliyə”, “Müsəlman dünyasında və Qərbdə təhsil islahatları” və s. mövzuları əhatə edəcəkdir. Müzakirələrdə gənclər fəal iştirak edəcəklər.

Konfrans “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq və rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT-nin rəhbərliyi ilə keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.

**AzərTAc**  
**24 oktyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva  
Tula vilayətində olmuşdur**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMI) Azərbaycan klubunun lideri Leyla Əliyeva oktyabrın 26-da RF-nin Tula vilayətində olmuşdur.

Leyla xanımı milli geyimli rus qızları duz-çörəklə qarşılamişlar. Qonaq L.N.Tolstoy adına Tula Pedaqoji İnstitutuna getmiş, bu ali məktəbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşmüşdür. O, Heydər Əliyev Fondunun fəaliyyətindən, xüsusən Fondun Rusiyadakı nümayəndəliyinin məqsəd və vəzifələrindən danışmışdır. Bildirmişdir ki, Fondun Rusiyadakı nümayəndəliyi ölkənin bütün regionlarında azərbaycanlı gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləşməsinə kömək etmək niyyətindədir.

Günün ikinci yarısında Leyla Əliyevanın Tula vilayətinin qubernatoru Vyacheslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə görüşləri olmuşdur. Bu görüşlərdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri vurğulanmış, regiondakı Azərbaycan icması ilə, o cümlədən azərbaycanlı gənclərlə bağlı məsələlər müzakirə edilmişdir. Leyla Əliyeva demişdir ki, bu səfərin əsas məqsədi Tula vilayətində yaşayan gənc soydaşlarımızla, Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaqdır. Fondun Rusiya-Bakı nümayəndəliyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etmək vəzifəsi durur. Leyla Əliyeva Tula vilayət kitabxanasında da olmuşdur.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısını səfər zamanı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov müşayiət etmişdir.

**AzərTAc**  
**26 oktyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda keçiriləcək  
"Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfrans  
mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfələr verəcəkdir**

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçirilir.

AzərTAc xəbər verir ki, oktyabrın 28-də "Park INN" hotelində təşkil olunmuş mətbuat konfransında tədbirin əhəmiyyəti və proqramı barədə ətraflı məlumat verilmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Gənclər Təşkilatları Milli Forumunun rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov, Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarşlıoğlu və digərlərinin çıxışlarında bildirilmişdir ki, konfransın təşkili təşəbbüsü 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür və BMT-nin İnkişaf Proqramı, İSESKO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edilmişdir ki, Azərbaycan dini dözümlülük baxımından bütün ölkələrə nümunə ola bilər. Son illər mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müxtəlif tədbirlərin ölkəmizdə keçirilməsi də bunu sübut edir. Dünyada belə dialoqa böyük ehtiyacın olduğunu vurğulayan natiqlər konfransın keçirilməsinə göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Təşkilatçılar demişlər ki, tədbirə qatılan müxtəlif ölkələrin nümayəndələri mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində fikir mübadiləsi aparmaqla yanaşı, Azərbaycandakı vəziyyətlə də yaxından tanış olacaqlar. Vurğulanmışdır ki, hər bir beynəlxalq tədbir ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Çünki hər tədbirdən sonra biz Azərbaycan həqiqətlərini daha geniş dairədə yaya bilirik. Ölkəmiz haqqında müsbət imicin formalaşmasında, dolğun informasiyanın yayılmasında belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmuşdur ki, tədbirlər çərçivəsində noyabrın 1-2-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək səviyyəli konfrans da keçiriləcəkdir. Konfransda YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir Al Missnəd əsas məruzələrlə çıxış edəcəklər. Eləcə də BMT baş katibinin sivilizasiyaların ittifaqı üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayyunun, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər yüksək səviyyəli nümayəndələrin çıxışları gözlənilir. Beynəlxalq konfrans günlərində Qərb və Şərqi Asiya ölkələrindən, həmçinin İslam Konfransı Təşkilatından 45 gənc liderdən ibarət qrupda elm, mədəniyyət və sosial sahələrdə dünya miqyasında tanınmış alimlər tərəfindən müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr ediləcəkdir.

Məruzələr "Mədəniyyət və mədəniyyətlərarası münasibətlər", "Fobiyaaların təhlükələri: İslamafobiya və Qərbbobiya", "Gəncliyin inkişafı: yoxsulluqdan zənginliyə", "Müsəlman dünyasında və Qərbdə təhsil islahatları" və s. mövzuları əhatə edəcəkdir. Müzakirələrdə gənclər fəal iştirak edəcəklər. Qeyd edilmişdir ki, konfrans "Nəsillərarası Alyans" adlı Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq və rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT-nin rəhbərliyi ilə keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.

Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.

**"Azərbaycan", 30 oktyabr 2007-ci il**

**“Gənclər sivilizasiyaların alyansı uğrunda” təşəbbüsü çərçivəsində  
tədbir keçirilmişdir**

AzərTAc xəbər verir ki, oktyabrın 31-də Heydər Əliyev Fondunun və İslam Konfransı Təşkilatının Dialoq və əməkdaşlıq naminə gənclər forumunun təşəbbüsü ilə “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” təşəbbüsü çərçivəsində tədbir keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da iştirak etdiyi tədbirdə gələn il Madriddə keçiriləcək sivilizasiyalar sammitində səsləndiriləcək təkliflər müzakirə olunmuşdur. Leyla Əliyeva demişdir ki, gənclər münaqişələrin həlli prosesinə yeni yanaşmalar gətirə bilər, bunun üçün onların böyük imkanları var. Bu cür toplantının məhz Azərbaycanın paytaxtında keçirilməsindən məmnunluğunu söyləyən Leyla Əliyeva bildirmişdir ki, dünyada baş verən proseslərdə gənclər böyük rol oynaya, dünya ictimaiyyətinin diqqətini qlobal istiləşmə və ətraf mühit problemləri kimi məsələlərin həllinə yönəldə bilər. Bu problemlərin həlli üçün birgə səylər göstərilməsi daha səmərəli nəticələrin əldə olunmasına kömək edər. Leyla Əliyeva ümidvar olduğunu bildirmişdir ki, gələn ilin yanvarında Madriddə keçiriləcək sivilizasiyalar sammitində gənclərin qlobal problemlərin həllinə dair təklifləri ətraflı müzakirə olunacaq və dərinlən araşdırılacaqdır.

BMT-nin Cənub-Cənub əməkdaşlığı layihəsinin nümayəndəsi Şahid Hüseyn çıxışında vurğulamışdır ki, bu təkliflərin müzakirəsi ciddi nəticələrin əldə olunmasına kömək edəcəkdir. Avropa Şurası Gənclər Şurasının rəhbəri Ralf-Rene Vaynqartnerin fikrincə isə, bu müzakirələrdə gənclərin iştirakı problemlərin daha tez həllinə yardım edə bilər. Almaniya, Rusiya, Gürcüstan, Qətər, Lüksemburq və digər ölkələrin nümayəndələri “Gənclər Sivilizasiyalarının Alyansı uğrunda” təşəbbüsü çərçivəsində Bakıda keçirilən tədbirin yekununda qəbul edilməsi gözlənilən bəyannamənin mətninə dair təkliflərlə bağlı fikirlərini söyləmişlər. Müxtəlif ölkələri və millətləri təmsil edən gənclər arasında bu cür dialoqun, geniş fikir mübadiləsinin əhəmiyyətini vurğulayan qonaqlar aktual problemlərin müzakirəsi üçün gözəl imkan yaradan bu cür tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıq etmişlər.

**AzərTAc**  
**31 oktyabr 2007-ci il**



**İranlı qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar  
(İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri  
Höccətülislam Əli Əkbəri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri  
oktyabrın 31-də Heydər Əliyev Fondunda olmuşlar)**

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri Höccətülislam Əli Əkbəri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 31-də Heydər Əliyev Fondunda olmuşlar.

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat vermişdir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə tamaşa edən qonaqlar, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər. Vurğulanmışdır ki, ulu öndər bütün fəaliyyəti dövründə Yaxın Şərq ölkələri, habelə İranla münasibətlərə xüsusi diqqət yetirirdi.

Qonaqlara məlumat verilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Sonda Ə. Əkbəri xatirə kitabına ürək sözlərini yazmışdır. Qonağa Fondun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.

**AzərTAc**  
**31 oktyabr 2007-ci il**

**Qətər Əmirinin xanımı Heydər Əliyev Fondunda olmuşdur  
(1 noyabr 2007-ci il)**

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd noyabrın 1-də Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qətər Əmirinin xanımını xüsusi qonaqpərvərliklə, səmimiyyətlə qarşıladı.

Azərbaycanın və Qətərin birinci xanımları əvvəlcə Fondun fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.

Sonra hörmətli qonaq Fondun muzeyi ilə tanış oldu. Mehriban xanım xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

Şeyxa Moza bint Nasir əl-Misnəd görkəmli siyasi xadim Heydər Əliyevin həyatının ayrı-ayrı dövrlərini, genişmiqyaslı fəaliyyətini əks etdirən fotosəkillərə, sənədlərə maraqla baxdı.

Azərbaycanın birinci xanımı hörmətli qonağı maraqlandıran suallara cavab verərək, ulu öndərin xalqımız, müstəqil dövlətimiz üçün gördüyü misilsiz işlərdən danışdı. Ümummilli liderimizin bütün siyasi fəaliyyəti dövründə Şərq, müsəlman ölkələri ilə əlaqələrin güclənməsinə, milli mənəvi, dini dəyərlərimizin qorunub saxlanmasına böyük əhəmiyyət verdiyini vurğuladı.

Şeyxa Moza bint Nasir əl-Misnəd Xatirə kitabına yazdığı ürək sözlərində Fondla tanışlıqdan məmnun qaldığını vurğuladı, Mehriban xanıma xeyirxah fəaliyyətində uğurlar arzuladı.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə görüşü oldu.

**AzərTAc  
1 noyabr 2007-ci il**

**Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə “Gənclər sivilizasiyaların alyansı naminə”  
təşəbbüsü çərçivəsində beynəlxalq konfrans başlanmışdır**

Noyabrın 1-də “Gülüstan” sarayında “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans başlanmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən konfransda Qətər Dövləti Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd və bir sıra beynəlxalq təşkilatın rəhbərləri iştirak edirlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədi səmimiyyətlə qarşıladı.

Konfrans “Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir” filminin nümayişi ilə başladı. Filmdə Azərbaycanda mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradılması təşəbbüsünün əsas məqsədləri vurğulanır.

İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgəndərov konfransı açaraq, beynəlxalq tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı və konfransı dəstəklədiyinə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarşlıoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına təbrikini çatdırdı.

İKT Gənclər Forumunun baş katibi ELŞAD İSGƏNDƏROV iştirakçıları bir daha salamlayaraq dedi:

- Çətin anlarda mötəbər təşəbbüslərin həyata keçirilməsi və qeyri-düzgün konsepsiyanın, ədavət və nifrətin aradan qaldırılması üçün böyük qarşılıqlı etimad və bir-birimizə inam lazımdır. Mədəniyyətlərarası dialoqun qurulmasında Gənclər Forumunu tanınmış şəxsiyyətlər dəstəkləmişlər. Ona görə də biz bunu xüsusi vurğulayırıq və onların bu gün burada iştirakını yüksək dəyərləndiririk.

Xanım Mehriban Əliyeva da bizim dəvətimizi xeyirxahlıqla qəbul etdi və idarə heyətinin üzvü oldu. Bu, bizim fəaliyyətimizin ilkin mərhələsində oldu və təbii ki, təşəbbüsün həyata keçirilməsinə, ümumiyyətlə, təşkilatımıza böyük töhfə verdi. Ona görə mən bu təşəbbüsün bu gün gözəl səviyyədə təşkil edilməsinə görə Mehriban xanıma bir daha öz minnətdarlığımı bildirirəm.

Biz böyük fərəh hissi ilə ilk sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya veririk. O, sivilizasiyalararası ittifaqın daha qlobal səviyyəyə qaldırılmasında öz rolunu oynamışdır.

**AzərTAc**  
**1 noyabr 2007-ci il**

## Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı

-Hörmətli ülyahəzrət!

Hörmətli iştirakçılar!

Hörmətli dostlar, xanımlar və cənablar!

Mən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş gənclərin yüksək səviyyəli tədbirində - “Gənclər sivilizasiyaların alyansı naminə” konfransında bütün iştirakçıları salamlayıram. Bu konfransda iştirak etmək üçün dəvətimizi qəbul etdiklərinə görə Qəterin birinci xanımı ülyahəzrət Şeyxa Mozaya, BMT baş katibinin sivilizasiyaların ittifaqı üzrə yüksək nümayəndəsi zati-aliləri cənab Jorj Sampayoya və İSESKO-nun baş direktoru zati-aliləri cənab Əbdüləziz bin Osman əl-Tüveycriyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Mən Azərbaycana gəlmiş bütün qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm və bu gün burada bizimlə olduqlarına görə onlara təşəkkür edirəm. İttifaqın gənclər düşürgəsinin iştirakçılarını və gənc liderləri yeni qlobal gənclər hərəkatının qurulması məqsədi ilə dünən öz işlərini əla nəticələrlə başa çatdırmaları münasibətilə təbrik edirəm.

Bu cür əhəmiyyətli konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter daşıyır. Təqribən 50 ölkənin gənc liderləri, beynəlxalq təşkilatların təmsilçiləri, siyasətçilər, alimlər və ictimai xadimlər yeni beynəlxalq hərəkatın təsis edildiyi yerə - Bakı şəhərinə toplaşmışlar. Hələ qədim vaxtlardan Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmətlə yanaşma və dözümlülük ənənələri ilə tanınmışdır. Biz uzun illər ərzində əmin-amanlıq şəraitində yan-yanə yaşamışıq.

Azərbaycan tarixən çoxmillətli ölkə olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli azlıqlar bərabər hüquqlara malikdirlər və bir ailə kimi yaşayırlar. Dini və etnik dözümlülük bütün nailiyyətlərimizin əsas elementlərindən biridir. Biz bundan çox fərlənirik.

Məlumdur ki, Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə və sosial sfera kimi prioritet sahələrdə iş aparır. Fondumuz həmin sahələrdə bir çox genişmiqyaslı layihələri həyata keçirmişdir. Bu gün biz gənclərin təhsilinə xüsusi diqqət yetiririk. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramımız çərçivəsində ölkədə 200-dən çox yeni məktəb binası tikilmişdir. Bizim təşəbbüsümüzü hökumət dəstəkləmişdir və son üç il ərzində ölkəmizdə 1200 yeni məktəb inşa edilmişdir.

Fondumuzun beynəlxalq təşkilatlarla – YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı və digər təşkilatlarla güclü əlaqələri var. Ümid edirəm ki, gələcəkdə biz sivilizasiyalar ittifaqı ilə əməkdaşlığımızı möhkəmləndirəcəyik və bunu çox faydalı, vaxtına düşən bir təşəbbüs kimi qəbul edirik. Mən bu cür vacib konfransın Bakıda təşkil olunmasını ölkəmizin nailiyyətlərinin tanınması kimi və ölkələr, xalqlar, dinlər arasında ittifaqın qurulması yolunda mühüm bir nailiyyət kimi hesab edirəm. Hazırda biz çox mürəkkəb və ziddiyyətli dünyada yaşayırıq və bəzən burada anlaşma, etimad və bir-biri haqqında obyektiv biliklər çatışmır. Son vaxtlar ksenofobiya, xilafı fikirlər, mənfi stereotiplər geniş yayılmışdır. Sosial ədalətsizlik və qeyri-bərabərliklə yanaşı, bu, zorakılıq, münafiqlik ilə nəticələnə və beynəlxalq sabitliyi poza bilər. Bu gün dünya bir dilemma qarşısındadır: ya dinlər və mədəniyyətlər arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın qurulmasına doğru addımlamaq, yaxud da qeyri-dözümlülük, bölünmə və gərginliyə sürüklənmək. Sivilizasiyalar ittifaqının məqsədi etimad qurmaq, dialoq yaratmaq, etnik mədəni dəyərləri, bəşəriyyətin müxtəlifliyini tanımaq və ona hörmətlə yanaşmaqdan ibarətdir. Mədəniyyətlər arasında ideya mübadiləsinin böyük fayda verməsi ilə bağlı tarixdə bir çox misallar olmuşdur. İslam və dünyanın digər böyük dinləri arasında bir çox ümumi əsaslar və dəyərlər mövcuddur. Həmçinin həqiqətdir ki, bu gün dünyanın üzləşdiyi terrorçuluq, qlobal istiləşmə və QİÇS kimi problemlərin bir ölkə tərəfindən həll olunması həddindən artıq çətinidir. Ona görə biz irəliləyiş üçün səylərimizi səfərbər etməliyik.

Əminəm ki, indiki mühitdə sivilizasiyaların ittifaqı uğrunda həmin qlobal gənclər hərəkatını təsis etmək labüddür. Dünyada baş verən hadisələr, əsasən, hər bir müasir cəmiyyətdə gənclərin işi və davranışından asılıdır. Bu gün gənclər sosial qüvvə, müsbət sosial dəyişikliyə aparıcı qüvvədir. Bu gün gənc liderlər əhalinin ən fəal hissəsidir və onlar mütərəqqi ideyalara daha açıqdırlar. Gənclər öyrənmək və təcrübədən keçirmək arzusundadırlar. Bu səbəblərə görə gənclər sivilizasiyalar ittifaqının ideyaları, prinsipləri və dəyərlərinin təşviqində böyük rol oynamağıdır.

Qeyri-dözümlülüyə və ekstremizmə qarşı mübarizədə gənclərin səylərinin birləşdirilməsi vacibdir. Biz bu təşəbbüsü dəstəkləyirik və Bakıya toplaşmış akademik media dairələrini və sosial sahədəki fəalları alqışlayırıq. Mən bu fürsətdən istifadə edərək, konfransa öz təcrübələrini gətirmiş həmin şəxslərə minnətdarlığımı bildirmək istəyirəm.

Bu forum gənclərdən ötrü ekspertlər, alimlər, siyasətçilər ilə bir çox aktual problemləri müzakirə etmək üçün xüsusi bir fürsətdir. Ümid edirəm ki, qarşıya qoyduğumuz məqsədin tədbirlərə yönümlü hərəkət yaratmaqdan ibarət olduğunu nəzərə alaraq, bu təcrübə gənclərə işlərinin yol xəritəsini nəinki müzakirə etmək, həm də onları müəyyən etmək imkanı verəcəkdir. İnanıram və ümidvaram ki, gənclərin və təcrübənin olması bizə böyük nəticələr əldə etməyə imkan yaradacaqdır. Bu müzakirələr nəticəsində formalaşacaq ideyalar Bakı Nəsilərarası Bəyannaməsində əks olunacaqdır. Lakin ən önəmlisi odur ki, ideyaların real həyatda və siyasətdə reallaşdırılmasını görək. Bu baxımdan forum gənclər üçün hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorda qərarları qəbul edən dairələrə öz rəylərini bildirmək imkanı yaratdı. Ümid edirəm ki, yalnız konstruktiv təsir etmək yolu ilə biz siyasi dəstəyi inkişaf etdirə və yeni təşəbbüsləri həyata keçirə bilərik. İndi biz elə etməliyik ki, sivilizasiyalar ittifaqı üzrə növbəti illik sammit tövsiyələrimizi nəzərə alsın və bu yeni hərəkəti öz çərçivəsinə daxil etsin.

Hörmətli dostlar, əminəm ki, bu mötəbər forum müxtəlif mədəniyyətlərə, ənənələrə və dinlərə malik olan gəncləri bir araya gətirəcək, mədəniyyətlərarası anlaşmanı möhkəmləndirəcəkdir.

Mən yekunda bu tədbirin hazırlanmasında iştirak etmiş bütün şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, siz gözəl şəhərimizdə olmağınızdan razı qaldınız.

Mən sizə uğurlar və xoşbəxtlik arzulayıram.

Diqqətinizə görə sağ olun.

X X X

Sonra çıxış edən Qətər Dövlətinin birinci xanımı ŞEYXA MOZA BİNT NASİR ƏL-MİSNƏD Sivilizasiyalararası İttifaqın əhəmiyyətindən danışdı, yaradıcı və innovasiyaya meyilli gənclərin görəcəyi işlərin vacibliyini vurğuladı. O dedi ki, bizim bacarığımıza, imkanlarımıza olan inamımız bir-birimizi daha yaxından öyrənməyə imkan yaradır. İnamın olmaması isə qorxu üçün əsasdır. Qorxu da dialoqa mane olur. Bu məsələdə gənclərin üzərinə böyük iş düşdüyünü bildirən Şeyxa Moza bint Nasir əl-Misnəd vurğuladı ki, biz keyfiyyətə və bərabərliyə əsaslanan global mədəniyyət uğrunda mübarizə aparmalıyıq. Vətəndaşların ehtiyaclarını qabaqlaya bilən yaxşı cəmiyyət modeli yaradılmalıdır ki, o, ölkəyə sədaqətlə xidmət etsin, birliyi möhkəmləndirsin, ümumbəşəri prinsiplərə sadıq olsun.

İslam dininin mütərəqqi ideyalarından danışan Qətər Əmirinin xanımı onun düzgün təbliğində gənclərin rolundan bəhs etdi, müsəlman gənclərə tövsiyə kimi dedi ki, yeni nəsil özündən əvvəlki nəslin səhvlərini təkrar etməməlidir. Müasir gənclik əvvəlki nəslin görə bilmədiyi işləri həyata keçirməlidir. İslamdan şəxsi məqsədlər üçün istifadə edilməsi pislənilməlidir. Düşünürəm ki, bugünkü gənclik mədəniyyətlərarası əməkdaşlıq yolu ilə qloballaşan dünyaya dəyərli töhfələr verəcəkdir.

Şeyxa Moza bint Nasir əl-Misnəd müsəlman ölkələrində gənclərin işlə təminatında problem olduğunu bildirdi və işsizliyin aradan qaldırılmasının vacibliyini vurğuladı.

Gənclər hərəkətinə dəstəyinə görə Azərbaycan Prezidentinə və onun xanımına təşəkkürünü bildirən İSESKO-nun baş direktoru ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TÜVEYCRİ indi dünyada baş verən proseslərin gənclərin birliyini aktuallaşdırdığını, bu baxımdan da gənclər arasında dialoqun vacib olduğunu vurğuladı. O, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinin zəruriliyini xatırladaraq dedi ki, bu baxımdan indiki konfrans çox əhəmiyyətlidir.

Dini və irqi ayrı-seçkiliyin qarşısının alınması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini, bu işə dünya ölkələri gənclərinin də töhfə vermələrinin zəruriliyini vurğulayan İSESKO-nun baş direktoru Azərbaycanın sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirdi, konfransa uğurlar arzuladı.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi BRUNO PUEZA müzakirə olunan mövzunun vacibliyinə toxundu, qloballaşma ilə bağlı fikirlərini açıqladı, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir-birinə yaxınlaşmasının faydasından danışdı. O, BMT-nin İnkişaf Proqramının rəhbəri Kamal Dərvişin konfrans iştirakçılarına təbrikini çatdırdı. Özünün bu mühüm tədbirdə iştirak edə bilməməsindən təəssüfləndiyini, konfransın gənclərlə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayan İnkişaf Proqramının rəhbəri bəşəri problemlərin həllində gənclərin iştirakı məsələsinin BMT-nin Minilliyin İnkişaf Məqsədlərində öz əksini tapdığını bildirdi.

X X X

İslam Konfransı Gənclər Forumunun İdarə heyətinin sədri ƏLİ SARIQAYA çıxışında dedi ki, sivilizasiyalar arasındakı fərqlərin aradan qaldırılması dünyada mövcud problemlərin həllinə müsbət töhfə verə bilər. Natiq global istiləşmə probleminə toxunaraq, dünyada içməli su probleminin getdikcə daha kəskin şəkildə olduğunu

vurğuladı, gənclərin inkişafına mənfi təsir göstərən yoxsulluq problemindən, qlobal məsələlərlə bağlı beynəlxalq razılaşmaların pozulması hallarının aradan qaldırılmasından danışdı. O bildirdi ki, iqtisadi qeyri-bərabərlik və milli iddialar, xüsusən də bəzi dövlətlərin iddiaları sivilizasiyalararası dialoqu kölgə altına alır. Əli Sarıqaya konfransın təşkilinə, gənclərin problemlərinin həllinə və sivilizasiyalararası dialoqun dərinləşməsinə verdiyi töhfələrə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Səmimi qonaqpərvərliyə görə Mehriban xanıma təşəkkürünü bildirən Avropa Şurasının nümayəndəsi RALF-RENE VAYNQARTNER Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını xatırlatdı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində təmsil etdiyi qurumun gördüyü işlərdən danışdı. O dedi ki, Avropa Şurasının gənclərlə bağlı xüsusi qurumu fəaliyyət göstərir və bu qurum “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsünü hər cür dəstəkləməyə hazırdır.

Tədbirdə İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun və YUNESKO-nun baş direktoru Koşiro Matsuuranın təbrik məktubları oxundu. Hər iki məktubda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq ifadə olunur.

Konfransda bildirildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva təhsil, elm, gənclər, mədəniyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı uğrunda Qlobal Səfir” adına layiq görülmüşdür. Bununla əlaqədar Mehriban xanıma plaket təqdim olundu.

**X X X**

Həmin gün Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Qəterin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədin şərəfinə nahar verildi.

**X X X**

Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirdi.

Tədbirin əhəmiyyətinin vurğulandığı və qarşıda duran vəzifələrin müzakirə olunduğu bölmə iclaslarında beynəlxalq təşkilatların nümayəndələri sivilizasiyaların dialoqu sahəsində təcrübələrini bölüşdülər. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın müsbət nəticələr verəcəyinə əminliyini bildirərək, qarşıda duran vəzifələrin yerinə yetirilməsi, çətinliklərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğuladı.

İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri Əli Əkbəri dünyada sülhün təmin olunmasında gənclərin yaxından iştirak edəcəyinə ümidvar olduğunu söylədi. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirin respublikamızda keçirilməsini əlamətdar hal kimi səciyyələndirdi, konfransın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

A.Rəhimov dedi ki, Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkanda yerləşən Azərbaycanda həmişə tolerantlıq yüksək səviyyədə olmuşdur. XX əsrin əvvəllərində Azərbaycan Şərqdə ilk dəfə dünyəvilik prinsipləri əsasında demokratik dövlət yaratmışdı. Hazırda Azərbaycanda 80-ə yaxın xalqın və etnik azlıqların nümayəndələri yaşayırlar.

Beynəlxalq konfrans noyabrın 2-də işini davam etdirəcəkdir.

**AzərTAc**  
**1 noyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İSESKO-nun baş direktoru,  
İslam Konfransı Təşkilatı Gənclər Forumu idarə heyətinin sədri və  
Qətər Əmirinin xanımı ilə görüşmüşdür**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 2-də Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumunun idarə heyətinin sədri Əli Sarıqaya və Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə görüşmüşdür. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə Mehriban xanım Əliyevaya təşəkkür etdi. Görüşdə İSESKO-Azərbaycan əməkdaşlığına dair fikir mübadiləsi aparıldı. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə qonağa məlumat verdi.

X X X

İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyətinin sədri Əli Sarıqaya ilə görüşdə də beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğu və uğurla keçdiyi vurğulandı. Ə.Sarıqaya konfransın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

Həmin gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə də görüşdü.

**AzərTAc**  
**2 noyabr 2007-ci il**

**“Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində  
beynəlxalq konfrans başa çatmışdır**

AzərTAc xəbər verir ki, Bakıda, “Gülüstan” sarayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransı noyabrın 2-də öz işini davam etdirmişdir.

Konfrans iştirakçıları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədi səmimiyyətlə qarşıladılar.

Əvvəlcə Gənclər Səyyar Cavabvermə komandasının təqdimatı oldu. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumunun üzvü olan ölkələrin hər birindən nümayəndənin təmsil olduğu komanda gənclərin sivilizasiya ittifaqı uğrunda beynəlxalq səviyyəli iş aparacaqdır.

Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayo konfransın gözəl təşkilinə, göstərilən qonaqpərvərliyə və gənclər hərəkatına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. O, Bakıda müzakirə olunan məsələlərin, o cümlədən mədəniyyətlərarası dialoqun, əldə edilmiş razılaşmaların dünya üçün faydalı olduğunu söylədi. BMT təmsilçisi qlobal dünyada gənclərin rastlaşdığı problemlərdən, sivilizasiyaların dialoqu üçün mövcud təhdidlərdən danışdı.

Konfrans iştirakçıları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə xatirə şəkli çəkdirdilər.

Sonra “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın yekun sənədi - “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsi qəbul edildi. Bu rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT tərəfindən keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.

Məlumat verildi ki, Qərb və Şərqi Asiya ölkələrindən, habelə İslam Konfransı Təşkilatından 45 gənc liderin iştirak etdiyi beynəlxalq konfrans günlərində elm, mədəniyyət və sosial sahələrdə müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr edilmişdir.

Konfransda belə bir ümumi fikir də vurğulandı ki, bu cür tədbirlər həm Azərbaycan haqqında müsbət imicin formalaşması, dolğun informasiyanın yayılması baxımından əhəmiyyətlidir, həm də müxtəlif ölkələrin nümayəndələri bilavasitə özləri Azərbaycandakı vəziyyətlə yaxından tanış olurlar.

**AzərTAc**  
**2 noyabr 2007-ci il**



## **Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikiləcəkdir**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikiləcəkdir.

Bununla əlaqədar noyabrın 5-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva layihənin maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın “Uralsib” maliyyə korporasiyasının nümayəndələri ilə görüşmüşdür.

Qonaqlar əvvəlcə ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olmuş, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara xüsusi maraq göstərmişlər.

Mehriban xanım Əliyeva Fondun fəaliyyəti barədə danışaraq demişdir ki, onun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, YUNESKO və İSESKO ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Mehriban xanım Azərbaycanda hələ də xüsusi qayğıya ehtiyac duyan çoxlu sayda uşaqların olduğunu təəssüflə vurğulamışdır.

“Uralsib” maliyyə korporasiyasının prezidenti Nikolay Svetkov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Ölkəmizə səfərindən məmnun qaldığını bildirən qonaq, Azərbaycana hər səfərinin unudulmaz hisslər doğurduğunu söyləmişdir.

Bu layihə çərçivəsində ilk addım xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası, təchiz edilməsi və saxlanılmasıdır. Layihəni “Uralsib”in maliyyə dəstəyi ilə Heydər Əliyev Fondu gerçəkləşdirəcəkdir. Layihə çərçivəsində Bülbülə qəsəbəsində yerləşən və ətraf ərazilərdə yaşayan 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edən “Oriqami” reabilitasiya mərkəzi üçün yeni binanın inşası nəzərdə tutulur. Bununla əlaqədar Mehriban xanım Əliyeva və Nikolay Svetkov anlaşma memorandumu imzaladılar. Qonaq Mehriban xanıma xatirə hədiyyəsi təqdim etdi. Mehriban xanım Əliyeva isə qonağa Heydər Əliyev Fondunun indiyə qədər həyata keçirdiyi layihələrdən bəhs olunan kitab və “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etdi.

Sonda qonaqlar Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

**AzərTAc**  
**5 noyabr 2007-ci il**

**Türkiyə Prezidenti Abdullah Gül Heydər Əliyev Fondunda olmuşdur  
(6 noyabr 2007-ci il)**

AzərTAc xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyənin dövlət başçısını və onun xanımı Hayrünnisa Gülü böyük səmimiyyətlə qarşıladılar.

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

Türkiyə dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı. Türk dünyasının böyük oğlu Heydər Əliyevin qardaş ölkəyə səfərlərini, eləcə də, Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərlərini, birgə görüşləri əks etdirən fotolar qonaqlarda xüsusi maraq doğurdu. Prezident Abdullah Gül fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. \

Qardaş ölkənin Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu. Prezident Abdullah Gül isə Azərbaycan Prezidentinə və xanımı Mehriban Əliyevaya xüsusi hədiyyəsini təqdim etdi. Dövlət başçıları və xanımları birgə şəkil çəkdirdilər.

Ali qonaq Fondan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.

**AzərTAc  
6 noyabr 2007-ci il**

### **Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb binası istifadəyə verilmişdir**

Noyabrın 10-da Zaqatala rayonunun Əliabad qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 360 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gözəl hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya zaqatalalılar adından dərin minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində bu gün respublikanın hər bir guşəsində böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini, yüz minlərlə yeni iş yerinin açıldığını nəzərə çatdıran icra başçısı zaqatalalıların da bu quruculuq proseslərinin fəal iştirakçıları olduğunu bildirmişdir. O, dövlət başçısının 2006-cı ilin aprelində Zaqatalaya tarixi səfərinin hər bir zaqatalalının qəlbində böyük sevinc hissi və ruh yüksəkliyi doğurduğunu qeyd etmişdir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayev əlamətdar hadisə münasibətilə qəsəbə sakinlərini və məktəbin kollektivini təbrik etmiş, şirkətin respublikamızda gerçəkləşdirilən layihələrdə fəal iştirak etdiyini vurğulamış, hazırda qurumun maliyyə vəsaiti ilə regionlarda bir sıra sosial obyektlərin tikildiyini, o cümlədən Zaqatalada inşası davam etdirilən müalicə-diaqnostika mərkəzinin və hava limanının 2008-ci ilin əvvəllərində istifadəyə veriləcəyini bildirmişdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni məktəb binası ilə yaxından tanış olmuşlar. Xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilmiş üçmərtəbəli yeni məktəb binasında 40 otaq, o cümlədən 20 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, kitabxana, bufet, həkim otağı, akt və idman zalları vardır. Məktəbdə müasir istilik sistemi, ayrıca generator quraşdırılmışdır. Məktəbin həyətində müasir standartlara uyğun idman meydançası salınmışdır.

**AzərTAc.**  
**10 noyabr 2007-ci il**

**Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva  
Moskvanın daha bir məktəbində olmuşdur**

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində aksiyalar həyata keçirməkdə davam edir. Moskvada azərbaycanlı uşaqların da təhsil aldığı ümumtəhsil məktəbləri ilə Fondun əməkdaşlığı fəallaşır. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva noyabrın 16-da Moskvadakı 544 nömrəli orta məktəbə getmiş, orada təhsil prosesi ilə tanış olmuş, məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşmüşdür. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, ölkəmizdə ümumtəhsil sisteminin inkişaf etdirilməsi sahəsindəki planlar, Azərbaycanda və xarici ölkələrdə soydaşlarımızın da təhsil aldığı orta məktəblərin hərtərəfli dəstəklənməsinə yönəlmiş iş barədə məlumat vermişdir. Leyla Əliyeva demişdir ki, Fond millətin təhsilinə böyük əhəmiyyət verir. Son illərdə tək-cə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanda 200-dən çox müasir tipli ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu proses davam edir. Kitabxanalara əlavə ədəbiyyat verilməsi, təlimin keyfiyyətinə təsir göstərən problemlərin həllinə kömək məsələləri də Fondun diqqət mərkəzindədir. Leyla Əliyeva bu fikirlərin təsdiqi kimi, Heydər Əliyev Fondunun dəstəyi sayəsində nəşr edilmiş Azərbaycan ədəbiyyatı nümunələrini, o cümlədən M.Gəncəvinin, Mirzə Şəfi Vazehin, Səməd Vurğunun, Mir Cəlalın əsərlərinin xeyli nüsxəsini 544 nömrəli məktəbə hədiyyə etmişdir.

Məktəbin rəhbərliyi və şagirdləri, o cümlədən burada təhsil alan 24 azərbaycanlı şagird Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bu məktəbə diqqətinə görə, Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini daha yaxşı öyrənməyə və başa düşməyə kömək edəcək nəşrlərə - Azərbaycan ədəbiyyatının gözəl nümunələrinin məktəbə hədiyyə edilməsinə görə Leyla Əliyevaya səmimi təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

**AzərTAc**  
**17 noyabr 2007-ci il**

**Heydər Əliyev Fondu ilə tanışlıq  
(Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl noyabrın 18-də  
Heydər Əliyev Fondunda olmuşdur)**

AzərTAc xəbər verir ki, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl noyabrın 18-də Heydər Əliyev Fondunda olmuşdur.

Burada zəngin ekspozisiyalar ilə tanış olan hörmətli qonağa onun böyük dostu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışıldı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadimin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar Süleyman Dəmirəldə xoş təəssürat yaratdı. O, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı. Görkəmli dövlət xadiminin Türkiyə liderləri, o cümlədən qonağın özü ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkirdiyi xatirə şəkilləri sabiq prezidentdə böyük təəssürat doğurdu.

Süleyman Dəmirəl xatirə kitabına ürək sözlərini yazdı: “Azərbaycanın dəyərli Cümhurbaşqanı, türk dünyasının ulduz liderlərindən biri, türkün böyük övladı, əziz dostum və qardaşım mərhum Heydər Əliyevin muzeyi Azərbaycan xalqının qədirbilənliyinin möhtəşəm bir göstəricisidir. Çox şad oldum. O böyük dövlət adamının əbədiyyətə qədər yaşayacağına inanıram. Xatirəsi türk millətinin dərin qəlbindədir. Xatirəsini sayğı ilə anıram. Allah rəhmət eləsin. Rahat uyu, əziz qardaşım. Gözəl ölkən və bütün türk dünyası səni sevir və sayır”. Qonağa Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından hədiyyə verildi. Görkəmli siyasi xadim Fondun eyvanından Bakının mənzərəsini seyr etdi.

Süleyman Dəmirəl AzərTAc-ın müxbirinə müsahibəsində dedi ki, dəyərli Cümhurbaşqanı, əziz qardaşım, böyük dövlət adamı, türk dünyasının ulduz liderlərindən biri olan Heydər Əliyevin məzarını və muzeyini ziyarət etdim. Çox şad oldum. Çünki Azərbaycan xalqının qədirbilənliyinə bələdəm. Bu böyük insanın Azərbaycan xalqına, türk xalqına böyük xidmətləri məni məftun etmişdir. Mərhum Heydər Əliyev türk dünyasının qəlbində əbədiyyətə qədər var olacaqdır. Mən onu sədaqətlə anıram. O, insanlara böyük örnəkdir. Azərbaycan xalqına şadlıq və səadət, Azərbaycan dövlətinə sonsuzluğa qədər var olmağı arzulayıram.

**AzərTAc  
18 noyabr 2007-ci il**

### **Heydər Əliyev Fondunun uşaqlar üçün növbəti layihəsi**

AzərTAc xəbər verir ki, noyabrın 24-də Bakı Dövlət Sirkində internat məktəblərində, uşaq evlərində tərbiyə olunan və bir sıra ictimai birliklərin himayə etdikləri uşaqlar üçün maraqlı əyləncəli proqram təqdim ediləcəkdir.

Layihəni Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyi birgə həyata keçirirlər. 2000-dək tamaşaçı üçün nəzərdə tutulan tədbirə Bakının Əzizbəyov, Xətai, Nizami, Sabunçu, Nəsimi rayonlarında yerləşən uşaq evləri və internat məktəblərindən, eləcə də Talassemiyalı Uşaqlar Assosiasiyasının, “Əlil körpələrə yardım”, “Uşaqların sağlam gələcəyi” ictimai birliklərinin, Azərbaycan Qızıl Aypara, Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətlərinin və digər qurumların himayəsində olan uşaqlar dəvət edilmişlər. Cəmiyyətdə xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilən əyləncəli tədbir Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi növbəti layihədir. İndiyədək 29 uşaq evi və internat məktəbində yenidənqurma işləri aparan Heydər Əliyev Fondu həmin uşaq müəssisələrində sosial vəziyyəti, məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkilinə də xüsusi diqqət yetirir. Fond hər il ənənəvi olaraq Yeni il və Novruz bayramlarında bu qəbildən olan uşaqlar üçün maraqlı əyləncəli tədbirlər, möhtəşəm şənliklər təşkil edir.

**AzərTAc**  
**23 noyabr 2007-ci il**

## **Leyla Əliyeva: Mən Rusiyanın Azərbaycan gəncləri təşkilatına inanıram**

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı “Mir” kino-konsert salonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbir keçirilmişdir. Bu tədbir çərçivəsində Nümayəndəliyin rəhbəri Leyla Əliyeva ilə görüş olmuşdur. Görüşdə Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin və Federal milli-mədəni muxtariyyətin 200-dən çox nümayəndəsi iştirak etmişdir.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova görüşü açaraq, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat vermişdir. O, Nümayəndəliyin rəhbərinin apardığı böyük işləri xüsusi vurğulayaraq bildirmişdir ki, qısa müddətdə Rusiyanın müxtəlif ali məktəblərində azərbaycanlı gənclər klubları yaradılmağa başlanmış, bir sıra regionlarda yerli administrasiya və diasporlarla görüşlər təşkil edilmişdir. Fond Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət verir.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd etmişdir ki, Azərbaycan diasporunun sıx birləşdirilməsi ideyası xalqımızın ümummilli lideri böyük Heydər Əliyevə məxsusdur. Bu ideyanın reallaşdırılması ÜAK-ın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü işlər ulu öndərimizin ideyalarının təcəssümüdür. E.Quliyev vurğulamışdır ki, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil almaq imkanı gənclər siyasətinə çox böyük diqqət yetirən Prezident İlham Əliyevin böyük xidmətidir.

Sonra Rusiyanın müxtəlif regionlarını təmsil edən gənclərə söz verilmişdir. Onlar Fondun Rusiyadakı nümayəndəliyinin gənclərin sıx birləşməsinə və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə dəstəklədiyinə, müxtəlif layihələrin həyata keçirilməsinə köməyinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına şərait yaratdığına görə Nümayəndəliyə təşəkkür etmişlər. Regionların kitabxana və məktəblərinin zəruri ədəbiyyat, dərsliklər və müxtəlif vəsaitlərlə təmin olunmasında Fondun fəal iştirakı xüsusi qeyd edilmişdir.

Leyla Əliyeva bu xoş sözlərə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Rusiyadakı azərbaycanlı gənclər çox fəal, qabiliyyətli və müsbət əhval-ruhiyyəli gənclərdir. O demişdir: “Bizim hər birimiz harada olsaq da, Azərbaycana çox xeyir verə bilərik. Biz əlbir olsaq, daha böyük uğurlar qazanarıq”.

Sonra bayram konserti olmuşdur. Konsertdən əvvəl çıxış edən Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas prioritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anlaşılmaqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni dialoq bir sıra problemlərin həllinin universal açarıdır. Nümayəndəliyin prioritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar Rusiya-Azərbaycan münasibətlərindən bəhs edən L.Əliyeva qeyd etmişdir ki, bu münasibətlər bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir və dövlətlərimizin başçıları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demişdir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, onun ictimai-siyasi həyatına fəal cəlb edilməli, lakin eyni zamanda, öz milli mədəniyyətini qoruyub saxlamalıdırlar. Azərbaycan klublarının, bazar günü məktəblərinin və digər mədəni mərkəzlərin əhatə dairəsinin genişləndirilməsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini öyrənmək, eyni zamanda, Azərbaycanda baş verən prosesləri izləmək imkanından istifadə etməlidirlər.

Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasına böyük ümidlər bəsləyir. O demişdir: “İnanıram ki, RAGT elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazanacaqdır. Biz istəyirik ki, bu təşkilat bir-birini sevmək, dostluq etmək, ünsiyyət saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.

Sonra çıxış edən “Yedinaya Rossiya” Partiyası Ali şurası katibinin müavini, RF Dövlət Dumasında “Yedinaya Rossiya” fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir ki, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və bunun çox böyük perspektivləri vardır. O, təmsil etdiyi partiyanın rəhbərliyinin tədbir iştirakçılarına təbrikini oxumuşdur. Sənəddə bildirilir ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Yedinaya Rossiya” üçün çox məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə də bu aksiyanın ucsuz-bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. V.Ryazanski

demişdir: “Sizin Putinə və “Yedinaya Rossiya”ya səs verməyiniz təkcə öz vətəndaş mövqeyinizin nümayiş etdirilməsi deyil, həm də bizim ümumi qələbəmizin, Rusiyanın qələbəsinin təminatı olacaqdır”.

Leyla Əliyeva qonağa Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərdən bəhs edən kitab hədiyyə edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkə arasında dostluğun inkişaf etdirilməsinə həmişə böyük əhəmiyyət verirdi.

“Molodaya qvardiya” hərəkatı adından bu təşkilatın federal əlaqələndiricisi Aleksey Şapoşnikov çıxış etmişdir. O da müasir siyasi həyatda, ictimai-sosial proseslərdə gənclərin rolunu xüsusi vurğulamışdır. Tver vilayətinin azərbaycanlı gənclərinin nümayəndəsi Ş.Məmişova iştirakçıları qəti əmin etmişdir ki, azərbaycanlı gənclər Putini dəstəkləyəcəklər.

Sonra tədbir iştirakçıları Azərbaycan haqqında, onun bugünkü uğurları haqqında süjetə tamaşa etmişlər. Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır. Bakıdan gəlmiş solistlər və yaradıcı kollektivlər öz məharətlərini nümayiş etdirmişlər.

**AzərTAc**  
**28 noyabr 2007-ci il**



**Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin baş katibinin  
xüsusi məsləhətçisi Nafis Sadiq ilə görüşmüşdür**

AzərTAc xəbər verir ki, dekabrın 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva BMT baş katibinin xüsusi məsləhətçisi, təşkilatın Asiya və Sakit okean regionunda HIV/AIDS üzrə baş katibi Nafis Sadiq ilə görüşmüşdür.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında məlumat verən Mehriban xanım Əliyeva demişdir ki, 2004-cü ilin mayında yaranmış Fond təhsil, səhiyyə, idman və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, bir sıra iri təşkilatlarla sıx əməkdaşlıq edir. Fond səhiyyə sahəsində keçirilən layihələrə xüsüs önəm verir.

Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı çərçivəsində zəif görən insanların informasiya texnologiyalarına çıxışı layihəsini həyata keçirir. Bu layihə çərçivəsində xüsusi mərkəzin inşa olunduğunu bildirən Mehriban Əliyeva Heydər Əliyev Fondunun HIV/AIDS-ə qarşı mübarizədə də geniş fəaliyyət göstərməyə hazır olduğunu vurğulamışdır.

AİDS-in bütün dünyanı narahat edən başlıca problemlərdən biri olduğunu deyən Nafis Sadiq bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin vacibliyini bildirmişdir. O, dünyanı bürüməkdə olan xəstəliyə qarşı mübarizədə əhalinin geniş təbəqələri arasında maarifləndirmənin əhəmiyyətini vurğulamışdır.

Xatırladaq ki, Nafis Sadiq dekabrın 15-də Bakıda keçiriləcək “Gənclər AİDS-ə qarşı” mövzusunda konfransda iştirak edəcəkdir.

**AzərTAc**  
**14 dekabr 2007-ci il**

### **Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirmişdir**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir.

Fondun əməkdaşları əvvəlcə Maştağa qəsəbəsindəki 1 nömrəli Ruhi-əsəb xəstəxanasında olmuşlar. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xəstəxanaya 15 əlil arabası və bayram sovgatı gətirilmişdir.

Fondun təmsilçiləri burada müalicə olunanlara və xəstəxananın tibb heyətinə Mehriban xanımın xoş arzularını çatdırmışlar. Tibb işçiləri bu diqqət və qayğıya görə Fondun prezidentinə minnətdarlıq etmişlər. Heydər Əliyev Fondu adından bayram münasibətilə Pir Həsən ziyarətgahında qurban kəsilmiş, Əzizbəyov rayonundakı 10 internat evinə paylanmışdır.

Fond mübarək Qurban bayramı ərəfəsində Əzizbəyov rayonunun Şüvəlan, Binə, Türkan, Zirə, Pirallahı, Gürgən, Qala, Mərdəkan, Şağan və Buzovna qəsəbələrində Çernobil və 20 Yanvar faciəsi əlillərinə, İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri və aztəminatlı ailələrə bayram sovgatları paylamışdır. Ümumilikdə, 2700 ailəyə qurban payı və bayram sovgatı verilmişdir.

Sakinlər bu əziz və müqəddəs bayramda onları yaddan çıxarmadığına görə Mehriban xanım Əliyevaya ürəkdən minnətdarlıq etmiş, Azərbaycanın birinci xanımının bu xeyirxahlığını həmişə ehtiramla anacaqlarını bildirmişlər.

**AzərTAc**  
**19 dekabr 2007-ci il**

## **Leyla Əliyeva: “Bakı” jurnalı heyranlıq doğuran faktların təqdim olunduğu yeni və orijinal mənbədir**

İndən belə dünyanın harasında olurlarsa-olsunlar, bakılıların və onların dostlarının doğma Bakının adını daşıyan jurnalı vardır.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, “Ritts-Karlton” mehmanxanasının dəbdəbəli salonunda Azərbaycandan və onun paytaxtından, ölkəmizin zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən söhbət açan bu nəşrin birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur. Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevə iştirak edirdi.

Yeni nəşrin konsepsiyasını jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva ön sözdə açıqlamışdır: “Biz heyranlıq doğuran faktların, şəxsi səciyyəli müsahibələrin və qeyri-adi tarixçələrin təqdim olunduğu yeni və original mənbə yaradırıq. Bütün bunları qısa “Bakı” kəlməsi birləşdirəcəkdir”.

Rusiyanın tanınmış telejurnalisti Vladimir Molçanovun apardığı təntənəli mərasim Azərbaycan haqqında filmin nümayişi ilə başladı.

Sonra söz jurnalın baş redaktoru Leyla Əliyevaya verildi. O dedi: “Bakı” jurnalının təqdimatı mənim üçün çox fərəhli, eyni zamanda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər deməkdir. Bakı həmişə tolerantlığı, qonaqpərvərliyi ilə seçilmişdir. O, ən müxtəlif millətlərin nümayəndələri üçün doğma şəhərdir. Bu gün biz bu jurnalın təqdimatı ilə Azərbaycanın qədim mədəniyyətinin bir zərrəsini Rusiya paytaxtına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert hazırlamışıq”.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafına toxunan L.Əliyeva bildirdi ki, Rusiya və Azərbaycanı uzun illər davam edən qardaşlıq və əməkdaşlıq telləri bağlayır. Tədbir iştirakçılarında, jurnalın kollektivinə və nəşrin ərsəyə gəlməsinə kömək edən, bu işə qəlbinin hərərətini və canını qoyan bütün insanlara dərin minnətdarlığını bildirən L.Əliyeva dedi: “Ümidvaram ki, “Bakı” jurnalı Azərbaycanla Rusiya arasında mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada maraqlı informasiya mənbəyi olacaqdır”. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında öz səmimi təbriklərini bildirdi, adı onun üçün doğma olan “Bakı” jurnalının təqdimatında iştirak etdiyinə çox şad olduğunu vurğulayaraq dedi: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki mənə doğma olan insanların bu əlamətdar hadisəyə birbaşa aidiyyəti vardır. Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər olmur, jurnalistlərin işindən tutmuş material və fotosəkil seçiminə, tərtibatdakı bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oynayır. Zənnimcə, bu gənc komanda çox qısa müddətdə böyük zövqlə gözəl və maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəlbən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəlmişdir”. M.Əliyeva xatırlatdı ki, oxucu auditoriyası formalaşdıraraq, uzun illər ərzində öz oxucusunu axtaran bir çox nəşrlər var, lakin “Bakı” jurnalının vəziyyəti tamamilə başqadır: böyük auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən inanıram ki, bu jurnal təkəcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki, “Bakı” təkəcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir.

Sonra M.Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamını və ən xoş diləklərini çatdıraraq, dövlətimizin başçısının “Bakı” jurnalının redaksiyasına ünvanlanmış təbrik məktubunu oxudu. Məktubda deyilir: “Bakı” adlı yeni jurnalın birinci nömrəsinin nəşri münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtımızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhərdir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz mənzərəsi Bakıda, heç olmazsa, birçə dəfə olan insanların yaddaşından uzun müddət silinmir. Bu, Bakının son dərəcə gözəlliyinin ab-havası jurnalda çox yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin daha parlaq hadisələri ahəngdarlıqla uzlaşır. Zənnimcə, Azərbaycan sakinləri və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarında jurnalın oxucu dairəsi daim genişlənəcəkdir.

Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətlərimiz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan haqqında rus dilində obyektiv informasiya verən illüstrasiyalı jurnalımız yox idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla yanaşı, onun səhifələrində Rusiyada yaşayan azərbaycanlılarla tanış olmaq, onların nailiyyətləri və problemləri

barədə daha çox məlumat almaq imkanı verilir. Əminəm ki, “Bakı” jurnalı tezliklə başqa dillərdə çıxmağa başlayacaq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir. Bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərin hamısına xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram”. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Hökumətinin nümayəndəsi Denis Molçanov da jurnalın kollektivini təbrik etdilər.

Təqdimat mərasimindən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya və Azərbaycanın mətbuat nümayəndələrinin suallarına cavab verərək dedi: “Azərbaycanla Rusiya arasında, iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətləndirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əməkdaşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bildiyiniz kimi, 2005-ci il Rusiyada Azərbaycan İli, 2006-cı il isə Azərbaycanda Rusiya İli elan edilmişdi. Bu mədəni mübadilə çərçivəsində həm Moskvada, həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam ki, bu gün həmin ənənələr davam etdirilir”.

Mehriban xanım Əliyeva AzərTAc-ın müxbirinin “Bakı” jurnalının Rusiya-Azərbaycan münasibətlərində rolu haqqında sualına cavabında dedi: “Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda liderdir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır.

Bakıda böyük tikinti işləri gedir, körpülər salınır, məktəblər inşa olunur, tarixi abidələr, teatrlar, muzeylər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaqdır. Ümidvaram ki, bütün bunlar təkə xaricdə yaşayan həmvətənlərimiz üçün maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir. Nəşrin konsepsiyası təkə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil, həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş hadisələri əhatə etməyi nəzərdə tutur. Azərbaycan oxucusu ölkəmizin hüdudlarından kənarında baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Bakı” jurnalının gələcəyi böyükdür”.

Mehriban Əliyeva Azərbaycanın turizm perspektivlərini şərh edərək bildirdi ki, nadir təbiəti olan ölkəmizdə dünyadakı 11 iqlim qurşağından 9-u var. Birinci xanım vurğuladı: “Bakı dünyanın dəniz sahilində yerləşən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inkişafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inkişaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yaradılacaq və bu mövzu da “Bakı” jurnalında öz əksini tapacaqdır”.

Mehriban xanım sonda bir daha əminliyini bildirdi ki, “Bakı” jurnalı həm Rusiyanın, həm də Azərbaycanın mədəni həyatında böyük hadisə olacaqdır.

Təqdimat mərasimində Rusiya hökumətinin, ziyalıların, biznes elitasının və şou-biznesinin tanınmış nümayəndələri, o cümlədən “Krokus İntənəşnl” şirkətinin başçısı Araz Ağalarov, “LUKoyl” şirkətinin başçısı Vahid Ələkbərov, Moskva merinin birinci müavini Lyudmila Şvetsova, RF Hökumətinin nümayəndəsi Denis Molçanov, Rusiya Milli Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Nobel mükafatı laureatı Jores Alferov, Rusiya Prezidenti Aparatının nümayəndələri, deputatlar, siyasətçilər, Azərbaycan diasporunun nümayəndələri iştirak etdirdilər.

“İgidlər” ansambli, Muğam üçlüyü, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və başqalarının iştirakı ilə maraqlı konsert proqramı oldu. Foyədə Vladislav Loktev və Sənan Ələsgərovun əsərlərindən ibarət “Bakı Rusiya və Azərbaycan rəssamının gözü ilə” adlı fotosərgi nümayiş etdirilirdi.

Xatırladaq ki, “Bakı” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şirkətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə vermişdir.

## **Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 27-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. Tibb işçiləri Mehriban xanımı binanın önündə səmimiyyətlə və gül-çiçəklə qarşıladılar. Mehriban Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi.

Poliklinikanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın uşaqlara qayğısını əks etdirən fotosəkillərdən ibarət stendlər qurulmuşdur.

Mehriban xanım poliklinikanın laboratoriyaları, müalicə-idman otağı, fizioterapiya, LOR, stomatoloji, kardioloji bölmələri ilə tanış oldu. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 1975-ci ildən fəaliyyət göstərən tibb ocağı indiyədək əsaslı təmir edilməmişdi. Hazırda ən müasir avadanlıqla təchiz olunmuş poliklinikada 125 nəfər çalışır. Ərazidə yaşayan 13 minə yaxın uşaq üçün nəzərdə tutulmuş poliklinika gün ərzində 60-70 nəfərə xidmət göstərir.

Yeniyyətə otağında kardioqraf, elektron boy və çəki ölçən cihazlar quraşdırılmışdır. Ultrasəs müayinəsi kabinetindəki müasir avadanlıq bütün insan orqanlarını müayinə etməyə imkan verir. Göz xəstəliklərinin müayinəsində ən qabaqcıl texnologiya əsasında hazırlanmış cihazlardan istifadə edilir. Mehriban Əliyeva uşaqların peyvənd olunması prosesində oldu, tibb işçilərinə kömək etdi. Uşaqların valideynləri ilə səmimi söhbət edərək, tövsiyələrini verdi.

Fondun prezidentinə məlumat verildi ki, Prezident İlham Əliyevin 2005-ci il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan) uyğun olaraq, Səhiyyə Nazirliyinin hazırladığı tədbirlər planı çərçivəsində elektron sağlamlıq kartlarının tətbiqinə başlanmışdır. Yeni doğulan hər bir uşaq üçün elektron sağlamlıq kartları yaradılır. Kartda uşaq haqqında şəxsi və tibbi məlumatlar (müayinələr, müalicələr, keçirdiyi xəstəliklər, qəbul etdiyi dərmanlar, peyvəndlər haqqında) olur. Həmin məlumatlar ümumi informasiya bankında da yerləşdirilir. Avrasiya məkanında ilk dəfə Azərbaycanda tətbiq edilən elektron sağlamlıq kartları doğum evlərində verilir.

Mehriban xanım yenidən peyvənd edilmiş uşaqların peyvənd olunmaları haqqında məlumatların yükləndiyi kartları və bayram hədiyyələrini valideynlərə təqdim etdi. Qarşıdan gələn bayramlar münasibətilə onlara təbrikini yetirdi.

Heydər Əliyev Fondunun prezidenti Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə poliklinikanın kollektivini ürəkdən təbrik etdi, onlara uşaqların sağlamlığının keşiyində durmaq kimi şərəfli peşələrində uğurlar arzuladı.

**AzərTAc**  
**27 dekabr 2007-ci il**

**Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun  
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıdakı 268 nömrəli  
xüsusi məktəbdə olmuşdur**

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 27-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olmuşdur.

Uşaqlar və müəllimlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Mehriban xanımın şəxsi təşəbbüsü ilə bu məktəb əsaslı təmir olunmuş, maddi-texniki bazası möhkəmləndirilmişdir və hazırda Bakının ən gözəl təhsil ocaqlarından birinə çevrilmişdir.

Mehriban xanım Əliyeva uşaqların əl işlərindən ibarət sərgiyə və kompyuter otağına baxdı, internetə çıxışın təmin olunmasının zəruriliyini bildirdi. Mehriban xanıma hədiyyə təqdim olundu.

Məktəbin əvvəlki və indiki vəziyyətini, Mehriban xanımın məktəbdə keçirdiyi görüşləri, şagirdlərin xarici ölkələrə səfərlərini əks etdirən slaydlar nümayiş olundu, şagirdlərin Türkiyədə keçirilən ənənəvi 23 aprel Uşaq Şənliklərində iştirakına dair film göstərildi.

Sonra fondun prezidenti bayram şənliyində iştirak etdi.

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təşkil edilmiş şənlikdə Mehriban xanımın iştirakı uşaqların böyük sevincinə səbəb oldu. Uşaqlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Mehriban xanıma dərin minnətdarlıqlarını bildirdilər.

Xüsusi qayğıya ehtiyacı olan və 700-dək şagirdin təhsil aldığı məktəbin özfəaliyyət dərəcəsi üzvlərinin çıxışları, Vətən, ulu öndər Heydər Əliyev, Prezident haqqında söylədikləri şeirlər burada təhsil alan uşaqların nə qədər istedadlı olduqlarını göstərdi.

Mehriban xanım Əliyeva uşaqları Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik etdi, çıxışlarını diqqətlə dinlədiyini söylədi, xatirə şəkli çəkdi.

Məktəbin rəhbərliyi qayğıya, nəvazişə ehtiyacları olan uşaqlarla növbəti görüşə gəldiyinə, onlara böyük sevinc bəxş etdiyinə görə Mehriban xanıma dərin minnətdarlıq etdilər.

Sonra respublikamızın gənc müğənniləri konsert proqramı ilə çıxış etdilər.

**AzərTAc  
27 dekabr 2007-ci il**

## Heydər Əliyev Fondu “Gülüstən” sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu “Gülüstən” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olan, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Builki şənliklərə, ümumilikdə, 2 mindən çox uşaq dəvət olunmuşdur.

Dekabrın 28-də Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı Arzu uşaqlarla səmimi söhbət etdilər, onlarla ayrılıqda şəkil çəkdirdilər.

Əvvəlcə ümummillə liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısından bəhs edən film göstərildi.

Şaxta baba və Qar qızın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Yolkanı “sehrli cubuğu” ilə işıqlandıran Şaxta baba uşaqlar arasında oyunlar keçirdi, qaliblərə hədiyyələr verdi. Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər.

Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara ərməğan edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissələri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram tədbirini daha da rəvnəqləndirirdilər. Rəqslərə qoşulan, bər-bəzəkli yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və onların müşayiətçilərinin diqqətindən yayınmadı.

Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN ƏLİYEVƏ bayram şənliyində çıxış edərək dedi:

-Əziz uşaqlar, hörmətli valideynlər və müəllimlər! Mən sizi ürəkdən salamlayıram. Bu gün, bayram ərəfəsində sizləri belə gözəl, şən əhval-ruhiyyədə görməyim çox şadam.

Artıq bir neçə ildir ki, biz Yeni il bayramını bu gözəl “Gülüstən” sarayında birlikdə qeyd edirik. Siz bilirsiniz ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən uşaqlara, gənc nəsə böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə yeni məktəblər inşa olunur, internat məktəbləri, uşaq evləri təmir olunur, yay düşərgələri inşa edilir. Hər bir yeni məktəb ən müasir avadanlıqla təmin olunur, kompyuter sinifləri yaradılır.

Mən və Heydər Əliyev Fondunun hər bir əməkdaşı çalışırıq ki, sizin gündəlik həyatınızda olan problemlər də öz həllini tapsın. Bizim arzumuz odur ki, siz sağlam, qüvvətli, ağıllı və savadlı böyüyəsiniz. Çünki vaxt gələcək və Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz.

Bu gün Azərbaycan müstəqil, güclü, çox yüksək sürətlə inkişaf edən bir ölkədir. Biz fəxr etməliyik ki, belə Vətənimiz var və bu gün, uşaqlar, mən sizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıram.

Mən sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü, Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni ildə cansağlığı, səadət və uğurlar arzulayıram.

Təbrik edirəm sizi. Sağ olun.

**X X X**

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların saraya təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı. Heydər Əliyev Fondu dekabrın 29-da Bakıda və respublikamızın rayonlarında bayram şənlikləri təşkil edəcəkdir.